


SABİRA NEMATZADA


**SEYİD İMADADDİN NASİMİ
İRŞİNİN TƏDQİQİ MƏSALƏLƏRİ**



SABİRA NEMATZADE

Seyid İmadaddin Nasimi
and investigations about his legacy





SƏBİRƏ NEMƏTZADƏ

**SEYİD İMADƏDDİN
NƏSİMİ İRSİNİN TƏDQİQİ
MƏSƏLƏLƏRİ**

"Elm və təhsil"
Bakı – 2017

Elmi redaktor: RƏBİYYƏT ASLANOVA

*professor, Bakı Dövləti Universiteti Falsafa
tarixi və mədəniyyətşünaslıq kafedrasının
müdiri*

Rəyçilər: AZAD RZAYEV

*professor, Bakı Dövləti Universiteti
Tarix fakültəsinin dekanı*

İLHAM MƏMMƏDZADƏ

*professor, Azərbaycan Milli Elmlər
Akademiyası Falsafa İnstitutunun
direktoru*

İngilis dilinə tərcümə edən: Zeynəb Əliyeva

SABIRA NEMATZADE

**SEYID IMADADDIN
NASIMI AND
INVESTIGATIONS
ABOUT HIS LEGACY**


Səbirə Nemətzadə.

Seyid Əmadəddin Nəsimi ırsinin tədqiqi məsələləri.

Bakı, "Elm və təhsil", 2017

ISBN 978-9952-8176-2-1

© Səbirə Nemətzadə, 2017



"Science and education"
BAKİ – 2017

ÖN SÖZ

- Editor: **RABIYYAT ASLANOVA**
*professor, the chief of History of
philosophy and culturology department,
Baku State University*
- Reviewers: **AZAD RZAYEV**
*professor, the dean of the faculty of History,
Baku State University*
- ILHAM MAMMADZADA**
*professor, the director of the Institute of
Philosophy, Azerbaijan National Academy of
Sciences*
- Translator: Zeynab Aliyeva*

Azərbaycan xalqı tarixən bədii sözə həmişə böyük diqqət yetirmiş, ümumiyyətlə, fikrin obrazlı, bədii-poetik ifadəsini yüksək qiymətləndirmişdir. Təsadüfi deyildir ki, xalqımızın orta əsr ictimai həyatında adəbiyyat önməli yer tutmuş, insanların ictimai-siyasi, elmi-mədəni və fəlsəfi-etik baxışlarının formallaşmasında dərin iz buraxmışdır. Azərbaycan xalqının müxtəlif fəaliyyət sahələrində qazandığı uğurlar bədii sözün qüdrəti ilə öz təsireddi imkanlarını daha da gücləndirmişdir. Yüz illər ərzində şairlərlə yanaşı bir çox hallarda alımlar, filosoflar da bədii sözün imkanlarından yararlanmış, özlərinin ideya və baxışlarını poetik dillə ifadə etmişlər. Buna görə də orta əsrlər elm və fəlsəfəsinin - inkişaf səviyyəsini öyrənmək üçün müasir tədqiqatçılar təkcə həmin dövrün elmi mənbələrinə deyil, həm də poetik ırsına müraciət etməli, daha çox şair kimi tanınan mütəfəkkirlərin fəlsəfi fikir dünyasını poeziya nümunələri əsasında araşdırılmalı olurlar.

Ümumilli lider Heydər Əliyev Azərbaycan xalqına 29 dekabr 2000-ci il tarixli müraciətində demişdir: "Xalqımızın əsrlər boyu yaratdığı mədəniyyət və ədəbiyyat nümunələri hayat eşqi, azadlıq və müstəqillik duyğuları ilə aşilanmışdır. Dastanlarımız kimi möhtəşəm sənət abidələri, dünya sivilizasiya tarixində silinməz izlər qoymuş Qətran Təbrizi, Nizami Gəncəvi, Əfzələddin Xaqani, Xətib Təbrizi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi korifeylerin yaradıcılığı umumbaşarı ideyalarnın tərənnümüna, haqqın, adalətin, humanist idealların bərqərət olmasına xidmət etmişdir". Bu korifeylər sırasında adı çəkilən Seyid İmadəddin Nəsimi (1369-1417) ədəbiyyat və fəlsəfi fikrin inkişafında xidmətləri olan görkəmli, parlaq simalardan biridir.

Seyid İmadəddin Nəsiminin anadilli Azərbaycan poeziyasının inkişafında, humanist ideyalarnın geniş yayılmasında və təbliğində özünə-məxsus yeri vardır. Onun poeziyası öz bədii qüdrətinə və başdan-başa fəlsəfi fikirlərlə zənginliyinə görə hələ öz dövründən başlayaraq alim və tədqiqatçıların diqqətini colb etmişdir. Şairin dinsiz, kafir elan edilərək öldürüləməsi onun həyatı və əsərləri haqqında ilk məxəzlərin

Seyid imadəddin Nəsimi ırsının tədqiqi masalaları

geniş yayılmasına xeyli mane olmuşdur, lakin tərəqqipərvər şəxslər onun böyük istədada, dərin fəlsəfi fikrə malik bir sənətkar olduğunu görərək əsərlərini qiymətləndirmiş və mühafizə etmişlər. İdeoloji baxımdan arzuedilməz sayilsa da, Nəsimi poeziyası ayrı-ayrı xəttatlar tərəfindən köçürülmüş və sonrakı nəsillərə ötürülmüşdür.

1973-cü ildə YUNESKO tərəfindən İ.Nəsiminin anadan olmasının 600 illik yubileyi ilə bağlı tədbirlərin keçirilməsi şairin dünya miqyasında tanıtılmasında mühüm rol oynamışdır. Dünya miqyasında Seyid İmadəddin Nəsiminin Azərbaycan şairi və mütəfəkkiri kimi qəbul edilməsinə baxmayaraq, ayrı-ayrı yerli əhəmiyyətli tədqiqatçıların əsərlərində onun milliyyəti hələ də şübhə altına alınmaqdə davam edir. Türkiyə tədqiqatçısı Hüseyin Ayan bir sıra mənbələri araşdıraraq Nəsimi haqqında ilkin məlumatları cəmləmiş və belə qənaəət gəlməşdir ki, izlədiyi mənbələr Nəsiminin "nərədə doğulduğunu, nərələri dolaşdığını və hansı tarixdə öldürüldüyü-nü" tam olaraq öyrənməyə imkan vermir.¹

¹ Ayan H. Önsöz. Seyid Nesimi'nin hayatı. Nesimi divanı, Ankara: Akçagöz Yayınları, 1990, s. 11

Türkmən alimi Nazar Qullayev Nəsimi haqqında Türkiye və Azərbaycan alımlarının araşdırılmalarını nəzərdən keçirərək, böyük şairin milli mənsubiyəti haqqında mübahisələrə qoşularaq onu türkmən şairi kimi təqdim etmişdir.² Halbuki 1973-cü ildə Bakıda buraxılmış məqalələr məcmuəsində Türkmenistan Yazıçılar İttifaqı İdara Heyətinin sadri Rahim Asanov Nəsimi haqqında öz ürək sözlərini yazaraq onu "Böyük Azərbaycan şairi" adlandırmışdır.³ Dünya səhrətli türkoloq Məhəmməd Fuad Körpülüzadə isə yazırıdı: "Bütün türk ədəbiyyatının ən yüksək müməssillətləndən... bu ilahi sənətkar ləhceyi-nəzmi etibarilə tamamən Azəri dairəsinə mənsub olduğu halda, Osmanlı ədəbiyyatı üzərində də pək dərin izlər buraxdı".⁴

2017-ci il may ayının 18-də Parisdə UNESCO-nun baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə ölkə-

² Seyit İmadəddin Nəsimi. Şıqırlar, Aşqabat: Türkmenistan, 1972, s.3-81

³ İmadəddin Nəsimi. Сборник статей, Bakı: Əlm, 1973, c.219

⁴ Körpülüzadə M.F. Azəri ədəbiyyatına aid tədqiqlər, Bakı: Sabah, 1996, s.17

mizin UNESCO-ya üzv olmasının 25 illik yubileyinin qeyd edilməsi çərçivəsində böyük şair və mütfəkkir İmadəddin Nəsiminin vəfətinin 600-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev Azərbaycan şairi və mütfəkkiri İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrindəki mövqeyini dəyərləndirərək qeyd edib ki, İ.Nəsiminin adı vətoni Azərbaycanda əbədiləşdirilib, elm və təhsil ocaqlarına, rayon, küçə, meydانlara onun adı verilib, abidəsi ucaldılıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüs və səyləri ilə hələ SSRİ dövründə Bakının mərkəzində şairin abidəsi ucaldılıb, onun adının əbədiləşdirilməsi üçün çox işlər görüldür. İmadəddin Nəsiminin vəfətinin 600-cü ildönümünün qeyd edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq sərəncamın verilməsi ölkəmizdə şairə verilən yüksək dəyərin göstəricisidir. UNESCO səviyyəsində görkəmli şairə həsr olunmuş tədbirin keçirilməsi də onun başəriyyət üçün görkəmli şəxsiyyət olmasından xəbər verir.

SEYİD NƏSİMİNİN İRSİ ELMİ TƏDQİQATLARDA

Nəsiminin bədii yaradıcılığı və onun özündə daşıdığı fəlsəfi fikir dünyası alim və tədqiqatçıların diqqətini cəlb etmiş, bu məsələ çoxsaylı elmi axtarışlarda işıqlandırılmışdır. Nəsimi hər şeydən əvvəl şair olmuşdur və buna görə də onun yaradıcılığı ilə ilk növbədə adəbiyyatşunaslar məşğul olmuşlar. Nəsimi poeziyasının sərf filoloji aspektdə tədqiqatının nüticələrindən məlum olur ki, şairin tarixi xidmətlərindən biri və yaqın ki, ən birincisi onun yaşadığı dövrün ictimai-siyasi rejiminin bütün manealorinə baxmayaraq, doğma Azərbaycan dilində yazması, Azərbaycan ədəbi dilini, şeir dilini zirvələrə qaldırmışdır. Nəsimi Həsənoğluandan və Qazi Bürcəhanaddindən sonra Azərbaycan dilində yaradılmış şeirin böyük ustadlarından biri sayılır.

Dəqiqləşdirilmiş məlumatata görə, Seyid Əli Əbülfəzl İmadəddin Nəsimi 1369-cu ildə Şamaxı şəhərində doğulmuşdur. Şeirin atası Seyid Məhəmməd dövrünün tanınmış adamlarından olmuşdur. Seyid Əli ilk təhsilini Şamaxı şəhə-

— *Seyid imadəddin Nəsimi ırsının tədqiqi məsələləri* rında almış, kiçik yaşlarından mükəmməl təhsil görmüş, xüsusən fəlsəfi və dini cərəyanları öyrənməyə daha çox həvəs göstərmişdir. O, Nizami, Cəlaləddin Rumi, Rudəki, Sədi, Əttar və başqalarının əsərlərini dərinlərə öyrənmiş və özü də gənc yaşılarından "Seyid" və "Hüseyni" təxəllüsləri ilə şeir yazımağa başlamışdır. Ehtimal etmək olar ki, şair Hüseyni təxəllüsünü X əsrin məşhur sufi şairi Həllac Mənsura rəğbatını və onun təriqətinə mənsubiyyətini bildirmək üçün seçmişdir. Məlum olduğu kimi, Mənsurun əsl adı Hüseyn olmuş, təriqəti də hüseyniyyə və ya həllaciyyə adı ilə məşhurlaşmışdır.

Alim və tədqiqatçılar Nəsimi poeziyasının bir sıra şairlərin yaradıcılığına güclü təsir göstərdiyini, bu poeziyanın Azərbaycan ədəbi dilinin təşəkkül tapmasında böyük rol oynadığını göstərirler.

Nəsimi şəxsiyyəti, onun həyat və fəaliyyəti ilə əlaqədar ilkin məlumatlara orta əsr mənbələrində rast gəlirik. Şair haqqında ilk müfəssəl məlumat verən onun müasiri İbn Həcər əl-Asqalanidir. İbn Həcər əl-Asqalani (vəf. 1421/22) özünün "Ənbaül-gümr fi əbnail-ömr" tarixi əsərində Nəimi haqqında bəzi məlumatlar

verməklə yanaşı, həm də hürufilik təliminin əsas müddəalarını səciyyələndirməyə çalışır və onu küfr, bidət kimi qiymətləndirir. Təzkirədə Nəsimi Təbrizli kimi təqdim olunur. Əsl adı şeyx Nəsiməddindir, hürufilik deyilən yoluñ müəssisi Fəzlullah Astarabadinin tələbəsidir. Əvvəllər hürufi olduğu, lakin sonralar tövbə etdiyi bildirilir.

Nəsiminin hayatı və fəaliyyəti ilə bağlı Kastamonu Lətifinin hicri 953-cü (1546-ci) ildə yazılmış "Məşahirüş-şüəra" adlı təzkirasında verilən məlumat bəzi nöqsanlarına baxmayaraq çox əhəmiyyətlidir. Lətfi "Eşq meydanının qorxusuzu və cəsarətlisi, Məhəbbət Kəbəsinin böyük fədaisi, seyidlərin uyulmaya layiq olanı Seyid Nəsimidir" deyəndən sonra yazır ki, o, doğru nəsəbli seyidlərdən və vəlilərdəndir. Bağdad diyarında Nəsim adlı nahiyədəndir. Buna görə də Nəsimi təxəllişünü götürmüdüdür. Abdallar zümrəsinə başçı və rəhbərdir. Təriqət elmindən və məşayix sirlərində çox ürfani vardır. Başqa məşhur təzkirəçilər də şairi müdafiə edərək onun qətlini təşkil edən şəriət xadimlərinə öz etirazlarını bildirmişlər. Lətifidən sonra

Nəsimidən bəhs edən Türkiyə təzkirəçiləri əsasən onun məlumatını təkrar etmişlər.

Nəsiminin hayatı haqqında nisbətən müfəssal məlumatı Əmir Kəmaləddin Hüseynin "Məcalisul-üşşaq"ından öyrənirik. Bu əsərin ən qiymətli cəhəti ondadır ki, Nəsiminin öldürülməsi ni bütün digər məxəzlərdən daha geniş vermişdir. Sonrakı mənbələr Nəsiminin hayatı haqqında burada verilmiş məlumatdan irəli gedə bilməmişlər. "Məcalisul-üşşaq"ın 48-ci məclisi Seyid Nəsimiyə həsr olunmuşdur. Burada göstərilir ki, Nəsimi Fəzlullah Hürufinin nəfhələrini və nəsimlərini qoxulamışdır. Qəribə bir şair olan Nəsimi gəncliyində aşiq, nüktədən arif olmuşdur.

Müasir dövrdə Nəsimi haqqında bir-birini inkar edən və qarışq salınan məsələlərin meydana gəlməsində bir tərəfdən katiblər, digər tərəfdən isə təzkirəçilər əsas rol oynamışlar. Katiblər, xüsusən Osmanlı katibləri şairin əsərlərinin dilinə əl gəzdirmiş, onu daha çox "diyarbəkirli" kimi təqdim etməyə çalışmışlar. Təzkirəçilər isə bir-birinə zidd olan məlumatlar vermişlər.

Aşıq Çələbinin "Məşahiruş-şüəra" təzkirəsində belə bir məlumata rast gəlirik: "Nəsimi seyidlərin əfəndisidir. Türkmən soyundan və Diyarbakır məmləkətindəndir." Aşıq Çələbi göstərir ki, Nəsimi Fəzlullah Hürufinin yaxınlığında ikən eşq və təsəvvüf yolunu seçmiş, fəqət nəfsini tərbiyə edərkən yanlış yol tutmuş, bundan dolayı sözlərində zindiqlik (bidətçilik) qoxusu meydana çıxmışdır.

Rzaqulu xan Hidayətin ardına isə bütün İran qaynaqları Nəsimini Şirazlı kimi təqdim edirlər. Maraqlıdır ki, İran mənbələri Nəsiminin türkçə divanı olduğundan da bəhs etmirlər.

Nəsimidən bəhs edən bəzi müəlliflər onun ölümü ilə bağlı müəyyən rəvayətləri qələmə almış, əsl tarixi həqiqəti yazmaqdan çəkinmişlər. Şairin dəfni haqqında mənbələrdə dəqiq məlumat yoxdur. Ancaq Hələbdə dəfn olunduğunu bir çox müəlliflər qeyd etmişlər. Böyük şairin qəbri haqqında məşhur türk səyyahu Övliya Çələbi yazır: "İç qələ xəndayı kənarında şeyx Nəsimi təkkəsi bir kiçik asitanədir. Amma bir başqa ruhaniyyət var, Nəsimi həzrətləri dərisi yüzülmüş ikən bu məhəldə gəlib qaiq olub, tilavəti Quran edərkən bulub yenə meydani-siyasətə

Seyid imadəddin Nəsimi ırsının tədqiqi məsələləri gətirdilər". Bu da maraqlıdır ki, Övliya Çələbi yazılarında bir şəxs kimi Nəsimi haqqında böyük hörmətlə danışır.

Nəsimidən bəhs edən məxəzlərin, demək olar ki, ən mühüm, əsas hissəsi şairin istedadına və sənətkarlığına yüksək qiymət verir, onu "mərdi-vacih və lətif və xoşkəlam" deyə təqdim edirlər. Orta əsr təzkirəçilərinin şairə bəslədikləri böyük rəğbat və hörməti göstərmək üçün "Məcalisül-üşşaq"dan aşağıdakı nümunəyə diqqət yetirmək olar: "Nəimi nəfəsindən gələn nəsimləri qoxulayan Əmir Seyid İmaddədin Nəsimi adı ilə məshhurdur. Qərib bir aşiq və xanəxərab idi. Cavanlıqda aşiq olmuş, bilikli və incə sözləri dərk edən bir adam idi... Batındən zahirə çıxan nəfəs tufan kimi onun könlük dənizini cuşu xürüşə gətirdi. O dəryanın dalgalanmasından şairin hərfləri və kəlmələri cəvahiri-asrar kimi kənarə töküldü. Aynı zahirpərəstlərin nəzəri həqiqət şahlarına layiq olan o cəvahirlərə düşdükdə, şairin sözünü anlamadılar. Onu cəzalandırmaq istədilər. Hələbdə zahiri üləmədan bir münkir ondan soruşdu: bu cavanın üzündə nə görürsan ki, bu qədər həyəcan və məstlik göstərisən? Cavab verdi ki, onun üzü-

nün aynasında haqqın (Allahın) surətini müşahidə edirəm. Münkir dedi: biz də o cavani görürük, bəs nə üçün o surət bizim gözümüzə gərənmür. Şair dedi: bu dövlətquşu sizin qabiliyyətinizi özüna yuva etmədi və bu səadət quşu sizin hümmətinizin başına kölgə salmadı. Seyid Nəsimi ilə o münkir arasında bu söhbət keçdiyən sonra, şairin düşməni daha da möhkəmləndi və valinin yanına gedib, bir neçə yalan da arthraraq xəbər verdi".


Nəsiminin "kafir", "dinsiz" elan edilərək öldürülməsi, onun hayatı və əsərləri haqqındaki ilk məxəzlərin geniş yayılmasına, şübhəsiz, xeyli mane olmuşdur. Lakin buna baxmayaraq tərəqqipərvər alımlar onun böyük istedəda, dərin fəlsəfi fikrə malik bir sənətkar olduğunu görərək əsərlərini qiymətləndirmiş və mühafizə etmişlər. Öz dövrü üçün bidətçi ideyalına baxmayaraq, xüsusən məşəqqatlı edamından sonra saf və cəsarətli insan rəmzinə çevrildiyi üçün Nəsiminin poetik irsi orta əsrlərin ədəbiyyat həvəskarları və kitab sənətkarları, katibləri tərəfin-dən yüksək qiymətləndirilmiş, bütün ziddiyat-lərə baxmayaraq, əsərlərinin üzü köçürürlərək toplanmış və kitab nəşri meydana gələnə qədər

Seyid imadəddin Nəsimi irsinin tədqiqi masalaları

əlyazma halında qorunub saxlanılmışdır. XIX əsrə çap işinin meydana gəlməsindən sonra Nəsiminin də irsinə maraq artmış, bu zəmanəyə gəlib çatmış əlyazmalar əsasında şairin əsərləri nəşr edilmişdir.

XIX və XX əsrlərdə Türkiyədə Nəsimi irsinı öyrənmək sahəsində ciddi addımlar atılmış, onun "Divan"ı 1849-cu (hicri 1260-ci) ildə İstanbulda "Təsviri-əfkar" mətbəəsində, 1881-ci (hicri 1298-ci) ildə isə yenə orada "Əxtər" mətbəəsində nəşr olunmuşdur. Nəsimi "Divan"ının ilk nəşrləri olmaq etibarilə albəttə bunlar əhəmiyyətli-dir. Lakin bununla bərabər, bu nəşrlər natamam olmaqla, ciddi nöqsan və təhriflərdən da azad deyildir. Bu nəşrlərdə şairin dil-ifadə xüsusiyyətləri pozulmuş, dəyişdirilmiş, osmanlılaşdırılmışdır.

Avropa tədqiqatçıları Nəsimi haqqında məlumat verən təzkirələrə, xüsusilə Türkiyə mənbələrinə əsaslanaraq Nəsimi haqqında məqalələr yazılmışlar. Məşhur alman şərqşünası Hammer Purqştallın verdiyi məlumat əsasən Lətfi təzkirəsini təkrar etməklə bərabər bir qədər nöqsanlıdır. J.Hammer - Purqstall 1836-ci ildə Avropada ilk dəfə Nəsiminin bioqrafiyasını



naşr etdirmiş və onun hayatı, eləcə də yaradıcılığından bəzi nümunələr ilə Avropa oxucunu tanış etmişdir.

Nəsimi qazallarını yüksək peşəkarlıqla almanın dilinə tərcümə edən Purqştal şairin hayatı və fəaliyyətini Osmanlı təzkirəçilərinə əsaslanaraq təhlil etmişdir.⁵

Qərb elmində Nəsimi haqqında ilk dəfə geniş məlumat verən ingilis şərqşünası Gibb olmuşdur. O, 1900-cü ildə Osmanlı poeziyası haqqında kitabını naşr etdirmiş və burada Azərbaycan şairinin hayatı və yaradıcılığını işıqlandırmışdır. Gibb müxtəlif mənbələrə əsaslanaraq göstərir ki, Nəsimi hürufilik ideyalarını yaydıguna görə deyil, ənəlhəqq sufilik ideyasına görə edam edilmişdir. Gibb Nəsimidə iki ünsürün: hürufiliklə sufizmin qarşılığını qeyd edərək yazar ki: "Nəsimi bir hürufi olaraq yeganə yer tutur. O, həqiqi bir şair kimi hürufiliyin şeir yaradıcılığı üçün poetik cəhətlərini seçmiş, bu nəzəriyyənin mistik tərəfini rədd etmişdir. O, an çok Allahın insan tabiatında mövcud olması, təcəssüm etməsi konsepsiyası üzərində durur. Bu,

suft ideyasıdır". Müəllif qeyd edir ki, Nəsimiyə görə insan pərəstişə layiqdir, bunu qəbul etməyən şeytandır, asidir. Bu sətirlər göstərir ki, Gibb Nəsimi yaradıcılığının ideya məzmununu aydınlaşdırmağa kifayət dərəcədə nail olmuşdur. E.İ.V.Gibb müxtəlif mənbələrə əsaslanaraq Nəsiminin edam edilməsinin əsas səbəbini onun hürufilərlə bağlılığında deyil, Həllac Mənsurun sufi kəlmələrini təbliğ etməsində görür. O, hürufilərin təqib olunmasının əsas səbəbini bununla əlaqələndirir ki, bu hərəkatın nümayəndələri bidətçilikdən daha çox sosial və siyasi dünyagörüşüne görə təqib olunurdular.

Azərbaycanda ilk dəfə Nəsiminin "Divan"ı 1926-ci ildə Salman Mümtaz tərəfindən naşr edilmişdir. Bu "Divan" keçmiş Türkiyə nəşrlərinin bəzi nöqsanlarını tökrət etməsinə baxmayaraq, mükəmməlliyi, mətnlərin doğruluğu etibarilə əvvəlki nəşrlərdən xeyli fərqlənir. 1930-cu illərdən sonra Nəsimi yaradıcılığına dair bir çox araşdırımlar hayatı keçirilmiş, Nəsimi əsərlərinin əlyazma nüsxələri əsasında üç cilddən ibarət elmi-tənqidi mətni hazırlanmış, onun poetik irsi müasir nəsillərə daha ətraflı çatdırılmışdır.

⁵ J. Hammer-Purgstall, Geschichte der Osmanischen Dichtkunst
bis auf unsere Zeit, s.125-127

Nəsimi ırsini tədqiq edən türk professoru F.Köprülüzadə "Türk ədəbiyyatında ilk müttəsəvviflər" (1918), "Azəri ədəbiyyatına aid tədqiqlər" (1926) və başqa əsərlərində şair haqqında bəzi diqqətəlayiq fikirlər irəli sürərək, Nəsimini "Azəri ədəbiyyatının an böyük şəxsiyyəti, təsiratının vüsət və davamı etibarilə bütün türk ədəbiyyatının an yüksək müməssillərindən" hesab etmiş, onun "osmanlı ədəbiyyatı üzərində də pək dərin izlər" buraxdığını qeyd etmişdir. Köprülüzadə Nəsiminin yalnız "vəcdi-sufiyano ilə şeirlər yazan və hürfifiliyin intişarı tarixində böyük bir rol oynayan ilahi sənətkar" olduğunu qeyd etmiş, onun lirikasının icimai-tarixi mahiyyətini, yaradıcılığındakı tərəqqipərvər ideyaları açıb göstərmişdir.⁶

Nəsimi yaradıcılığının tədqiq edilib müasir nəsillərə çatdırılmasında XX əsr alimlərinin Salman Mümtazın, Həmid Araslinin, Əli Əjdər Səidzadənin və Mirzağa Quluzadənin əməyi xüsusu qeyd edilməlidir.

Nəsimi əsərlərinin yazılış tarixi bəlli olmadığı üçün şairin yaradıcılıq inkişafını izləmək

⁶ Köprülüzadə M.F. Azəri ədəbiyyatına aid tədqiqlər, Bakı: Sabah, 1996, s.17

mümkün deyil. Lakin bəzi əsərlərin şairin həyatının ilk və ya son illərində yazıldığını ideya məzmununa, şəkil və üslubuna görə təxmin etmək mümkündür. Bundan çıxış edən ayrı-ayrı alim və tədqiqatçılar şairin yaradıcılığını müxtəlif cür dövrləşdirməyə nail olmuşlar.

İkinci dünya müharibəsindən sonrakı illərdə Ə.Ə.Səidzadə Nəsimi yaradıcılığı ilə məşğul olmuş⁷, şairin yaradıcılıq tarixini üç mərhələyə bölmüşdür: 1. Bakı dövrü (1386-1394), 2. Səyahət və hürufizmin təbliğatı dövrü (1394-1412), 3.Bağdad - Hələb dövrü (1412-1417).

Müəllif bir sıra qüsurlarla göstərir ki, Fəzlullah Nəimi 1386-ci ildə öz təlimini yaradandan və hürfifiliyin əsasını qoyandan sonra 1394-ci ildə səhnədən geri çəkilmiş və özünün xəlifisi yerinə Nəsimini təyin etmişdir. Bu dövrə o, Nəsiminin başçılığı ilə İraqa səyahət etmiş, təxminən 1388-1389-cu illərdə Nəimi ilə birlikdə oradakı batiniyyə təriqətinin üzvləri ilə əlaqə yaratmış, onların hürfifiliyə qoşulmasına nail olmuşdu ki, bunların arasında Hafız Şirazi də

⁷ Сейд-заде А.А. Материализм – основа философии Несими. Труды Института философии. Т.Н. Баку: АН Аз. ССР, 1946, с.28-38

var imiş. Səidzadənin fikrinca, Nəsiminin bu birinci səyahəti sərgərdanlıq meyl edən qələndərilik təliminin başa vurulması zərurətindən irəli gəlməşdi.

Yaradıcılığının ikinci dövründə Nəsiminin falsəfi fikri eklektik cəhətləri ilə fərqlənir və mövləvilik kimi təzahür edən Nəsimi panteizmi də elə bununla izah edilə bilər; bu dövrdə Nəsimi həm də bəktaşilik, qədirilik və rüfailik təriqətlərinə də qoşulur.

Yaradıcılığının üçüncü dövründə "müsəlman Romasına və Vatikanına" qarşı çıxan böyük humanist və din islahatçısı Həllac Mənsurun edam edildiyi Bağdada arıq batını kimi gəlib çıxmış, özünü Mənsur elan etmişdi, ancaq yanğışından "Fərat suyu" kimi arzuladığı ölümüna zahirilərin məskəni olan Hələbdə qovuşdu.⁸

Mirzağa Quluzadə 1948-ci ildə Nəsimi yaradıcılığına aid namizədlik dissertasiyası müdafiə etmiş və burada göstərmüşdür ki, Nəsimi oldukça ziddiyyətli bir yaradıcılıq yolu keçmişdir. Onun şeirlərinin yazılış tarixi məlum olmadığı

üçün şairin dünyagörüşünün və yaradıcılığının mərhələlərini dürüst izləmək mümkün deyil. Ancaq bununla bərabər, Nəsiminin bir çox şeirlərinin məzmunundan, ideya motivlərindən, dil və forma xüsusiyyətlərindən, onların yazıldığı dövrü təxmini də olsa müəyyən etmək olur. Bu na görə də biz şairin yaradıcılıq inkişafını iki yera bölürük. Birincisi hürufilikdən əvvəlki - 1386-ci ilə qədərki dövr, ikincisi isə həmin idən sonrakı, yəni hürufiliyi qəbul etdiyi dövrdür.

Nəsimi öz yaradıcılığının birinci dövründə sufizmin tərəqqipərvər ideyalarından ruhlanır, Cəlaləddin Rumi, Şeyx Mahmud Şəbüstəri kimi şairlərin əsərlərini maraqla oxuyurdu. Bu zaman onun əsərlərində sufizm ideyaları ilə bağlı olaraq şialik görüşləri də öz ifadəsini tapmışdır. Bu dövrdə yazılmış şeirlərdə də ictimai ədalətsizliyin tənqidinə tez-tez təsadüf olunur. Ancaq bu tənqid hələ zəifdir, didaktik xarakter daşıyır.

Ə.Ə.Səidzadə Nəsiminin materialistlər düssərgəsinə mənsub olduğunu göstərərk, onun ayrı-ayrı deyimlərinin qədim yunan mütəfəkkirlərindən Aqrientli Empedokl təliminə əsaslandığını qeyd edir. Onun dediyindən məlum olur ki, empedoklizm Nəsimi yaradıcılığının

⁸ Сеид-заде А.А. Опыт периодизации творчества Несими. Доклады АН Аз. ССР, т. II, Баку, 1946, №5, с.221-223

hansısa bir dövrünə deyil, bütün yaradıcılığına təsir göstərmişdir. Müəllif daha sonra səhvən qeyd edir ki, şair dörd ünsürdən birini öks etdi-rən Nəsimi təxəllüsünü yaradıcılığının əvvəlin-dən axırına qədər işlətmış, başqa heç bir təxəl-lüslə şeir yazmamışdır. Başqa bir yerdə isə gös-tərir ki, Nəsiminin ayrı-ayrı misralarında Nə-siminin vasitəciliyi ilə digər qədim yunan alimi Anaksagorun təsiri duylur. Nəsimi İbn Sina təliminin timsalında aristotelizmlə geniş po-lemikaya girir. Ancaq Nəsimi Empedoklun yu-nan matnları ilə yalnız ərəb və fars tərcümələ-rində və "Cavidannamə"nin vasitəsi ilə tanış ol-muşdur. Ə.Ə.Səidzadə Nəsimi qəzallarını Em-pedoklun "Təbiət haqqında" və "Təharətlər haq-qında" poemaları ilə də müqayisə edir.⁹

Bəzi tədqiqatçılar çox "irali" gedərək Nəsimi-nin dinsiz, sufizmə qarşı mübarizə aparan bir şair kimi qələmə verirdilər. Bu fikirlər heç bir elmi əsasa malik deyil. Nəsiminin yaşadığı iicti-mai adəbi mühitdə sufizm xeyli yayılmış, təri-qət ədəbiyyatı qüvvətlənməyə başlamışdı. La-

⁹ Сейид-заде А.А. Материализм - основа философии Несими. Труды Института философии. Т.Н. Баку: АН Аз. ССР, 1946, с.29-38

kin Nəsiminin sufi görüşlərini nəzərdən keçir-diymiz zaman unutmamalıyıq ki, sufizm va-hid, bütöv bir fəlsəfi, dini cərəyan deyildir. Onun içarısında müxtalif, bir-birinə zidd, hətta bir-birinə qarşı mübarizə aparan təriqətlər də vardır.

Müasir türk alimi Hüseyin Ayan yazır: "Şüb-həsiz, Nəsiminin seyidliyi və əlavə-bəktaşılərin onu özlərinin yeddi böyük və ilahi şairindən birisi olaraq tanımalarının nəticəsi kimi şairə çəsidiyyələrde məzarlar izafə edilməsinə səbəb göstərilə bilər. Nəsimi bu mühitlərdə böyük bir şəhid və məzəlum bir vəli olaraq tanınmaqdadır. Ölümünün şəkli, şəriət yönündən də pis və çirkin bir iş görülməsi Nəsiminin zülmə uğ-ra-mış olduğuna dair qənəətləri qüvvətləndirmişdir. Əlavə-bəktaşılərin digər böyük və ilahi şair-ləri bunlardır: Xətai, Füzuli, Pir Sultan, Qul Himmət, Virani və Yəməni".¹⁰

Kemal Edib Kurkcuoğlu 1973-cü ildə nəşr et-dirdiyi "Seyid Nesimi Divanından Seçmeler" kitabının ön sözünü belə başlayır:

"Seyyid Nesimi kimdir?

¹⁰ Ayan H. Önsöz. Seyyid Nesimi'nin hayatı. Nesimi divanı, Ankara: Akçağ Yayınları, 1990

Seyyid Nesimi XIV asrin son yarısıyle XV asrin birkaç yılı arasında yaşamış olduğu katı sürette bilinen bir büyük şairimizdir!”.¹¹

Ancaq təkcə təzkirələrə və subyektiv orta asr mənbələrinə əsaslanmaq özünü doğrultmur. Hər hansı bir şairin (ümumiyyətlə müəllifin) əsərlərinin dil və üslub xüsusiyyətləri, müəllifin dil-təfəkkür tərzini "yalançı" mənbələrdən daha qiymətli faktlar verir. Buna görə də belə məsələlərin həlli üçün filoloji tədqiqatların böyük qiymət kəsb etdiyi danılmazdır.

Nesiminin fəlsəfi fikirlərinin ayrıca tədqiqi XX əsrən etibarən mütəxəssislərin diqqətini cəlb etməyə başlamışdır. Ancaq uzun tarixi bir dövr ərzində filoloqların apardıqları tədqiqatlarda Nəsimi fəlsəfəsinin ayrı-ayrı nöqtələrinə bu və ya digər dərəcədə toxunulmuş, filoloqların Nəsimi fəlsəfəsi haqqında kifayət qədər ilkin sanballı fikirləri formalasmış, bütün bunlar fəlsəfə sahəsində tədqiqatlar üçün ibtidai bir plan çızmışdır. Hələ 1946-cı ildə Ə.Ə. Səidzadə öz məqaləsinin çıxarışında göstərirdi ki, Nə-

simini öyrənməyə başladıqda tezliklə əmin ol-dum ki, Nəsiminin fəlsəfəsini tədqiq etmədən onun heç lirik əsərlərini də başa düşmək mümkün olmayacaqdır.¹² Əlbəttə, bunu illərlə Nəsimi poeziyası üzərində çalışan filoloq alımlar də başa düşmüş və öz tədqiqatlarında Nəsiminin fəlsəfi dünyasını dərk etməyə çalışmışlar.

Nəhayət, keçən asrin ikinci yarısından başla-yaraq, Azərbaycan fəlsəfə elmində ümumiyyətlə buna diqqət yetirilmişdir ki, ədəbiyyat sahə-sində orta əsrlər Şərqiñin böyük şairləri öz əsərləri ilə həm də fəlsəfi təfəkkürün inkişafına xid-mət etmişlər, buna görə də belə müəlliflərin əsərlərinin yalnız ədəbiyyatşunaslıq baxımından tədqiqi çox vaxt onların poeziyasının və dünyagörüşünün təhlilində və tarixən qiymət-ləndirilməsində birtərəfli və yanlış fikirlərin meydana gəlməsinə səbəb olur.¹³ Bundan sonra filosoflar Azərbaycan klassik ədəbiyyatına yeni gözəl baxmağa başlamış və bu zaman ilk növ-

¹¹ Neseфи Azizüddин. Tasavvufa insan meselesi. İnsan-i Kamil. İstanbul: Dergah Yayınları, 1990; Schimmel Annemarie. Tasavvufun boyutları. İstanbul: Kırkambar Kitaplığı, 2000, s.1

¹² Сеид-заде А.А. Материализм - основа философии Несими. Труды Института философии. Т.Н. Баку: АН Аз. ССР, 1946, с.28

¹³ 103. Кули-заде З. К вопросу об изучении философских ересей Востока (XIII-XIV вв.) и проблема, философии суфизма. Сборник статей, Баку: Элм, 1973, с.60

bədə Seyid İmadəddin Nəsimi fəlsəfəsinə diq-qat yetirmişlər.

Nəsimi haqqında Türkiyə alimləri tərəfindən olduqca qiymətli elmi-tədqiqat işləri yazılıb nəşr edilmişdir. Türk mənbələrini araşdırın Azərbaycan alimi Mirzəğa Quluzadə onların daha çox ədəbiyyatşunaslıq sahəsində sanballı olduğunu, şairin fəlsəfi düşüncəsi istiqamətində isə nisbətən az əhəmiyyətli olduğunu göstərir. O yazar ki, Nəsimi haqqındaki elmi fikri genişləndirən, şairin ədəbi-tarixi mövqeyini öz dövrüna nisbətən daha ətraflı göstərən Fuad Köprülü istər hürufiliyin mahiyətini, ideya məzmununu, istərsə də Nəsiminin ictimai-siyasi ideyalarını, islam dininə qarşı tənqidini müناسibatını işaqlandırıb bilməmiş, şairin tarixi rolunu əsərlərinin badii formasında, ədəbi dilinin zənginliyində görmüş, onun yaradıcılığında böyük ictimai-fəlsəfi ideyaları qiymətləndirə bilməmişdir. Abdulbaqi Gölpinarlı Nəsimiyyə dərin məhəbbətlə yanaşsa da, hürufilik və Nəsiminin fəlsəfi ideyaları haqqında elmi-fəlsəfi fikri qane etməyən nəticələrə gəlmışdır. V.M.Qoca-türk Nəsiminin fikir dərinliyini axıradək duya

— Seyid imadəddin Nəsimi ırsının tədqiqi məsalələri bilməmiş, onu məhdud təriqətçi kimi başa düşmüşdür.¹⁴

Ümumiyyətlə xarici ölkələrdə aparılmış filo-loji tədqiqatlarda daha çox orta əsr təzkirələrinə istinad edilmiş və Nəsiminin şəxsiyyətinin, mili məşşəyinin və anadan olduğu yerin müəyyənləşdirilməsi istiqamətində müzakirələr aparılmışdır. Şairin fəlsəfi dünyası daha çox Azərbaycan alimlərinin diqqətini cəlb etmişdir. Hətta Y.E.Bertels, A.Krimski, İ.Braginski kimi dün-yə şöhrətli şərqşünaslar da Nəsimini yüksək qiymətləndirmiş, ancaq onun yaradıcılıq problemləri ilə xüsusi məşğul olmamışlar. Əcnəbi mütəxəssislərdən yalnız ingilis şərqşünası Gibb Nəsimidə hürufiliklə sufizmin qarışdığını qeyd etmiş, şairin ən çox Allahın insan təbiatında mövcud olması konsepsiyası üzərində durduğunu göstərmüşdür.¹⁵

Azərbaycan ədəbiyyatşunaslarının Nəsimi fəlsəfəsi haqqında yazdıqları, bir tərəfdən fəlsəfə mütəxəssislərinə material verdiyi halda, digər tərəfdən, həm də bu sahada dəlaşıq fikirlərin meydana gəlməsinə də səbəb olmuşdur. Mə-

¹⁴ Quluzadə M. Böyük ideallar şair, Bakı: Gənclik, 1973, s. 104-106

¹⁵ Quluzadə M. Böyük ideallar şair, Bakı: Gənclik, 1973, s.113-115

sələn, Mirzə İbrahimov yazar: "İstər müsəlman din xadimləri, istərsə də xristian ruhaniləri tərəfindən xalq arasında töbliq edilən zahidlik və tərki-dünyalıq orta əsrlərdə adı bir hal almışdı... Bütün Şərqi ölkələrinin böyük şəxsiyyatları bəzən qəzəb və hiddətlə, bəzən isə kinaya və sar-kazmla bu barədə yazırdılar. Nəsiminin lirik şeirlərində dünyəvi məhəbbətlə qızınan gözəl üzlü və zərif qız obrazı ilə yanaşı, tez-tez başqa bir obraz - zahid obrazı da canlanır. Nəsimiyə görə, bu ürəyi və qalbi olmayan, mahəbbət və şəfqət hissələrindən xali bir adamdır... Göstərmək lazımdır ki, Nəsimi öz yaradıcılığının ilk illərində sufiliyə sadıq olsa da, sufilik sahəsində şeirlər yazsa da, onun şeirlərində "zahid" və "sufi" sözləri çox vaxt sinonim kimi işlədir. Məsələ burasındadır ki, Nəsimi sufiliyi X əsrda "ənəl-həqq!" şüarıni irəli sürmüş və buna görə də edam edilmiş məşhur İran şairi Hüseyn Həllac Mənsurun müəyyənləşdirdiyi şəkildə qəbul edirdi. Sonralar da, Nəsimi hürufiliyə tam qovuşandan sonra da Mənsurun obrazı onun şeirlərində öz yerini tərk etməmişdir. Ancaq rəsmi dirlə barışmış sufilik özünün ifrat

— Seyid imadəddin Nəsimi ırsinin tədqiqi məsələləri zahidliyi ilə Nəsimi üçün yad və nifrat doğuran bir şey olmuşdur".¹⁶

Əlbəttə, sufiliklə hürufiliyi belə kəskin şəkil-də fərqləndirmək, guya ki, sonrakı əsrlərdə sufiliyin başdan-ayağa tərki-dünyalığı töbliq etməsini iddia etmək özünü doğrultmur. Z.C.Məmmədov yazar ki, XII əsrədə meydana gəlmiş sührəvərdilik, qadirilik, yəsəvilik, rafilik, kübrəvilik və başqa sufi təriqətləri XIII-XIV əsrlərdə öz fəaliyyətini daha da genişləndirmiş, mövləvilik, nəqşbəndlilik, hürufilik kimi yeni silsilələrin meydana çıxmasına şərait yaratmışdır.¹⁷

Təbiidiir ki, bu təriqətlərin heç də hamisi tərki-dünyalıq töbliq etməyə meyl göstərmir və buna xidmət etmirdi. Eləcə də buradan hürufiliyin sufilikdən meydana gəldiyi göstərilir ki, onun da ən böyük nümayəndələrindən biri Nəsimi sayılır. Demək, Nəsimi, ümumiyyətlə sufiliyi rədd edə bilməzdı. Nəsimi bütövlükdə cərəyanın özünü deyil, onun tərki-dünyalığa çağıran hansısa bir qolunu və ya nümayəndələrini tənqid edə bilərdi. Məlumdur ki, qələndərlər

¹⁶ Ибрагимов Мирза. Насими и его время. Имадеддин Насими (сборник статей). Баку: Элм, 1973, с.18-19

¹⁷ Məmmədov Z.C. Azərbaycan fəlsəfəsi tarixi. Bakı: Bilik "Irşad mərkəzi", 1994, s. 186-187

(hər sayaq dünyəvi bağlınlardan azad olan, paltar, yemək və hətta ibadət etinəsiz yanaşan, başlarını qırxaraq diyar-diyar gəzən dörvilşər) heç bir rəsmi iş, vazifə borcu tanımır, dünya və axirətə də laqeyd olur, bəziləri isə həqiqətən bütün varlığından keçərək öz canı və qəlbini təkcə haqqın cəlal və camalını istəyən təmiz bəndələr kimi olurlar.¹⁸

Təbii ki, İslamın yayıldığı böyük bir coğrafi arealda təşəkkül tapan təriqət və təkkələr öz fəlsəfi, siyasi, əxlaqi düşüncə tərzi ilə fərqliliklər ortaya qoymuşdular. Annemarie Šimmel "Tasavvufun boyutları" kitabında yazır: "Sufilər arasındaki etik qaydalar getdikcə fərqli xüsusiyyət daşıyırırdı. Hər bir təkkənin öz ədəbi vardır"... Və çox zaman təriqətlər, ordenlər arasında ixtilaflar, etik və dini rituallar zamanı ziddiyatlılar meydana çıxırırdı. Həmin bu narazılıqlar digər sufi şairlərində olduğu kimi Nəsimi əsərlərində də yer almışdır. Nəsiminin etik-fəlsəfi fikirlərini tədqiq edən müəlliflər diqqəti buna yönəldirlər ki, Nəsimi poeziyasında ən çox qamçılanan obrazlardan biri zahiddir. Şair

— Seyid imadəddin Nəsimi ırsının tədqiqi məsələləri zahidi div və şeytan adlandırmıqla, guya ki, islam dininə qarşı çıxır. Belə ki, zahid - güşənişin və tərki-dünyalıq həyat tərzi seçən şəxsdir. Sözün rəmzi yozumu belədir: ze - zahiri bər-bəzəkdən (zinətdən) uzaq olmaq, əlif - axirətə etiqad, ha - nəfsin havasından vaz keymək, dal - dünyani ötəri bilmək. Həqiqi zahid nə dünya neməti ilə sevinməz, nə də onu itirməklə kədərlənməz. Ariflər özünü zahidliyə vuranları riyakar adlandırmışlar.¹⁹

Əslində, zahid də, arif də sufilərə verilən addır. Türk alimi Mustafa Kara "sufi" termininin doqquz etimoloji mənasını göstərmişdir, o, sufilərə verilmiş iyirmi iki adı aşağıdakı kimi sıralayırlar: zahid, arif, dərviş, fəqir, aşiq, vəli, ərənlər, əhlüllah, müsühi, miskin, səyyah, qərib, nuriyyə, cuiyyə, şikaftiyyə, müssaq, übbad (abid), bəkkəun, xaifun, qürra, qüssas, mistik. Bunlardan yalnız fəqir, vəli, miskin, səyyah, übbad (abid) adları Qur'ani-Kərimin Ali-İmran, Tövbə, Nisa, Yunus, Bəqərə, Həşr, Kafirun və Zühruf surələrində xatırlanmışdır. "Zahidlik" mənasını verən zöhd sözü sufinin dünyaya, əşyaya və

¹⁸ Göyüşov Nəsib. Təsəvvüf anamları və dərvişlik rəmzləri. Bakı: Tural-Ə, 2001, s.55-56

¹⁹ Göyüşov Nəsib. Təsəvvüf anamları və dərvişlik rəmzləri. Bakı: Tural-Ə, 2001, s.84

Allahdan kənardakı şeylərə qarşı çıxdığı tövrü ifadə edir.²⁰ Azərbaycan alimi Ziya Bünyadovun hazırladığı izahlı lügətdə isə sufi termininin yeddi mənəsi göstərilmişdir.²¹

XX əsrin sonlarında Azərbaycan ədəbiyyatşünaslığında Səadət Şixiyeva İmadəddin Nəsiminin bədii ədəbi irsi və lirikası mövzusunda əsaslı elmi tədqiqat işi aparmışdır. Alimin tədqiqatlarında maraqlı cəhətlərdən biri onun Nəsimi yaradıcılığını izləyərkən Şərqiñ bir sıra söz ustaları ilə müqayisəli təhlil aparmasıdır. "Azərbaycan şeirinin iki "ənəniyyət" zirvəsi – Xaqani və Nəsimi" məqaləsində S.Şixiyeva qeyd edir ki, Xaqani Şirvani və Seyid İmadəddin Nəsimini birləşdirən mühüm cəhətlərdən biri hər ikisinin heyrətamız "mənəmlilik" ("ənəniyyət") iddiasıdır. "Bəlkə də, zamanında müasirlərini qıcıqlandıran bu iddialar və məğrur ədalar bu gün onların varisi olan bizlərin qəlbini qürur hissi ilə doldurur, insan şəxsiyyə-

²⁰ Kara Mustafa. Tasavvuf ve Tarikatlar Tarihi. İstanbul: Dergah Yayınları, 1995, s. 26-51

²¹ Bünyadov Ziya. Dinlər, tarıqətlər, məzhdublər. Bakı: Azərbaycan, 1997, s. 225-226

tına hörmət aşayıır".²² Müəlif hər iki Azərbaycan şairinin etik-fəlsəfi dünyasını qarşılaşdıraraq onların arasında eyniyyət axtarmağa cəhd göstərir. Xaqani də, Nəimi də - hər ikisi arif insan olmuşlar. Məlumdur ki, arif – Haqqı və həqiqəti yetərinçə tanıyan mərifət sahibidir. Qəlibi və nəfsi maddi ehtiraslardan təmizlənmiş, batılı aydınlıq tapmış kamil insandır. Haqqı, onun mahiyyət (zat), sıfət və hərəkətini öz qəlb aynasında müşahidə edən, öz cismani varlığını fəna etməklə ruhən Haqqın varlığında əbədiyyət qazanan (bəqə aləminə qovuşan) dərvişdir. "Arif" sözünün rəmzi açıqlaması: eyn - ali himmət sahibi, əlif - Haqq ilə ülfət tapmaq, re - Haqqın rəhmətini qazanmaq, fe - fəzilət və fəna yolcusu deməkdir.²³

M.Əsgərov haqlı olaraq yazdı: "Müasir dövrümüzdə Nəsimi əsərlərini həttə hər hansı ən mükəmməl ərəb-fars dilləri lügəti ilə başa düşmək olmur. Çünkü Nəsimi əsərlərində işlənən "nigar", "gözəl", "üz", "saç", "kiprik", "qaş"

²² Şixiyeva S. Azərbaycan şeirinin iki ənəniyyət zirvəsi-Xaqani və Nəsimi.AMEA-nın Xəbərləri. Humanitar elmlər seriyası, 2005, №4, s.3-4

²³ Götüşov Nəsib. Təsəvvüf anımları və dərvişlik rəmzləri. Bakı: Tural-Ə, 2001, s.39

("hacib"), "zülf" ("səd"), "ağız" ("dəhan"), "dodaq" ("ləb") və s. kimi ən adı sözlər belə zahiri mənalarından əlavə, çox geniş və dərin falsafi, siyasi-ictimai mənaya da malikdir".²⁴

Bu onu göstərir ki, Nəsimi sözünün, Nəsimi misralarının, Nəsimi fəlsəfəsinin dərin mənalarına çatmaq üçün filoloq (ədəbiyyatşunas) fəlsəfi məlumatə malik olmalı, təsəvvüf tarixini, sufi təriqətlərini öyrənməli, eyni zamanda fəlsəfə mütəxəssisi isə Azərbaycan tarixini, ədəbiyyatını dərindən bilməlidir. Buna görə də Nəsiminin fəlsəfəsini öyrənmək üçün filoloji-fəlsəfi tədqiqatın aparılması və yalnız bundan sonra Nəsimi fəlsəfəsi ilə əlaqədar ümumiləşdirilmiş nəticələrə gəlinməsi əsas şartdır.

Azərbaycan alimi Zümrüd Quluzadənin Azərbaycanda hürufilik və onun nümayəndələri haqqında yazdığı monoqrafiyada Nəsiminin fəlsəfəsi haqqında geniş müşahidələr təqdim olunmuşdur.²⁵ Burada Nəsiminin müəllimi Nəsiminin dünyagörüşünün təhlili verilmiş və göstərilmişdir ki, onun yaradıcılığının tədqiqi mü-

— Seyid imadəddin Nəsimi ırsının tədqiqi məsələləri təfəkkirin materializmə meyl edən ardıcıl pantest mövqeyində durduğunu sübut edir. Ancaq onun panteizmi mistik formaya bürünmüştür. Nəsimi dünyani dərk olunan hesab edir və həmişə onu dərk etməyə çağırır. O, dünyanın daimi hərəkətdə və irəliyə doğru dəyişmələrdə olduğunu etiraf edir və göstərir ki, bu hərəkat əşya və hadisələrin özündədir. Nəiminin sosial görüşləri, eləcə də hakim quruluşun və teymurilərin zülmünə qarşı mübarizədə istifadə edilən söz və fikirlər mütəfəkkirin mövcud quşluşa qarşı geniş müxalifətdə olduğunu göstərir. Onun etik görüşləri və gözəllik haqqında təsəvvürləri isə hürufizm prizmasından keçib gəlir.²⁶

Daha sonra Z.Quluzadə qeyd edir ki, Nəsimi hürufiliyə sufilikdən keçərək gölmüş, başqa hürufilər kimi, öz yaradıcılığında sufiliyin əsas müddəalarından və kateqoriyalardan istifadə etməklə onlara yeni məzmun vermişdir.

Nəsimi sufiliyin əsas müddəalarını, onun mənəvi dəyərlərini, estetik təsəvvürlərini, islamı və başqa dinlərə münasibətini geniş təbliğ edir. O, dünyanın birliyi haqqında vəhdəti-

²⁴ İmadəddin Nəsimi. Iraq divanı. Bakı: Yaziçı, 1987, s.280

²⁵ Кули-заде З. Хуруфизм и его представители в Азербайджане, Баку: Элм, 1970, s. 149-197

²⁶ Кули-заде З. Хуруфизм и его представители в Азербайджане, Баку: Элм, 1970, s. 148-149

vücud sufi təfakkürünü açıqlayır, gözəl məşuqu ətrafdakılarda, hər seydən qabaq isə aşiq insan da təcəssüm etdirir. Nəimini özünün mənəvi bələdçisi, onun yolunu isə özü üçün həqiqət yolu seçən Nəsimi insanları bu "həqiqət axtaran" yola dəvət edir, amma heç də həmişə hürufilik təlimini təbliğ etmir, şair hürufi cərgələrinə qoşulsada sufiiliyin ənənəvi mövqeyində qalmışda davam edir.

Nəsiminin Fəzlullahın yoluna dəvət edən:

*Dəryayı-mühit cuşa gəldi,
Kon ilə məkan xüruşa gəldi –*

mətləli şeirində də Mənsur Hellac şerinin əsas motivləri üstünlük təşkil edir. Burada bir sira sufi dünyagörü açıqlanır. Şair hər bir zərrədə Günsəvin – Allahın təzahür etdiyi haqqında, yaranmışların sayəsində tanınan və bilinən Xalıq haqqında yazır. Bu şeirin misralarında hər bir mahiyyət Allahdır, pərəstiş edilən və pərəstiş edən, aşiq və məşuq vəhdətdədir, hər bir damla böyük bir okeandır. Ancaq hürufilik tədricən Nəsimi sufiiliyini sixışdırır və nəhayət, ona hakim olur. Bu ilk növbədə özünü şairin

— Seyid imadəddin Nəsimi ərsinin tədqiqi məsələləri

əsasını eşq və məstlik təşkil edən qəzəllərinin yeni istiqamət almasında və hürufilik düşüncəsinin güclənməsində göstərir. Bundan sonrakı yaradıcılığında Nəsimi fəlsəfəsində Nəimi tərəfindən təsis edilən hürufilik ideologiyası başlıca yer tutur.

M.Quluzadənin ".fəlsəfi lirikasında panteist məzmunlu rəmzlərə yol verilsə də, Nəsimi heç vaxt sufi olmamış, sufizm onun yaradıcılığına yalnız kənardan təsir göstərmişdir."²⁷ fikrinə fəlsəfə tarixçisi Zümrüd Quluzadə etiraz edərək yazır ki, bəktaşılər, qızılbaşlar və b. Nəsimini özlərinin ideya rəhbəri hesab etsələr də, şair sufiilik və hürufiliklə daha üzvi şəkildə bağlı olmuş, Şərq və dünya mədəniyyəti tarixinə hürufizmin nümayəndəsi kimi daxil olmuşdur.²⁸

İmadəddin Nəsiminin Azərbaycan fikir tərixinədəki mövqeyini dəyərləndirərkən Zümrüd Quluzadənin "Hürufilik və onun Azərbaycanlı nümayəndələri" əsəri səmballı tədqiqat işlərinədən hesab olunsa da, bəzi fikirlərlə razılışmaq

²⁷ Гулизаде М. Проблема гуманизма в творчестве Насими. Сборник статей, Баку: Элм, 1973, с.34-35

²⁸ Кули-заде З. К вопросу об изучении философских срессий Востока (XIII-XIV вв.) и проблема философии суфизма. Сборник статей, Баку: Элм, 1973, с.60

olmur. Müəllif əsərini hürufilik təriqətinə həsr etdiyi üçün Seyid Nəsiminin sufiiliyin digər təriqətləri ilə əlaqələri haqqında məlumat vermir, Nəsiminin avval sufi sonradan hürufi olduğunu bildirir, halbuki hürufilik özü də sufi təriqətidir. Təsəvvüf tarixi, sufi təriqət və silsilələrinin sistemləşdirən tədqiqatçılar hürufiliyi sufizmin bir qolu kimi təqdim edirlər.

Mənbələr və faktlar hürufiliyin tarix səhnəsinə çıxmasını XIV əsrə əlaqələndirsə də, onun daha qədim köklərinin olduğu da qeyd edilməlidir. Alman alimi Annamari Şimmel yazır ki, hələ islamdan qabaqkı dövrədə ərəb şairləri bədənlarının və ya iqamətgahlarının müxtəlif yerlərini hərflərə bənzərdilər. İslam şairlərinə miras qalan bu bənzətmələr dünyadan hər tərəfinə yayılmışdır. Buna görə də İslam dünyası şeirini, xüsusən də İran və ətraf ölkələrinin şeirlərini sonadak anlamaq üçün həmin hərflərin anımlarını tam öyrənmək lazımdır.²⁹

Bütün bu faktlar özlüyündə hürufiliyin ideoloji mənbələrini və öz dövründəki qarşılıqlı əlaqə xüsusiyyətlərini öyrənməyi şərtləndirir.

Hürufiliyə təsir göstərən ismailiyyə məzhəbi imamiyyənin altıncı imamı Cəfər as-Sadiqin ölümündən sonra ortaya çıxmışdır. İmamiyyə şıələri yeddinci imam olaraq Musa əl-Kazımı tanıdıqları halda, ismaililər isə yeddinci imamın Cəfər as-Sadiqin böyük oğlu İsmail olduğunu qəbul edirdilər. İsmaililərə, eyni zamanda, yeddi imamı qəbul etdikləri üçün səbiyyə adı verilmişdi.

İsmail ibn Cəfər imamın sağlığında vəfat etmişdi və imam da onun cənazəsini dəfn mərasimində iştirak edənlərin hamisə, o cümlədən Mədinə hakiminə göstərərək onları onun ölümüնə şahid tutmuşdu. Amma bəziləri inanırlar ki, İsmail ölməmiş və qeybə çəkilmişdir; o, vədəsi verilən Mehdidir və yenidən zühur edəcəkdir. Onlar deyirlər ki, altıncı imam, Abbasi xəlifəsi Mənsurun qorxusundan camaati onun ölümüնə şahid tutmuşdu. Bəziləri də inanırdılar ki, imamət İsmailin haqqı idи və onun ölümü ilə oğlu Məhəmmədə keçmişdir. Bəzilərinin aqidəsinə görə, İsmail atasının sağlığında vəfat etməsinə baxmayaraq, imamdır; ondan sonra imamət Məhəmməd ibni İsmaila və onun nəslinə keçir.

²⁹ Schimmel Annemarie. Tasavvufun boyutları. İstanbul: Kırkambar Kitaplığı, 2000, s. 470

İsmaililər İslam hökmələrində və maarifində hər bir zahir üçün bir batini mənanın, hər bir tənzil üçün təvilin, şərhin olduğuna inanırdılar. İsmaililər inanırdılar ki, yer üzü heç vaxt ilahi vahyisiz olmaz. Allahın vəhiyi də iki qismdə özünü bəyan edər: natiq və samitdə. Natiq — Peygəmbər, samit isə peygəmbərin canişini olan vali və vasidir. Aləmin dərk olunması ardıcıl olaraq yeddi rəqəminin üzərində dövr edir. Belə ki, nübüvvət (şəriət) və vilayət sahibi olan bir peygəmbər göndərildiyi zaman, onun özündən sonra vəsiyyətə malik olan yeddi vəsisi də olmalıdır; onların altısı bir məqamdadır, yeddinci vəsinin isə nübüvvətlə yanaşı digər iki məqamı da vardır: visayət (canişinlik) və vilayət. Onlar deyirlər ki, Adəm (ə) nübüvvət və vilayətlə məbus oldu və onun yeddi canişini var idi. Axırınca vasi olan Nuh həm nübüvvət, həm visayət və həm də vilayət məqamına malik idi. İbrahim (ə) də Nuhun, Musa (a) İbrahimin, İsa (ə) Musanın (ə), Həzrat Məhəmməd (s) İsanın və Məhəmməd ibn İsmail də Həzrat Məhəmmədin (s) yedinci canişinidir. Beləliklə, Həzrat Məhəmməd (s), Əli, Hüseyin, Əli ibn Hüseyn, Məhəmməd Bağır, Cəfər Sadiq, İsmail ibn Cəfər, Məhəmməd

Seyid imadəddin Nəsimi ırsının tədqiqi məsələləri

məd ibn İsmail; Məhəmməd ibn İsmaildən sonra onun nəslindən gələn yeddi nəfərin adları isə gizlindir. Ondan sonra da əvvəli Misirdəki fatimilər dövlətinin banisi Übeydullah Mehdi olmaqla, ilk yeddi nəfər fatimilər sülaləsini təskil edirdilər. O, gündüzləri oruc tutur, gecələri ibadətlə keçirir, öz alın təri və əlinin zəhməti ilə ruzi yeyir və camaati ismailiyyə firqəsinə doğru dəvət edirdi. O, bir çoxlarını öz ətrafına toplayır, ardıcılıları arasından nəqib adı ilə 12 nəfəri seçərək təriqəti yaymaq məqsədilə Şama yola düşür. Tarixçilərin yazdığınıə əsasən, fatimiyyə firqəsinin xüsusiyyətləri aşağıdakılardan ibarətdir: Onlar islamın zahiri hökmələrini və göstərişlərini batini-irfanı məqamlara yozurdular; Şəriətin zahirini yalnız ağlıdan kəm və kamil mənəviyyatdan bəhrələnə bilməyən kəslərlər aid edirdilər. Onlar bəzən öz imamət məqamlarından müəyyən göstərişlər də verirdilər. Fatimilər sülaləsinin süqtundan sonra ismaililər Suriya, İran və Hindistan ərazilərinə yayılmışdır.

İsmaililiyin tanınmış üzvləri arasında Abdulla ibn Maymun, ibn Sina, Nasir Xosrov, ət-Tusi, Firdovsi, Həsən ibn Səbbah, Rudəki kimi

Şərqiñ mütfəkkir və şairlərinin adları keçir. Nizari və müstəli cərəyanlarına ayrılan İsmailik İranda müvəffəqiyətsizliyə düşür olur. 1257-ci ildə monqollar tərəfindən darmadağın edilən nizari ismaililiyin İran ərazisindəki fəaliyyətinə son qoyulur. İsmaililərin Əlamutdakı faciələrin dən sonra firqənin üzvləri özlərini aşkar bayan etmədən gizli surətdə fəaliyyət göstərildilər. Ehtimal ki, sufiliyin bir silsiləsi kimi təsis edilən hürufilik də ismaililiyin gizli davamçılarından idi.

Nəiminin "Vəsiyyətnaməsi"ndəki³⁰ aşağıdakı cümlələrdə sufilər üçün səciyyəvilik daşıyan təriqatın etik fəlsəfi prinsipləri əks olunub :

"Allahın, Allahın, Allahın xatırına övladlarının qorunmasında qüsura yol verilməsin".³¹

"Ürəklərini Allah'a bağlaşınlar ki, kimsəsizlərin hamisi, çarəsizlərin çərə edəni odur. Din barəsində aralarında təfriqəyə yol verməsinlər".³²

³⁰ Fazlullah Naimi. Vəsiyyətnamə// Azərbaycan jurnalı 5, 1970.

³¹ Fazlullah Naimi. Vəsiyyətnamə// Azərbaycan jurnalı 5,1970, s.195

³² Fazlullah Naimi. Vəsiyyətnamə// Azərbaycan jurnalı 5,1970, s.195

"Övladların kiçiyini Seyid Məhəmməd oğlu Seyid Əliyə verin".³³

"Mənim övladlarımın yeganə vəkili Allah...".³⁴

"Əlbəttə, əlbəttə, əlbəttə, övladlarımın qorunmasında qüsura yol verilməsin. Allah namusunu qorusunlar".³⁵

"Allaha ürək bağlaşınlar, kimsəsizlərin hamisi və çarəsizlərin çərə edəni odur".³⁶

Göründüyü kimi, burada Nəimi bütün insanların sitayı etdiyi Allahı hər şeydən üstün tutur, ancaq "Allahın namusunu qorusunlar" – deməkla başqalarından fərqli olaraq, ulu Allahı həm də insanların ("övladlarımın") qəlbində görür. Zənnimizcə, hürufiliyin fəlsəfəsini axradək obyektiv şərh etmək üçün vəsiyyətnamədəki bu cümlələrin böyük əhəmiyyəti vardır.

Cox qısa bir müddət ərzində Nəsimi hürufilər arasında böyük hörmət qazanmış, hərəkatın liderlərindən biri səviyyəsinə qalxmışdır. Ancaq

³³ Fazlullah Naimi. Vəsiyyətnamə// Azərbaycan jurnalı 5,1970, s.197

³⁴ Fazlullah Naimi. Vəsiyyətnamə// Azərbaycan jurnalı 5,1970, s.197

³⁵ Fazlullah Naimi. Vəsiyyətnamə// Azərbaycan jurnalı 5,1970, s.197

³⁶ Fazlullah Naimi. Vəsiyyətnamə// Azərbaycan jurnalı 5,1970, s.198

hər şey hürufilərin arzuladığı kimi baş vermir. 1394-cü ildə (Nəsiminin Nəimi ilə görüşdüyü ildə) Miranşah Şeyx İbrahimin fitnəsi ilə Nəsimini tutub Əlinçə qalasının yanında faciəli şəkildə öldürdüür. Ustadın ölümü bütün hürufiləri, o sıradan Nəsimini ürəkdən sarsıdır. Hürufilər amansız təqiblərlə qarşılaşırlar.

Bundan sonra Seyid Nəsiminin hayatındə səyahətlər dövrü başlayır. Sufi ədəbinin səkkisinci müddəası kimi dəyərləndirdiyi səyahətin faydalardan bəhs edən XIII əsr mütəsəvvifi Əzizəddin Nəsəfi bununla bağlı yazırıdı: "Qurtuluş tapmaq üçün vətənindən ayrıl, səyahətə çıx. Çünkü səyahətlərdə beş fayda vardır. Qəlbin fərahlıyi, güzaran, elm, adəb əldə etmək və ağıllı insanlarla səhbət".

Nəsimi vətəndən uzaqlaşış Anadoluya gedərək bir müddət orada yaşayır. Şairin Anadoluya gəlməsi tarixi haqqında da bir sıra dəlaşiq fikirlər vardır. "A.Gölpınarlı Lətfi təzkirəsinə əsaslanaraq, Nəsiminin II Murat zamanında Anadoluya gəldiyini yazar. Lətfi təzkirəsində verilmiş bu fikir, əlbəttə, doğru deyildir. Nəsimi Türkiyəyə Sultan II Murat dövründə gələ bilməzdi. Çünkü II Murat 1421-1451-ci illər arasın-

da sultanlıq etmişdir. Onun babası I Bəyazid 1389-1402-ci illər arasında, atası I Mehmed İsa 1402-ci ildən 1421-ci ilə qədər padşahlıq etmişdir. Aydındır ki, XIV əsrin sonlarında səyahətlər edən və faciəvi şəkildə öldürülən Nəsimi Anadoluya ancaq I Bəyazidin, ya da I Mehmedin vaxtında gələ bilərdi... Bu rəvayət Qaibi Sunullahın (1651-ci ildə ölmüşdür) "Söhbətnamə"sində də var. Həmin kitabə görə, Nəsimi Ankaraya gəlmış və Hacı Bayramla görüşmək istəmişdir. Nəsiminin Allah axtarılığını bilən Hacı Bayram onu qəbul etməmiş və Gölpinarlarının dediyinə görə, Nəsimi Hələbə gələrkən onun öldürülməsi Hacı Bayramın törtəndiyi qırğınlığın (küskünlüyü) nəticəsidir".³⁷

Burada diqqəti çəkən məqamlardan birisi böyük ümidi lə üz tutduğu ankaralı Hacı Bayramın Nəsimini qəbul etməməsidir. Düzdür, türklərin bir sıra ziyali nümayəndləri şairə böyük rəğbatla yanaşmış, ona məmənuniyyətlə sığınacaq vermişlər. Məsələn, məlumdur ki, Nəsimi Bursada Nizaminin "Xosrov və Şirin" poemasının türkçəyə tərcüməcisi şair Şeyxi ilə görüşüb

³⁷ Qasımzadə Fuad. Müasir Türkiyə alimləri Nəsimi və hürufilik haqqında// "Azərbaycan" jurnalı, № 7, 1969, s.200.

yaxınlaşmışdır. Ziyalılar Nəsimi şeirindən, onun işqli fikirlərindən ilham almış, Osmanlı torpağında da Nəsimi pərəstişkarlarının sayı gündən-güna artmışdır. Buna baxmayaraq, şair tezliklə Anadolunu da tərk edib, Şam tərəflərə üz tutur.

Nəsiminin öz dövründə təkcə hürufilər arasında deyil, başqa təriqət və cərəyanlar arasında da böyük şan-söhrəti olmuş, onlar şairi öz tərəflərinə cəlb etməyə çalışmışlar. Nəsiminin sağlığında hürufiliyə daha çox yaxın olan ikinci cərəyan bəktaşılık olmuş və onun nümayəndələri Nəsimi adı ilə fəxr etmişlər. Ona bəslənilən bu cür qardaşlıq münasibəti bir qədər keçmiş bəktaşılərin Nəsimini həm də özlərininkinə saymasına, daha sonralar isə onun adının ümumiyyətlə bəktaşılıklə üzvi şakildə əlaqələndirilməsinə imkan vermişdir. Maraqlıdır ki, hətta XX əsrдə də alımlar Nəsimini həm də bəktaşı kimi təqdim etməyə, onu bəktaşılıyin ideoloji sütunlarından biri kimi təqdim etməyə çalışmışlar. Lakin Enver Behnan Şapalyonun "Məzħəblər və təriqətlər tarixi" kitabında hürufilərin əsərləri və onların böyükləri (mürşidləri, pirləri) haqqında verilən məlumat diqqəti cəlb edir. Müəllif hü-

rufi böyüklərinin sırasında Fəzlullah Nəimi Astrabadi, Mir Fəzi, Şeyx Əbülhəsən, Mir Əli Xacə Bəyazid, Amir Qiyasəddin, Kamal Sipahi, Həsən bin Heydər, Seyid Şərif Əmulı (Əliyyüləia), Əli Baba, Şeyx Əbülabbas, Viran Abdal, Əbdülməcid bin Fırısta, Sayinaddin, Seyid Şəmsəddin, Mahyaddin Abdalla yanaşı, Seyid Nəsiminin də adını çəkir.³⁸ Bu fikirlərə bir çox orta əsr və müasir dövr tədqiqatlarında da rast gəlinir.

Türkiyə alimi T.H.Balcıoğlu bəktaşılık və hürufiliyi paralel şakildə tədqiq edərək belə qənaətə gəlir ki, Anadolunun din və təriqətlər etibarilə göstərdiyi tarixi dəyişikliklər arasında diqqəti çəkən iki mühüm cəbhəsi vardır ki, bunun biri bəktaşılık, digəri də hürufilikdir. Bu iki təriqətin əhəmiyyəti digərlərinin fövqündədir. Onun fikrinə, hürufilik cərəyanının müəssisi olan Fəzlullah Astrabadinin edamından sonra hürufilər Anadoludakı bəktaş dərvişləri arasına soxuldular və hürufiliyi Kırşehrində Hacı Bəktaş təkkəsinin yoldaşları içərisində Hacı Bəktaş

³⁸ Sapolyo Enver Behnan. Mezhebeler ve Tarikatlar Tarixi. İstanbul: Elif kitabevi yayınları, 2006

şün gizli təlimatı deyə nəşr etdikləri vaxt əhli-sünnet tərəfindən zindiq (kafir) kimi tanınlardır.

Müəllif göstərir ki, bəktاشilik, bədriyyə, qə-ländəriyyə və digər şia batini məzhabləri ilə ən-ənəvi bir əlaqə saxlamış hürufiliyin aqidə və nə-zəriyyələri haqqında Fazl Yezdanın (Fəzlullah Nəiminin - S.N.) "Cavidannama" əsəri, Şeyx Sa-finin "Həqiqətnamə", Əmir Qiyasəddinin "Üstü-vanamə", Fırıştaoglunun "Axirətnamə", Əliyyül Əlanın "Məhşərnamə", eləcə də bu mövzudakı "Aşıqnamə", "Hidayətnamə", "Müqəddimətiil-həqayiq", "Viran Abdal" kimi əsərlər bütün bəktاشılərin dilinin əzbəri olmuşdur.³⁹

Bəktاشılərin XVI yüzillikdən etibarən huri-filik inanclarını mənimsədikləri məlumudur.⁴⁰ Buna qədər isə təxminən iki əsr ərzində bəktashi hürufi münasibətlərində gərginlik yaşanmış, onlardan hər birinin sufiyidən doğulmasına baxmayaraq, aralarında bir sira ideoloji uyğun-suzluqlar hökm sürmüştür.

³⁹ Balcioglu T.H. Türk tarikhinde mezhep cereyanları, Ankara: Kanaat Kitabevi, 1940, s. 179-198

⁴⁰ Gölpinarlı A. Bəktاشilik — hürufilik və Fadıl Allah'ın öldürülmesine düşüren üç tarib. Şarkiyat məcmuası, İstanbul: Edebiyat Fakültəsi Basımevi, 1964, s.15

Akademik Fuad Qasimzadə yazar: "Bəktaşılıklə əlaqəyə gəldikdə isə, demək lazımdır ki, hürufiliklə bəktاشilik arasında ümumi və oxşar cəhətlər, birləşkilər edən tərəflər var (hər iki-sində təsəvvüfi cəhətlər, ilahi məhəbbət, pan-teizm — "vəhdəti-vücud" təzahürləri, ictimai baxışlarında yaxınlıq bəktashiların bəzən hərflərdən istifadə etməsi və s.). Amma hürufiliyin müstəqilliyini itirməsi və bəkləşiliyin ünsürünə çevriləməsi fikri doğru deyil."⁴¹ Bununla da, Fuad Qasimzadə İmadəddin Nəsiminin bəktashi təriqətinə qatılmadığını, sona qədər hürufi id-yalarını təbliğ etdiyini qeyd edir.

Ümumiyyətlə, orta əsrlərdə vəziyyət belə idi ki, alımlar, bədii təfəkkür nümayəndələri, filosoflar öz yaradıcılığını davam etdirmək üçün əmin-əmanlıq şəraiti axtarır və nisbətən dinc ölkələrə üz tuturdular. Fəzlullah Nəiminin faciəvi ölümündən sonra hürufilərin Türkiyəyə yayılması bu təriqətin bektaşilik təriqəti ilə birləşməsinə gətirdi. Seyid Nəsimi bir müddət Osmanlı torpaqlarında öz fikirlərini yayaraq dövrün tanınmış şairlərinin poeziyasında dərin

⁴¹ Qasimzadə Fuad. Müasir Türkiye alımları Nəsimi və hürufilik haqqında// "Azərbaycan" jurnalı, № 7, 1969, s.201

iz buraxsa da tezliklə o, müəyyən səbəblərdən bəktاشların arasından ayrılır və bundan sonra Şiraz, Təbriz və Bağdadda bir müddət yaşayır. Orta əsr təzkirəçilərinin Nasimini Şirazlı, Təbrizli bə ya Bağdadlı hesab etmələrində təbii ki, bu səyahətlərin də payı vardır.

Xeyli müddət indiki İran torpaqlarında yaşayan şair qızılbaşlıq, nemətullahiyyə təkkəsinin üzvləri sırasına daxil olur, ərəb və fars dillərində yazılmış şeirlərdə onun hürufilik əqidəsindən uzaqlaşması da bunurla əlaqədardır.

Təsəvvüf tarixində önemli yeri olan nemətullahiyyə təriqətinin təsisçisi Əmir Nurəddin Nemətullah Vəli 1330-cu ildə Suriyanın Hələb şəhərində Mir Abdullanın ailəsində dünyaya gəlmış və şafei məzhəbinin davamçılarından olmuşdur. Mənbələrdə atası Mir Abdullanın sufi şeyxi, anasının isə məşhur fars zadəganlarından olduğu qeyd edilir. Sufi şeyxi Abdulla Yafinin xəlifələrindən olan Nemətullah Vəli İraq, Misir və İranın bir sıra vilayətlərini gəzərək sufiliyi təbliğ etmiş, ömrünün son 25 ilini keçirdiyi Kirman vilayətinin Mahan kəndində adını daşıdığı nemətullahiyyə təriqətini təsis etmişdir. Qələndəriliyin içindən meydana gələn Şeyx

Qütbəddin Heydərin başçılıq etdiyi heydərilik, Şeyxülislam Əhmədi Cami Namiqin başçılıq etdiyi camilik təriqətləri ilə yanaşı, Şah Nematullahın binası qoynuğu nemətullahilik təriqəti heydəriyyə ilə paralel fəaliyyət göstərsələr də bəzən aralarındaki ziddiyyətlər, düşməncilik qanlı müharibələrlə nəticələnirdi.

Nemətullahiyyin nə üçün qələndəriliyin bir qolu sayılması məsələsinə galincə, burada həmin təriqətin təsəvvüfi mahiyyəti əsas rol oynayır. Ahmet Yaşar Ocakın yazdığını görə, sərbəst fikirlər daşıyan belə bir təriqət o dövr İslam dünyasında ancaq qələndəriyyə zümrələrində təzahür edirdi. Digər tərəfdən, Şah Nemətullah öz divanında Şeyx Qütbəddin Heydərə yazdığını mədhiyyədə onu özüna əsl pir seçmiş olduğunu göstərirdi. Aralarındaki zaman fərqinə baxmayaq, bu durum mənəvi baxımdan nemətullahiyyi heydəriliyə bağlayırı. Tədqiqatçılar bu təriqətin XIV əsrənən başlayaraq Orta Asiya üzərindən Hindistana, Azərbaycandan isə Anadoluya sirayət etməsində və XVII əsrə qədər Osmanlı torpaqlarında özüna yer tutmasında misioner dərvishlərin rolunu xüsusi qeyd edir,

hətta XVI əsrə Səfəvi dövlətinin qurulmasında onun mühüm rol oynadığını göstərirlər.⁴²

Sözün əsl manasında aristokratik təriqət hesab edilən nemətullahiyyə təriqəti İran dövləti ərazisində mövcud olmuş müxtəlif dövlətlərin ictimai-siyasi həyatında müəyyən rol oynamışdır. Bu mənəvi yolun əsasında Əli ibn Əbu Talibə və gizli şia imamının şərəfinə deyilən xəfi (sakit) və təhlil zikrlər durmuşdur. Bundan başqa düşünmə, özünü anlama kimi metodlar təriqətdə önemli sayılmışdır. Sufiliyin fəlsəfi-etik prinsipləri Şah Nemətullah Vəlinin əsərlərində yüksək həssaslıqla işlənmişdir. Təriqətin yüksək nüfuz qazanması şeyxin ruhi saflığı və təriqətə münasibəti sayesində mümkün olmuşdur. Nemətullahiyyə təriqəti bir sırə sufi təriqətlərindən özünün etik prinsip və qaydalarına əsasən fərqlənirdi: tərkidünyalıqdan imtina, cəmiyyət arasında daxili tənhalığa üstünlük vermək, sufilərdən konstruktiv fəaliyyət və avaralıqdan imtina tələbi; adi geyimə üstünlük vermək və diqqəti özünə cəlb etməmək, asılılıq yaradan

⁴² Ocak Ahmet Yaşar. Osmanlı imperatorluğu'nda marjinal sufilik: kalende-riler (XIV-XVII. Yüzyıllar). Ankara: Türk Tarih Kurumu Basımevi, 1992, s. 40-50

həşş və digər narkotik vasitələrin istifadəsinə görə ciddi tərəfə; təriqət məclislərində qəbul olunmuş musiqili zikrlərdən fərqli olaraq qalbi zikrə üstünlük vermek. Nemətullahilər keçə palṭar geyinib, başlarına öncə 5, sonra isə 12 zolaqdan ibarət hündür papaqlar geyinirdilər. Təriqətin başçısı (qütb) seki yolu ilə seçilir.

Nemətullahiyyə təriqətinin Azərbaycanda yayılması müasir dövrdə də bir sırə yaşayış yerlərinin adlarında özünü göstərir. Naxçıvanda yerləşən Şah taxtı adının mənşəyi və tarixi haqqda da əsaslı məlumatı İran tarixinin mükəmməl araşdırmaçısı sayılan rus şərqşünası Nikolay Konstantinoviç Smirnovun "Naxçıvan diyarının tarixi və etnoqrafiyasına dair materiallar" kitabında verilir. Kitabda Şah taxtı adının Şah İsmayıyl Xətaidən daha əvvəla əsası XIV əsrə qoyulmuş nemətullahilik təriqətinə gedib çıxdığı və kəndin adının da təkkənin rəhbərinin adı ilə ("Şah") bağlı olduğu qeyd edilir.

Səfəvilər dövrünün sonlarına yaxın İranda bütün sufi təriqətləri zəiflədiyi kimi, nemətullahiyyə də zəifləyib və bu təriqət yalnız məşhur sufi Məsum Əli Şahın Hindistandan İrana köçməsi ilə yenidən dirçəlib. Artıq şia qardaşlı-

gina çevrilmiş bu təriqətə Məsum Əli Şah yeniliklər də gətirir: o, hər bir təriqət üzvünün adının sonuna "Əli Şah" titulunun əlavə edilməsini zoruri bilib. Bu, həm də Peyğəmbərimizdən sonra xilafətə rəhbərliyin - imamlığın və şahlığın Həzrət Əliya catmasını ifadə edən sufi simvolunun ictimailəşdirilməsi olub. Şahtaxtı kəndində nemətullahiyə mənsublarının yerləşməsini qeyd edən N.K.Smirnov yazar ki, təriqətin banisi Nemətullah Vəli və yaxud da onun "Şah" titulunu almış müridlərinən hansısa biri Azərbaycana məhz Araz çayının indiki Şahtaxtı kəndi ərazisinə yaxın hissəsindən keçərək gəliblər və təbligat üçün olduqca əlverişli mövqə tutan bu qədim karvan yolu üzərində bir neçə bulaqla əhatələnmiş iydəlikdə - indi "İydəli Pir" adlandırılın yerda məskunlaşaraq öz xanəgahlarını qurublar. Elə əvvəllər "Şah bağı" deyilən bu iydəliyin sonradan pirə çevrilərək "İydəli Pir", yaxınlığında yaşayan məskəninin isə "Şahtaxtı" adlandırılması da məhz burada sufi Şahın xanəgahının qurulmasıyla bağlı olub.

Şah Nemətullah Vəlidən sonrakı dövrlərdə də təriqətin mənəvi yolu təkmilləşdirilmiş və inkişaf etdirilmişdir. Bu mənəvi yolinə əsasında

Seyid imadəddin Nəsimi ırsının tədqiqi məsələləri

Əli ibn Əbu Talibə və gizli şia imamının şərafına deyilən xəfi (sakit) və təhlil zikrlər durmuşdur. Bundan başqa düşünmə, özünü anlama kimi metodlar təriqətdə önemli sayılmışdır. Nəmətullahılar keçə paltar geyinib, başlarına öncə 5, sonra isə 12 zolaqdan ibarət hündür papaqlar geyinmişlər. Onların başçısı (qütb) seki yolu ilə seçilmişdir. Təriqətə yeni üzvlərin qəbul edilməsi digər sufi təriqətlərində olduğu kimi idi.

Səfəvi şahı I Abbasın hakimiyyəti zamanı ona qarşı çıxıqlarına və ölkədə çevriliş etmək istəyən müxalifətə köməklik göstərdiklərinə görə təriqət mənsubları amansız təqiblərə məruz qalmışdır, İran ərazisində nemətullahiyənin fəaliyyətinə son qoyulmuşdur. Əvvəllər də Hindistanın Dekan şəhərində mərkəzi olan nemətullahiyə təriqəti XVII əsrə qədər orada fəaliyyət göstərmişdir.

Səfəvi şahı I Abbasın hakimiyyəti dövründə Hindistana köçürülen nemətullahiyə təriqətində XVIII əsrən etibarən dirçəlmə baş verdi. 1775-ci ildə nemətullahılar təriqətinin Hindistandakı başçısı Rıza Əli Şah İранa Məsum Əli Şah Dəqqanını yollamış, o, yenidən orada təriqətin vəzifəsini dirçəltmişdir. Qacarlar süla-

laşının (1796-1925) dəstəyini aldıqdan sonra isə nemətullahilər İranın ictimai siyasi həyatında aktiv fəaliyyətə başlamışdır.

Yeni dövr nemətullahiyyə təkkəsinin mənsubları arasında Azərbaycanlı səyyah, coğrafiyaşunas alim Hacı Zeynalabdin Şirvani elmi işləri ilə yanaşı, missioner sufi kimi Şərqiñ bir sıra ölkələrini gəzmış, təriqətin ideyalarını təbliğ etmişdir. Təriqətin qütbü səviyyəsinə qədər yüksələn Z.Şirvani "Məstəli Şah" adına layiq görülmüşdür. Abbasqulu Ağa Bakıxanov Rusiyanın İrandakı səfirliyində işləyən zaman nemətullahiyyə təriqəti ilə yaxından maraqlanmışdır, onun "Gülüstani-İrəm" əsərində bu təriqətin böyük təsiri vardır. A.Bakıxanov Z.Şirvaninin "Səyahətnama" əsərinin birinci hissəsinin üzünü köçürtdürür, əlyazmanın surəti onun Qubadakı ev müzeyində mühafizə edilir.

Nemətullahilər təriqətinin mənsubları İranda 1905-1911-ci illərdə baş vermiş inqilabi hadisələrdə aktiv iştirak etmişlər. XX əsrin birinci yarısında İranın yüksək mənsublu insanları, məmurlar, sənətkarlar arasında nemətullahiyyə təriqətinin mənsubları vardır. Lakin İran inqilabından sonra bir sıra dini məzhəb, konfes-

siyalar kimi nemətullahi sufiləri də təqib olunub cazalandırılmışdır. Günümüzdə dünyanın bir sıra ölkələrində, Avropa, Amerika, Avstraliya qitəsində nemətullahiyyə təriqətinin mənsubları və xanəgahları mövcuddur.

Hafız Şirazi, İmadəddin Nəsimi kimi sufi mütəfəkkirlərin müasirləri olan Vəli Nemətullah (1330-1431) və onun təsis etdiyi nemətullahiyyə təriqəti ilə yaxınlığı töbii hal idi.

Ömrünün sonlarında İmadəddin Nəsimi Hələbdə nəsimiyyə adlanan sufi ordenini (silsiləsini) təsis edir, lakin sufiliyin bu qolu geniş yayılmadığı üçün tədqiqata cəlb edilməmişdir. Bunu belə bir maraqlı fakt təsdiq edir: Nəsimi ilə bir məqbərədə dəfn edilən digər iki nəfərin vafatı tarixi ayrıca lövhələrdə yazılmışdır. Hazırda Hələbdə yaşayan və məqbərəyə qay-yumluq edən ən-Nəsimi ailəsinin üzvləri belə zənn edirlər ki, həmin qəbirlərdə yatan iki nəfər də Seyid İmadəddin Nəsiminin övlad və ya nə-vələridir. Lakin lövhələri oxuyarkən məlum olur ki, onlar əl-Xavacını sülaləsinə mənsubdur-lar. Həmin sülalənin nümayəndələri "Nəsimi böyük şöhrət sahibidir", - deyə onun yanında

dəfn olunmaq istəmiş, beləliklə, özlərini ən-Nəsimi kimi tanıtmışlar.⁴³

Nəsimi ırsının elmi tədqiqatlarda işıqlanırılması səviyyəsini öyrəndikdə aşağıdakı nəticəcəyə gəlmək mümkündür:

Nəsiminin bədii yaradıcılığı və onun özündə daşıdığı fəlsəfi fikir dünyası alim və tədqiqatçıların diqqətini cəlb etmiş, bu məsələ çoxsaylı elmi axtarışlarda işıqlandırılmışdır. Nəsiminin yaradıcılığının iki istiqamətdə tədqiq olunması diqqəti cəlb edir:

1) Nəsiminin adəbi fəaliyyəti və onun bədii yaradıcılığının adəbiyyatşünaslıq istiqamətində tədqiqi. Bu istiqamətdə araştırma aparan alim və tədqiqatçılar həm də Nəsimi fəlsəfəsi ilə maraqlanmağa məcbur olmuşlar.

2) Nəsiminin fəlsəfi görüşləri və ırsinin fəlsəfa istiqamətində tədqiqi.

Müsəir Azərbaycan fəlsəfə tarixi elmində Nəsimi ilə cəmi bir neçə tədqiqatçının ciddi məşğül olduğu, qalan mütəxəssislərin isə başqa

mövzuda yazdıqları tədqiqatlarda Nəsiminin də fəlsəfəsinə bu və ya digər dərəcədə toxunduqları qeyd edilməlidir.

Biz elə bir dövrda yaşayıraq ki, keçmiş SSRİ məkanında məlum ideoloji ehkamların təsiri altında yazılmış hər bir əsərə yeni tələblər baxımından yanaşmaq daha münasib sayılır. XX əsr Azərbaycan nəsimişünaslığının keçdiyi yola bir daha nəzər salmaq, aparılmış tədqiqatların nöqsanlı cəhətlərini müəyyənləşdirmək lazımlı gəlir. Belə ki, ötən əsrin sosializm adlanan cəmiyyətində böyük şair və mütəfakkir haqqında yازılmış əsərlərdə bəzən onun fikir dünyasına subyektiv baxışların olduğu, bəzən şüarlılıqla Nəsiminin dinsizlik səviyyəsinə endirildiyi bir həqiqətdir.

Ə.Həsənoğlu yazar ki, şairin dinsiz kimi qələmə verilməsinin əsas səbəblərindən biri sovet hakimiyəti dövründə İslam dininin hərtərəfli sixisdirilərəq, dinsizlik səviyyəsinə endirilməsi olmuşdur. Bu dövrə bütün təbliğat dinimizə qarşı yönəldildiyindən, böyük şəxsiyyətlərin yaradıcılıqlarının həqiqi təhlili öks təsir göstərə biləcəyindən böyük ciddi-cəhdə qarşısını almağa çalışmışlar. Elə bu səbəblərdən Nəsimi

⁴³ Bəkir ən-Nasir. İmadəddin Nəsimi. Azərbaycan, 1987, s.170

poeziyası uzun illər ərzində təlasik və yanlış araşdırılmış, onu dinsiz, kafir, panteist, özünü, yaxud kimi isə Allaha şorik qoşan şəxs kimi ictimaiyyatə təqdim etmişlər.⁴⁴ Bu sözlərdə bir həqiqət olsa da, müəllifin mövqeyini bütöv şəkildə qəbul etmək olmaz. Çünkü həmin dövrda də Nəsiminin yaradıcılığı və falsafəsi haqqında kifayat qədər sanballı və obyektiv elmi əsərlər yazılmış və nəşr edilmişdir. Bununla yanaşı, ayrı-ayrı kitab və məqalələrin yenidən araşdırılması, nəzərdən keçirilməsi dövrümüzün tələblərindən irəli gəlir. Bunun üçün ilk növbədə XX əsrə yaşayıb-yaratmış görkəmlı Azərbaycan alımlarının Nəsimi ilə bağlı fikirlərinə qayitmaq lazımdır. Hər şeydən əvvəl XX əsrin böyük bir hissəsinin stalinizm dövründə fikir tarixinin, elminin ümumiyyətlə subyektiv fikirlərlə zəngin olmasına, kommunist partiyasının irəli sürdüyü tələblərə müvafiq şəkildə nəticələr çıxarılmasına diqqət yetirmək olar. Eiraf etmək lazımdır ki, bu dövrə Azərbaycan alımlarının başqa çıxış yolu olmamışdır, lakin onlar ideoloji təsirlərə "güzəştə getməklə" bir çox orta əsr

Azərbaycan şəxsiyyətlərinin elm və mədəniyyət tariximizdə yerinin qorunub saxlanılmasına, onların adlarının tanınılmasına nail olmuşlar.

Sovet quruluşunun müxtəlif mərhələlərində hətta orta əsr müəlliflərinin əsərlərində də ateizm və inqilabi hərəkətə çağrış motivləri axtarılır, bütün bunlardan xali olan mətnlər yarasız, epiqonçu bir şey kimi təqdim olunurdu. Belə bir şəraitdə Azərbaycan alımları xalqın orta əsrlər dövrünü cəhalətin hökm sürdüyü, xalq kütlələrinin qəflət yuxusunda olduğu bir dövr kimi qiymətləndirir və bu mühitdə yaşayıb-yaratmış ayrı-ayrı böyük şəxsiyyətləri "xilas etmək", onların adını Azərbaycanın elm, ədəbiyyat və mədəniyyət tarixinə salmaq üçün hər cür imkandan istifadə edirdilər. Bu cür mühitdə Nəsimi də az qala ateist mütəfəkkir kimi qəbul edilirdi. Əli Əjdər Səidzadə, Heydər Hüseynov və b. tədqiqatlarında Nəsiminin adının materialist, ateist cərgasına salınması da buna bariz nümunədir.

Mirzaga Quluzadə, Zakir Məmmədov, Zümrüd Quluzadə və bir çox tədqiqatçılar İmadəddin Nəsimi fəlsəfi fikrinin əsasını panteizm təşkil etdiyini qeyd edirlər. Məlumdur ki, pan-

⁴⁴ Hasənoglu Ə. Nəsimi Ənələhəqinin kökləri. Bakı: Nurlan. 2004, s.11-12

teizm fəlsəfi təliminə görə, "Tanrı təbiətin hüddudlarından kənarda yerleşməyib, onunla eyniyyət təşkil edən şəxssiz başlangıçıdır. Panteizm Tanrı təbiətdə əridir, təbiətdən yüksəkdə duran başlangıcı inkar edir".⁴⁵ Görkəmlü türk alimi Abdulbaqi Gölpinarlının izahatına görə, "panteizm hər şeyi Allah tanımamaq, varlığıancaq ona verməkdir. Bunu sonsuzluq, sonu olan varlıq, Tanrı təbiət olaraq bilinmişdir deyə, - tərif edənlər olmuşdur. Bu vəhdəti-vücud, yəni varlıq birliliyi deyil, vəhdəti-mövcud, yəni varlıqların, təbiətin birliliyi inancına gəlir və təbiətin Tanrı olmasına, təbiətdən başqa bir varlıq, bir Tanrı, bir gerçək tapılmasmasına inanmaqdır ki, ateizmdən, Allahı tanımamaqdandan başqa bir şey deyildir. Fəqat, sonsuzluq Tanrı, sonu olan varlıqlar aləmini izhar etmişdir, var olanlar Onun tacəllisidir, fəqat bu tacəlli tacəlli edənin eyni deyildir, günəşin işığı günəş olmasa, meydana galmaz, amma o işıq günəşin özü ola bilmez, özündən ayrı da deyildir, - deyilirsə, onda bu inanç Allahı tanımamaqdandan

qurtulur".⁴⁶ Gölpinarlı Nəsimi falsəfəsinin məhiyyətini açmağa çalışsa da yenə də onu panteist adlandırır.

Lakin Seyid Nəsiminin dünyagörüşünü panteizm deyil, panenteizm düşüncə tərzi kimi ifadə etmək doğru olardı. Panteizm ilə panenteizm arasındaki fərq budur: panteizmdə hər şey Tanrıdır (təbiətdir). Panenteizmdə isə hər şey Tanrıdan südürülmüşdür, var olmuşdur. Lakin Tanrı başqa bir şeydir. Ruhun tək məqsədi südürü etdiyi Tanrıya dönməkdir. Panenteizmə görə, Tanrı həm dəyişməyən, mütləq, həm də dəyişəndir, həm zamanın içində, həm də xaricində, həm sonlu, həm də sonsuzdur. Eyni zamanda həm başlangıç (ilk substansiya), həm də nəticədir. Məlumdur ki, XII əsrin sonları - XIII əsrin avvəllərində İbn Ərəbinin irali sürdüyü müddəalar əsasında sufizmədə panenteist görüşlərin əsası qoyulmuşdur.

İslam dini, Allah kəlamı olan Quranı-Kərim bəşər övladının təfəkkür tərzinə güclü təsir göstərmiş və insan təfəkkürünün inkişaf etdirilməsini tələb etmişdir. Bu din nazil olduqdan sonra

⁴⁵ Fəlsəfə ensiklopedik lügəti (İ.Rüstəmovun redaktəsi ilə). Bakı: Azərb. Ensiklopediyası NPB, 1997, s.330

⁴⁶ Gölpinarlı A. 100 soruda tasavvuf. İstanbul: Gerçek Yayınevi, 1985, s.41

yeni qurulan müsəlman cəmiyyətində müxtalif fikir cərəyanlarının ortaya çıxmasına yol açmış, həmin cərəyanlar isə ictimai və siyasi aləmə öz münasibəti ilə seçilmiş çoxsaylı tariqatların təşak-kül tapmasına şərait yaratmışdır. Bu zaman sufilik cərəyanı fonunda təzahür edən qələndərilik, hülulilik, nemətullahilik, heydərilik, bəbabılık, əxilik, abdallıq, qızılbaşlıq, hürufilik kimi bir sıra (çoxsaylı) tariqatlar ortaya çıxmışdır. Sufiliyin ideoloji liderlərindən biri və ən böyük təbliğatçı Seyid İmadəddin Nəsiminin ictimai-siyasi və adəbi-fəlsəfi fəaliyyəti hüseyniyyə (həllaciyyə), hürufilik, bəktasılık, qələndərlilik və nemətullahiyyə tariqatları ilə bağlı olmuşdur, həyatının son illərində nəsimiyyə təkkəsinin şeyxi səviyyəsinə qədər yüksəlmışdır.

Artıq altı əsrdir ki, böyük Azərbaycan şairi və mütəfəkkiri Seyid İmadəddin Nəsiminin şərəflə adı Yaxın Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi kimi hörmətlə çəkilir. Altı əsrdir ki, məsləki uğrunda dara çəkilib dərisi soyulan, son nəfəsində belə öz amalından dönəməyən bu mərd insanın faciəli ölümü şairlərin şeirlərində, aşıqların sazında tərənnüm edilir.

SEYİD İMADƏDDİN NƏSİMİNİN SUFİ-PANENTEİST FƏLSƏFƏSİ

Tədqiqatçı Azər Mehdioglu haqlı olaraq yازırıldı ki, hazırda ictimaiyyətin böyük əksəriyyəti sufilik haqqında ya heç təsəvvürə malik deyil, yaxud da səthi mülahizələrə əsaslanır. Bu da İslama və təsəvvüfə zidd fikirlərin meydana gəlməsi ilə nəticələnir. Bunlardan bəzilərinə görə, sufilik tərki-dünya olub, dərbədər düşüb gəzməkdən, bəzilərinə görə isə, xeyir-şərdən uzaq düşüb sərgərdanlıq etməkdən, əynina xırqə geyinib, boynuna bir köşkül taxıb oxuya-oxuya, diyar-diyar gəzməkdən ibarətdir. Başqa bir qisim isə təsəvvüfü təriqət deyilən birlik vasitəsi ilə insanları cəmiyyətdən uzaqlaşdırın, onları düşkünlük və bədbinliyə yönəldən məktəb kimi anlayır. Bəzi iddialara görə isə, təsəvvüf varlıq və insan anlamındaki "vəhdəti-vücud" və "vəhdəti-şühud" kimi düşüncələr baxımından fəlsəfi problemlərlə əlaqəli bir fikir sistemidir. Sadaladığımız fikir və mülahizələr bir-birindən fərqli olmasına baxmayaraq, heç də sahv deyildir. Onların hərosi sufizmin kiçik bir elementini

ifadə edən, ayrı-ayrı məqam və özəlliklərini göstərən atributlardır.⁴⁷

Seyid Yəhya Bakuvi özünün "Əsrarüt-Talibin" və "Şifaü'l-əsrar" əsərlərində sufi kəlməsinin mənşəyi haqqındaki görüşlərini və bu sözün seçilməsi səbəbini bəla açıqlamışdır:

Yundan xırqa ("suf") geydikləri üçün,
Allahdan başqa nə varsa, qəlblərindən atdiqları ("təsəffii") üçün, Qiymət günündə birinci
sırada duracaqları ("səffi-avvəl") üçün,
Qəlbləri marifət və tövhid nuru ilə təmizlən-
diyi ("səft") üçün,

Əshabi-süffəyə aid edildikləri üçün,
Saf, ağı və təmiz geyindikləri üçün onlara
sufi deyilmişdir.⁴⁸

Şah Nemətullah Vəlinin belə aforizmi məş-
hurdur ki, "Sufilik Allahın keyfiyyətlərini əzx
etməkdir". Tanılmış sufi şeyxi Əli Xərəqani
"Təsəvvüffü nədir?" sualına cavab vermişdi ki,
"Çay üç mənbədən ibarətdir: birincisi – tərad-

düd, ikincisi – mərhəmət göstərmək, üçüncüsü
Allah təalanın yaratdığı canlı məxluqlardan
asılı olmamaqdır". Cüneyd Bağdadiyə görə,
"Sufilər o kəslərdir ki, Allah təala ilə onların işi
olur, sufilər için sadəcə Allah vardır". Digər mü-
təsəvviflər kimi Cəlaləddin Rumi da sufilərin
Allahdan başqa heç bir şeyə inanmadıqlarını,
zahiri möminliyo, yalancı ehkamçılığı qarşı çıx-
dıqlarını söyləmişdir: "Sevənlərin etiqadı bütün
etiqatlardan fərqlidir. Sevənlərin etiqadı və dini
Allah təsaladır".

İslam dünyasında ortaya çıxan mistik-dəruni
həyata, ruhani fikir və hərəkətlərə təsəvvüf adı
verilmişdir. Mustafa Kara orta əsrlər təsəvvüf
tarixini təriqətlər öncəsi təsəvvüf (I-VII əsrlər)
və təriqətlər sonrası təsəvvüf (VIII-XIV əsrlər)
deyə iki yerə böldür.⁴⁹

İslami təfəkkürün inkişafı istər-istəməz ayrı-
ayırlı təlimlərin meydana gəlməsinə yol açırdı.
Belə təlimlərin müəllifi ya əvvəlki dövrlərdə ya-
şayıb-yaratmış sufilər, ya da öz zəmanəsində
başına müridlər cəmləmiş ayrı-ayrı mütəsəvvif
alımlər olurdular. Məsələn, məlum olduğu ki-

⁴⁷ Mehdioglu Azər. Mistisizm-təsəvvüf. Eyniliklər və
özəlliklər. "Yeni Azərbaycan", 27 sentyabr 2002.

⁴⁸ Rıhtım Mehmet. Seyid Yəhyaın sufi və təsəvvüf anlayışı. Orta
əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri. IX
Respublikə elmi konfransının materialları. Bakı: Nurlan, 2004, s.
234

⁴⁹ Kara Mustafa. Tasavvuf ve Tarikatlar Tarihi. İstanbul: Dergah
Yayınları, 1995, s.101

mi, ümumiyyətla, ikinci minilliyin əvvəllerindən başlayaraq, ayrı-ayrı mütəsəvvif alimlərin başına toplanan əsasən gənc müridlər öz mürşidlərinə bir şah kimi sitayış edir, yeni ideyaların yayılmasında fəal iştirak edirdilər.

"Mistik düşüncə tərzi hələ qədim əsatirlərdə, türk-şaman mədəniyyətində, yəhudilik, xəçpərəstlik və buddizmdə, zərdüştlik və neoplatonizmdə, bir sözlə, keçmişin bir çox mədəniyyətlərində müşahidə edilsə də, təsəvvüf cərəyanı Qur'an və İslamdan qaynaqlanan bir dini-mistik, əxlaqi-mənəvi, psixoloji-falsafı və kosmoloji dünyabaxışıdır. Ona görə də bütövlükdə bu təlimin əsasında ilkin olaraq Quran və İslam dəyərləri dayanır".⁵⁰ İslamin saflaşmasında, dinin muhafizə edilib qorunmasında təsəvvüfün rolü inkar edilməzdir. Sufilik təşəkkül etdiyi dövrdən etibarən yeknəsək olaraq qalmamış, İslam dininin hakim olduğu bölgələrdə yayılıraq, eyni zamanda, yerli xalqın düşüncə tərzi ilə, bəzən bu bölgələrdəki İslam öncəsi dinlərin tə-

— Seyid imadəddin Nəsimi ərsinin tədqiqi məsələləri siri ilə də çulğalaşaraq yeni təkkələrin, təriqətlərin təşəkkülünlə səbəb olmuşdur.

Azərbaycan ərazisində sufiliyin dərin kökləri olmuşdur, bütün orta əsrlər ərzində Azərbaycanın mədəni hayatı bürüyən bu cərəyan özünü adəbiyyat sahəsində da təsdiqləmişdir. Dövrün tələbləri, yaşadığı mühitin təsiri Seyid Nəsimi yaradıcılığını başdan-başa sufi motivləri ilə zənginləşdirmişdir.

İslam dinində mistik cərəyan kimi tanınan sufiliyin səciyyəvi cəhətləri irfanın xüsusi tərkidünyalıq ideyası ilə birləşdirilməsi, mürnidin mistik məhəbbət yolu ilə Allahu dərk etməyə və tədricən ona yaxınlaşma tölimi, müridi Allaha qovuşanadək mistik yolla (təriqətlə) aparan ustادın (mürşidin) roluñun mühüm sayılmasıdır. Sufilər intuitiv idraka, nurlanmağa, ekstaza cəhd edirdilər. XI əsrə qədər sufi mütəfəkkirlərin fəaliyyətini, ideya istiqamətini əsasən onların fərdi həyat yolları müəyyənləşdirirdi. Sufiliyin başlanğıc dönemde mütəsəvviflər hərfərin gizli anlamlarını anlamışdılar. Qur'ani-Kərimin 29 surəsinin başında duran hərf qrupları çəşqinliq yaradan alleqorik açıqlamalara imkan

⁵⁰ Göyüşə Nəsimi. Təsəvvüf rəmzlərinin əsas qaynaqları və təsnifat / Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri. VII Respublika elmi-konfransının materialları. Bakı, 2000, s 47

verirdi. Büyük mütsəvviflərin çoxu bu məsələ üzərində uzun müddət dayanmışlar. Ərəb hərf-lərinin təsəvvüfi açıqlanmasının sonucu kimi mütsəvviflər öz düşüncələrini geniş xalq kütlələrin-dən gizlətmək üçün gizli dillər yaratmışdır.

Nəsimidə hərflər və rəqəmlərin bu mənada öz aləmi vardır. İnsan öz idrakı ilə "mənəm Allah" məqamına yüksələ bilər. Sufi-panenteist şeirlərində Nəsimi ali bir eşqi tərənnüm edərək insan-Allah anlayışını irəli sürür, zərradə günəş axtararaq varlığın bir vücudun vəhdətindən yarandığını söyləyir. İlahinin insanda həll olması, təcəssüm etməsi haqqında dini-falsafi təlim kimi fəaliyyat göstərmiş hülulilik şəlik, sufilik və b. corəyanlarda özünəməxsus şakildə təbliğ edilirdi. Bu təlimə görə, Allah ardıcıl sūratdə bütün peyğəmbərlərdə həll olaraq, nəha-yət, bu və ya digər şəxslə özünü bürüza verir. Hülulilik bəzən panenteist məzmunda şərh edilirdi. Allah-Təala hər bir məkanda mövcudur, hər bir dildə danışır, bəşərin hər bir şəxsin-də zahirdir. Bu cəhət sufi mütfəkkirlər üçün səciyyəvi idi, onlar ilahinin ancaq peyğəmbər-

Seyid imadəddin Nəsimi ırsının tədqiqi məsələləri
lərdə, imamlarda və ya har hansı konkret bir şəxslə deyil, ümumiyyətlə kamil insanda, "mən"də tacəssüm etməsi ideyasını irəli sürür-dülər. Hüluliliyə dair Bistaminin, Mənsur Həllacın kəlamları Şərqdə panenteist fəlsəfənin əsasını qoymuşdur.⁵¹

Görkəmli türk alimi Abdulbaqi Gölpinarlı yazır ki, sufilərə görə, insan uca aləmdən, ünsürlərdən, üç çocuqdan süzülüb gəlmışdır. Zahirən aləm insana görə çox böyükdür, lakin insan aləmdən kiçik olmaqla bərabər böyük aləm meyvə tumunun meyvədə, meyvənin işə ağacda olması kimi insanda mövcuddur. Tanrı-nın bütün sıfətlərinə çata bilən insan yer üzündə Tanrıının xəlifəsidir. Fəqət bu məqama sahib olmaq üçün insanın insanlığını bilməsi, əsl in-san olması gərəkdir. Öz varlığından üzərək Tanrı varlığı ilə var olan insanın iradəsi Tanrı iradəsi olur. Bu mərtəbəyə çatmış ancaq bir in-san vardır ki, o da Həzrət Məhəmməddir. On-dan önce yaşamışlar da, ondan sonra gələnlər

⁵¹ Fəlsəfə ensiklopedik lüğəti (İ.Rüstəmovun redaksiasi ilə). Bakı: Azərb. Ensiklopediyası NPB, 1997, s. 488

də Həzrət Məhəmmədin mənəviyyatından feyz almışlar. Aləmlər insana münasibətdə bir cəsəd və insan o cəsədə bir canıdır, Həzrət Məhəmməd isə insanların canıdır, insanlar ona nisbətdə bir cəsəddir.⁵²

Məlum olduğu kimi, tövhid tanrıının varlığını və birliyini, onun bənzəri olmadığını bilmək və buna inanmaq deməkdir. Həzrət Məhəmmədin (son) Peyğəmbər olduğunu bilib buna inanmaq isə tövhidin ikinci rüknüdür və birincini tamamlayır.

Sufilərə görə isə, tövhid Allahdan başqa heç bir varlığı tanımamaq və bütün varlıqları onun yanında yox bilərək, yalnız Allahın varlığı ilə var olmaqdır. Allahın təbiətdə, əşyada, sözdə, xüsusən insanda təcəssümü fikri əsasdır, buna görə hürufilər Allahın ümumiyyətlə insanda, xüsusi halda isə kamil insanda təcəssüm etdiyinə inanırlar. "Təsəvvüf təlimi eşqlə elmin vəhədətində özünü büruzə verir".⁵³ Düzdür, ağıl ilə

— Seyid imadəddin Nəsimi ırsının tədqiqi məsələləri kainatı, təbiəti və insanı dərk etmək mümkündür. Ağılın əsasında da səs, söz və hərflər durur. İnsan öz idrakı ilə "mənəm Allah" məqamına yüksələ bilər.

Sufi-panenteist şeirlərində Nəsimi ali bir eşqi tərənnüm edərək insan-Allah anlayışını irəli sürür, zərrədə günəş axtararaq varlığın bir vücdudun vəhdətindən yarandığını söyləyir. Şairin lirik qəhrəmanı da mütəfəkkir və arif bir aşiqdır. Yüksək bir eşq onu kamala çatdırır, həyat yoluna işiq saçaraq öz yaradıcısı ilə qovuşdurur. Bu aşiq özünü bütün qüsurlardan, keçici meyllərdən təmizlədiyinə görə ruhən və mənənələrə yüksələrən yüksələr və nəhayət, həyat faciası və kədərindən qurtulur. Nəsimiyə görə, belə insanın məşhur sufi alimi Həllac Mənsur (X əsr) kimi "ənəlhəq" (mənəm Allah, mənəm həqiqət) deməyə tam haqqı vardır. Həyatda ən böyük həqiqət də, yaradıcı da, əsrarəngiz sirlər mənbəyi də elə insandır. Buna görə də şair bu qadir insanı öz olum və ölüm yolunu eşq günəşilə işıqlandırmağa sösləyir,

⁵² Gölpinarlı A. 100 soruda tasavvuf. İstanbul: Gerçek Yayınevi, 1985, s.63-64

⁵³ Həsənoğlu Ə. Nəsimi Ənəlhəqinin kökləri. Bakı: Nurlan, 2004, s.18

məhəbbət vasitəsilə həqiqəti tapacağına inandırırdı.

Nəsimi şeirində aşiq haqqı tapmış bir insandır. Dərin düşüncələrdən sonra o, haqqı, idealı kənardı deyil, özündə axtarış tapır, haqqın göylərdə yox, özündə olduğunu dərk edir və bunun üçün da öz varlığında yaradanla yaradıcının birləşdiyi qənaətinə gəlir:

*Utanır arifin əqli, sənə insan demək neyçün
Ki, insandır deməz kimsə sənə ya xalıqəl-insan.*

İnsanın psixoloji və fizioloji hayatında eşq sevgisinin son həddə çatmasıdır. Təsəvvüfə görə eşq özü də iki yerə ayrılmır: məcazi, yəni keçici eşq, həqiqi, yəni gerçək eşq. Keçici eşq hansısa bir insana qarşı duyulan sonsuz bir istəkdir, sevgidir. Eşqın maddi və mənəvi bağları qırıldığına, insanı ancaq sevgiliyə həsr etdiyinə görə sufilər bu cür keçici eşqi də qəbul etmiş və "məcaz həqiqətin körpüsüdür", - qənaətinə gəlmisler. Gerçək eşq isə tanrıya bəslənən sonsuz sevgidir. Belə eşq gözələr deyil, gözəlliyyə, tək bir insana deyil, hamiya, fərdə deyil, insanlığa duyulan sevgidir. Belə eşq insanın ətrafdan aldığı bü-

— Seyid imadəddin Nəsimi ırsının tədqiqi məsələləri
tün pislikləri yox edə bildiyi kimi, ətrafin özünün pis cəhətlərini də xoş bir şey kimi qarşılamığa, ən gözəl və yerində icra olunan tədbirlərlə belə pislikləri yaxşılığa doğru döndərməyə bir güc verir. Bu islamın təməl göstərişlərindəndir. Özündə başqalarına nisbətən heç bir üstünlük görməmək, hər kəsə kömək etmək, hər kəsi sevmək və sevindirmək, həqiqəti söyləmək, pisliyi əli və ya dili ilə aradan qaldırmaq, buna imkan tapmadıqda, heç olmazsa, pisliyə könlü ilə razı olmamaq — bütün bunlar Qur'ani-Kərimin və Peyğəmbər buyuruqlarının əsasını təşkil edir.

Mövlana Ruminin "Fihi-mafih" əsərinin 1969-cu ildəki üçüncü nəşrinin ön sözündə bu barədə deyilir: Mövlananın Aləm haqqındaki görüşlərinə gəlincə, burada hər bir şey özünün ziddi ilə bəlli olur. Ziddi olmayan hər bir şeyi tanıtmaq mümkün deyildir. Ulu Tanrı ziddi olmadığı üçün: "Mən gizli bir xəzina idim, bilinmək istədim", - buyurduğu kimi, bu nurun bəlli olması üçün qaranlıq bir aləm də yaratmışdır.

Şah Nemətullah Vəlinin dünya və axırət haqqında fikirləri də sufiyyin tədqiqi üçün maraq kəsb edir. Bu dünyada mövcud olan

bütün şeylər o biri dünyanın (axırətin) bir örnəyidir, yəni bu dünyada görünən hər şey axırətdə də belədir. Məsələn, zəhmət çəkmədən bir dünya işi insana müyəssər olmadığı kimi, axırət işi də müyəssər ola bilməz. Buna görə də: "Dünya axırətin tarlasıdır", - deyilir. İnsan burada nə əkərsə, axırətdə də onun səmərəsini görər.

Bu dünyada axtarılıb tapılan hüzr bir şimşək kimidir, tez çaxıb, tez sənər. Dünyanın zövqləri müşk qoxusuna bənzəyir, qoxu isə keçici bir şey olduğundan həmişə bir yerda qalmır. Qoxu ilə kifayətlənməyib, onun yayıldığı müşkün özünü axtaran insan doğru iş tutmuş olur. Dünya qəlp bir qızıl pul kimidir, yəni dəyərsizdir və bir köpük parçası olan bu dünya əslində qəlpdir, fani-dir. O aləm dənizə, bu dünya isə köpüyə bənzəyir. Bu dünya o mütləq vüsala çatmaq üçün bir yük, əzab və zəhmətdir.

Bütün maddi və mənəvi sevgi və bağların hamısı əslində Allahı sevmək, onu tanımaqdır. Həqiqi aşiqə eşqdən başqa hər bir şey haramdır. İnsan birinə aşiq olduğu zaman zillətlərə qatlaşmalıdır. Sevgilisinə qovuşmaq üçün hər şeyini fəda edir. Mürid üçün də şeyxin (mürşidin) və

Allahın eşqi bu cürdür. Aşıqlə məşq arasında tam bir təmənnasızlığın olması gözəl şeydir.

İnsan hər zaman görə bilmədiyi, eşidə bilmədiyi, düşüñə bilmədiyi bir şəxə aşiq olur. Məc-nun Leylinin xəyalına aşiqdır. Məcazi bir sevgi-nin xəyalı insana belə bir təsir göstərisə, həqiqi sevginin aşiqə qüvvət və qüdrət verməsinə hey-rət etmək lazımdır. Tanrı eşqi və məhəbbəti hər şeyin cövhərində vardır. İnsan özünü yara-danı necə sevməyə bilər? Bu sevgi onun içindədir, fəqat bir qisim əngəllər onun bunu duymasına mane olur. Hər şeyin sonu Allaha varır, yə-ni artıq insan hər şeyi Tanrı üçün sevir və bu eşq beləcə Tanrıda bitirə, bunun sonunda insan Tanrıının özünü də tapmış olur.

Mütləq varlığın özünü bilməsinə əqli-küll adı verilmişdir. Hansısa bir insanda ağılin kölgəsi olmazsa, onun orqanları işləyə bilməz. Bü-tün insan əzaları ağıl sayəsində müntəzəm, yax-şı və yerində iş görür. Bu işlər hamısı ağıldan asılı olur. Deməli bu böyük adam əqli-küll yerindədir. İnsan nə iş görürsə, ağılin sayəsində görür. Əgər yanlış bir hərəkətə yol verirsə, bu əqli-küllün kölgəsinin insanın başından getməsi ilə olur.

Dünyada Peygəmbərin bilmədiyi iş yoxdur. Hər kəs ondan öyrənir. Görəsən, onda aqlı-cüzin aqlı-külli də nəyisə olmaya bilərmi? Özlərindən yəni bir şey icad edənlər aqlı-külldür. Əqli-küll özü müəllimdir, onun öyrənməsinə ehtiyac yoxdur.

Peygəmbər aqlı-küldür; aqlı-küll hər şeyi ortaya qoyan, tapan və meydana gətirəndir. Yerlə göy arasında olan bütün şəylər, bütün varlıqlar aqlı-küllün kölgəsidir. Göründüyü kimi, burada təsəvvüfün başlıca məsələlərindən biri olan aqlı-küll anlayışı belə izah olunur: İnsan varlıqlar içində Tanrıının bütün sıfətlərinə mözəhər olan yeganə varlıqdır. O, Tanrıının üstürləbidir. Ulu Tanrı insanı bilikli və bilən yaratdığından insan da öz varlığının üstürləbində zaman-zaman Tanrıının təcəllisini və gözəlli-yini görür. Hər şey insandadır. O, Tanrıının camalının aynasıdır. İnsan böyük bir şeydir və içində hər şey yazılıdır, fəqət qaranlıqlar və pər-dələr onun içarısında yazıları oxuya bilməsi-na mane olur.

Deyirlər ki, insan danışan bir heyvandır. Bu halda məlum olur ki, o, iki seydən yaranmışdır. Bu onun heyvanlıq tərəfinin qidası, şəhvətverici şəylər və arzularıdır. İnsanlıq tərəfinin qidası

isə bilik, hikmət və Tanrıının camalıdır. İnsanın heyvanlıq tərəfi Həqdan, insanlıq tərəfi isə Dünyadan qaçmaqdadır. Hər insan böyük bir aləmdir. İnsan düşüncədən ibarətdir, yerdə qalan isə at və sinirdir. İnsanda o qədər böyük bir eşq, arzu və üzüntü vardır ki, yüz minlərcə aləmə batsa belə, yənə hüzr tapmaz.

Mustafa Kara yazar ki, batiniliklə iç-içə olan təriqətlərdən biri kimi qəbul edilən hürufilik hərflərin bir sıra sırr və həqiqətləri ehtiva etməsinə əsaslanır. Hərfləri ayrı bir varlıq kimi ələ almaq, gələcəkdə baş verəcək hadisələri onların vasitəsi ilə çözmək, həqiqəti tapmaq əski mədəniyyətlərin çoxunda mövcud olmuş bir anlayışdır. İbn Ərabidən sonra bu anlayış sufi-lər arasında daha çox yayılmışdır. Onun "Fütuhat" əsərinin böyük bir bölümü "Məratibül-hü-ruf" a həsr edilmişdir. Həmin bölümün ilk sətir-lərinin tərcüməsi kimidir:

"Bil ki, (Allah bizi və sizi müvəffəq etsin) hərflər ümmətlərdən bir ümmətdir, əmirlərə müxatəb və mükəlləfdir. Onların da öz cinslərindən peygəmbəri vardır, isimləri vardır, fəqət bunları kaşf əqli olan kimsələrdən başqaşı bil-məz. Hərflər aləmi dil olaraq ən açıq olandır.

Gözə görünən dünyanın qisimləri kimi, onların da qisimləri vardır. Belə ki:

Aləmi-cəbərut (Aləmi-ə'zəmə): Ha, Hamza,
 Aləmi-mələkut (Aləmi-ə'lə): Ha, Hı, Ayn, Ğayn,
 Aləmi-cəbərut (Aləmi-vasat): Te, Se, Cim, Dal, Zal,
 Ra, Ze, Zı, Kaf, Lam, Nün, Sad, Dad, Sin,
 Aləmi-mülk və şəhadət (Aləmi-asfal): Ba, Mim, Vav,
 Aləmi-şahadətlə aləmi vasat arası (Aləmi-mümtazic): Fe,

Aləmi-cəbəruti-vasatla aləmi-mələkut arası
 (Aləmi-imtizac): Kaf, Qaf".

Sufi üçün dünya Allahun zatinin ulu təcəllisidir, bu insan üzündə də bilinməkdədir; belə ki, insan üzü ən mükəmməl Qurandır, Allahun sırlarının təzahür etdiyi yerdir. "Əlif" ekvator xətinə bənzədir, insan üzünü iki hissəyə bölgən burunda təzahür etdiyi qəbul olunur; "be" şəliyin on dörd məsum şəhidinə işara edir və insan burnunun sol tərəfində görünür. Sevgiliinin üzü gözəl bir Quran əlyazmasına bənzədir. Gözəl bir üz Quranın təzhibli bir əlyazmasıdır. Ümumiyyətlə insan lövhə-məhfuzun tam surətidir, bütün bilik və gözallık onda biçilib. Yay kimi qaşlar gözəl tuğralara bənzədir. Dar,

Seyid imadəddin Nəsimi ırsının tədqiqi məsələləri
 kiçik ağız əlisbanın ən dar hərfi "mim"la eyniləşdirilir, gözlər biçiminə görə "sad" və ya "ayn" hərfinə oxşadır. Hörükələr "dal" və ya "cim" kimi uzun hərfəldir.

Hər şair sevgilisinin üzündə gördüyü hərfələri öz şeirində vəsf edərdi.⁵⁴

Təsəvvüf poeziyasında "mən" anlayışı hayatdır, gözallıkdır, bəşəriyyətin təleyidir. Bu ifadə əbədi və əzəli olan Yaradana (Allaha) şəmil edilir və yalnız O, kainatda müxtəlif şəkillərdə təzahür edir. Bütün mübhəmləri, əsrarəngiz sırları dərk edən insan kamil insandır ki, buna da ancaq özünü dərk edərək nail olmaq mümkündür. Nəsimi əsərlərində insanın ən başlıca xüsusiyyəti özünü dərk etməsidir. O, bir sıra şeirlərində insanı özünü dərk etməyə çağırır. Şair həyat və kainat haqqında fikirləşirkən, özündən əvvəl yaşamış parentest şairlər kimi, ruhun camadat, nabatat və heyvanatdan keçərək insana vasil olmasına qəbul edir. Mövlana Rumi və Xacə Nəsimreddin Tusi⁵⁵ kimi Şərqi alımlarının tarixdə ilk dəfə irəli sürdükləri

⁵⁴ Schimmel Annemarie. *Tasavvufun boyutları*. İstanbul: Kurkambar Kitaplığı, 2000, s. 471-472

⁵⁵ Ələkbərov F. Nəsimreddin Tusinin təkamül görüşləri. Bakı: Ömrək, 2000

təkamül görüşləri Nəsiminin də diqqətini cəlb etmiş və o öz yaradıcılığında bundan faydalananmışdır. Mövlana Rumi "Fihi maṣīḥ" əsərində göstərirdi ki, "karamət səni aşağı bir durumdan yüksək bir duruma gətirmişdir. Sən oradan buraya səfər edir, biliksizlikdən ağıla, ölüyükdən diriliyə qovuşursan. Məsələn, öncə torpaq və camadat səni bitki aləminə gətirdi, bitki aləmindən əlaqə və mudqə aləminə yolçuluq etdin. Buradan heyvanlıq aləminə, heyvanlıqdan insanlığa səfər etdin".⁵⁶

Tədqiqatçılar Nəsiminin divanında "ənəl-həqq" ifadəsinin yüzdən artıq yerda işləndiyini hesablamışlar.⁵⁷ Şairin öz ömrünü faciəli şakilda başa vurması haqqında danışan alımların böyük əksəriyyəti onun edam edilməsinin əsas səbabını birinci növbədə bu ifada ilə bağlayırlar. Buna görə də, ayrı-ayrı müəlliflər "ənəl-həqq" ifadəsi üzərində dayanmağa və bunun əslindən demək olduğunu izah etməyə çalışırlar.

N.Göyüşovun nəşr etdirdiyi "Təsəvvüf anımları və dərvişlik rəmzləri" lügətində bu ifadə-

⁵⁶ Mevlana. Fihi maṣīḥ. (Tərcümə: Meliha Ülker Anbarcioğlu). İstanbul: Milli Egitim Basmevi, 1969, XIIIXIII

⁵⁷ Ayan H. Önsöz. Seyyid Nəsimi'nin hayatı. Nəsimi divanı, Ankara: Akçağ Yayınları, 1990, s.30

də belə izah edilmişdir: "Ariflər Haqqı yeganə həqiqət və həqiqi varlıq bilir, Haqdan qeyri nə varsa, onu kölgə sayırlar. İnsan da böyük dünyanın bir nüsxəsidir və onun cismani varlığıdır. Əbədi qalan Haqqın özüdür. Bu mənada "ənəl-həqq" - yəni mən özüm (mənim cismani varlığım) yoxam, mənədə nə varsa, haqqın təcəllisini nişanasdır, deməli, mən yoxam, yalnız Haqq vardır, mənim varlığım da Ondan asılıdır. Həllacın bu formulu çox vaxt yozulmuş, guya onun Allahlıq iddiasında olduğu söylənmişdir. İbn Ərabiya görə, "ənəl-həqq" həmin əhədiyyət (Tanrıının birliyi) nurunun insanda təcəllisidir. Haqqın nuru ilə işıqlanan arif Haqqı öz qəlbində tapır".⁵⁸

Bu barədə danışan Kemal Edib Kurkçuoğlu "ənəl-həqq" ifadəsinin ənənəvi başa düşülən mənasından əlavə ikinci bir mənasının da olduğunu diqqəti cəlb edərək yazar: "Batılın ziddidir. Bu təqdirdə "həqq" "gerçəyə uysun" demək olur: "ənəl-həqq" də Allaham" mənasına gelməz, batıl deyiləm" sözünün sinonimik ifadəsi şəklində girir".⁵⁹

⁵⁸ Göyüşov Nəsib. Təsəvvüf anımları və dərvişlik rəmzləri. Bakı: Tural-Ə, 2001, s.78

⁵⁹ Kurkçuoğlu K.E. Seyyid Nəsimi divanı'ndan seçmeler, İstanbul: Milli Egitim Basmevi, 1973, s.11

Nəsimi fəlsəfəsinin öyrənilməsinə filoloqların onun müxtəlif ayrı-ayrı misralarını izah etmələri böyük töhfə verir. Buna əmin olmaq üçün aşağıdakı izahatlara diqqət yetirmək olar.

M.A.Məhəmmədinin izahatları:

Qul, Təbarək Ya Müsəvvir Leysə Fiha Min Fütür — ki, uğurlu ol, ey rəssam, onda heç bir nöqsan yoxdur".

*Eynü şinü qafə bax, anun cəmalin anda gör,
Qul, təbarək ya müsəvvir leysə flha min fütür.*

Yəni ərəbcə "e", və "q" hərflərindən əmələ gələn bax, onun (Allahın) camalını eşqda gör və de: "Ey rəssam, əhsən sənə, uğurlu olasan. Sənətində heç bir nöqsan yoxdur".

*Əslü-fərəm, rəfi nəsbəm, carri cəzməm cavidan,
Səqfi-mərfuəm, bu bəhrin nöqteyi-məşcuriyəm*

Bu beytə Nəsimi bir neçə məsələyə işarə etmişdir:

a) əsl fər — "Kök və budaq".

b) Raf, nəsb, cərr, cəzm — dördü də ərəb sözlərinin, xüsusilə Qurandakı sözlərin üzərinə düzülən işarələrə deyilir. Məsələn: Raf — "u",

Seyid imadəddin Nəsimi ırsının tədqiqi məsələləri

nasb — "ə", cərr — "İ", cəzm isə "sükun" adlanır ki, "o" şəklində olur və hərfin üzərinə qoyulur.

c) "Cavidan" Fəzlullah Nəiminin yazdığı "Cavidannamə" əsərinə işarədir ki, hürufilər onu özlərinin Quranı hesab edirdilər.

ç) Səqfi-mərfu — "yüksəlmış tavan" (evlərdə); burada göy nəzərdə tutulur.

Quranda da bu ifada göy, asiman mənasındadır; 52-ci surənin başlangıcında.

d) Bəhrin nöqteyi-məşcuri — (bu okeanın) müşəcirolı, təlatümlü, coşqun nöqtəsi deməkdir. Nəsimi bir panteist kimi çıxış edərək bunların hamısını özünə xas edir.

Qum, Fədir, Ya Munisi Kəs-əlmüdəm — "Ey dost, dur badəni gəzdir".

*"Kafila mun məbdəimdir, məşəimdir kaimat,
Üş bu kövniñ kiňtii-kənzi, kənzinin mağnuriyəm".*

Məlum olduğu kimi, "k", "n" hərflərindən ərəbcə "kun" (ol) əmr feli əmələ gelir. Dini əfsanələrə görə, Allah bir dəfə "kun" (ol) deməklə mövcudati yaratmışdır.

Nəsimi də həmin əfsanəyə əsasən yuxarıdakı beytədə deyir: "Başlanğıcım "kun" əmriddir, əmələ

gəldiyim yer isə kainatdır. Mən kainatın gizli xəzinəsiyəm və bu xəzinə ilə iftixar edənəm".

Qul Hüvər-Rəhman — "De ki, O, Allahdır".

Bu ifadəni Nəsimi Quranın 67-ci surə 28-ci ayasından iqtibas etmişdir. Orada deyilir:

"De ki, O, mehriban Allahdır, biz ona inanır və arxalanırıq. Siz biləcəksiniz ki, yolunu kim azmışdır".

İnsan üzünə ərbəcə vəch deyilir. Bu sözün tərkibində olan üç ərəb hərfinin əbcəd hesabı ilə miqdarı ($V=6$) + ($C=3$) + ($H=5$) =14-dür.

Qul Hüvər-Rəhman ifadəsinin də tərkibində ərbəcə 11 hərf və 3 nöqtə vardır ki, $11 + 3$ cəmi edir 14.

"Vəch" sözündəki hərflərin miqdarı qul hüvər-rəhman ifadəsi tərkibində olan hərf və nöqtələr ilə bərabər olduğu üçün Nəsimi həmin ifadəni insanın üzünü şamil edərək yazar:

Üzündür qul hüvər-rəhman, saçındır əlləməl-Quran,

Əcəb, şol canların canı nə kanın göhərindəndir.

Əlləməl-Quran ifadəsində də (ə. l. l. m. ə. l. q. u. r. a. n.) on bir hərf və 3 nöqtə vardır ki ($11 + 3$), onun cəmi 14 olur. "Zülf" sözü isə səyyarat

hesabı ilə, yəni hərflərin əbcədi-kəbir hesabı ilə olan dəyərindən 7-ni təkrar kəsr etdikdən sonra yerdə qalanı hesaba almaq üsulu ilə ($=7$) + ($=2$) + ($=3$) = 12. Məlum olduğu kimi, ərəb hərfləri ilə yazılan "zülf" sözündə iki nöqtə vardır ki, bu da 14 olur. Ona görə da yuxarıdakı beytə Nəsimi insan saçını əlləməl-Quran ifadəsi hesab etmişdir.

Vəhdəhü Laşərikə Ləh — "O təkdir, şəriki yoxdur".

Vəhdəhülaşərikələh ol sənəmin camalidir,
Leysə kəmislihi — annin mim ilə nunü dalıdır.

Bu ərəb ifadəsini möminlər hər gün beş vaxt namazın beşində də təkrar oxuyaraq, gözə görünməyən məbudlarının tək və şəriksizliyinə şahid olduqlarını bildirirlər. Din xadimləri bu ifadənin ancaq Allaha xas olmasını təbliğ edirlər. Bundan əlavə, yuxarıdakı beytə leysə kəmislihi "ona bənzər şey yoxdur" ifadəsini də din xadimləri ancaq Allaha xasdır deyə bunun əksinə düşünənləri kafir sayırlar.

Nəsimi isə yuxarıdakı beytə Qurandan götürülmüş bu ifadələrin hər ikisinin insan gözəl-

liyinə aid olduğunu tərənnüm edərək deyir: "Quranda tək və şəriksizliyi xəbər verilən şey gözəlin camalı və misilsiz hesab edilən şey isə onun saç, qaşları və çənəsidir".

Vassaffati Səffən Vazzacirati Zəcrən — "Sıra ilə, cərgə ilə düzülənlər və əzab verənlərə and içirəm". Bu ifadə Quranın 37-ci surəsinin başlangıcında yazılmışdır. Orada Quranın şərhçiləri "cərgəyə düzülənlər" dedikdə mələkləri və ya namaza düzülənləri nəzərdə tuturlar, "əzab verənlər" dedikdə isə bəziləri cəhənnəm mələklərini (günahkarlara əzab verdiklərinə görə), bəziləri isə namaz qılanları (özlərinə əzab verdiklərinə görə) nəzərdə tuturlar.

Lakin Nəsimiyə görə, Quranda müqəddəs sayılan və onlara and içilən "cərgəyə düzülənlər" şairin əsərinin qəhrəmanı olan insanın kirpikləri və əzab vericilər dedikdə hicran qəminə işarədir. Ona görə də Nəsimi deyir:

*"Vassaffati saffan, kirpiklərin səfidir,
Vazzacirati zəcran, can hicrinin qəmidir".*

Bənəynə Fəqəkum Səban Şidadən və Cəəlnəha Siracan — Sizin üzərinizdə yeddi möhkəm

şey yaradaraq onları parlaq çıraq elədik. Bu ifadə Quranın 78-ci surə 10-11 -ci ayələrindən götürülmüşdür. Orada yerin, göyün, dağların, gecə-gündüz və sairənin yaranmasından danışılır və yuxarıda göstərilən "yeddi möhkəm şey" də ruhanılərin fikrincə yeddi planetə (Günəş, Ay, Mars, Venera, Saturn, Merkuri, Yupiter) işarədir ki, onlar dünyani parlaq çıraq kimi işıqlandırırlar.

Lakin Nəsiminin fikrincə, yuxarıdakı ayədə göstərilən (yeddi möhkəm şey) insan üzündəki yeddi xəttə: qaşlar, kirpiklər və saç işarədir. Hürufilər insanın ana bətnindən gətirdiyi bu yeddi cərgə xəttə böyük əhamiyyət verir və onu müqəddəs hesab edirlər.

Qəzəllərdə rast gələn anəstunarən — "odu gördüm" ifadəsi Quranın 27-ci surəsi 6-ci ayədə oträflı verilmiş və başqa surələrdə də bəzən bu əfsanəyə işarə edilir. Nəsimi bu ifadəni öz şeirlərində işlədərək, dini-əfsanəvi bir rəvayəti xatırladır.

Məlum olduğu kimi, yəhudilərin peygəmbəri Musa gəncliyində Misir hökmədəri Fironun sarayında yaşamış, özü də bəni-İsrail tayfasından olmuşdur. Misirdə əsasən qibtilər sakın idi. Mü-

sa bir nəfər qibtini öldürdüyü üçün cəzalanmaq qorxusundan Şəm ölkəsinə qaçmağa məcbur olur. Orada Şüeyb adlı varlı bir qoca kişi (Quran-Kərimdə adı peyğəmbər kimi keçir) on il çoban olur. Çoxlu sərvət toplayır və Şüeybin qızına evlənir. Sonralar qayınatasının yaşadığı Madyan şəhərindən başqa yerə yola düşürlər. Gecənin bir vaxtı Musanın arvadını doğum sanctisi tutur. Odları olmadığı üçün qaranlıqda qalırlar. Bu zaman Musa uzaqdan bir işiq gəldiyini görüb:

Mən od gördüm, indicə sizə ya od, ya da bir xəbər götirərəm, deyir (bax: Quran, surə 27, ayə 6).

Musa odun yanına çatdıqdə görür ki, bir ağacdan nur parlayır. O, qorxusundan qayıdır qaćmaq istədikdə (guya) ağacdan səs gəlir ki, "Ya Musa, qorxma. Mən Allaham".

Nəsimi yuxarıda göstərilən ərəb ifadəsini öz şeirlərinin bir neçəsində vermişdir.

Abaun və Ümmühatün — "Atalar, Analar". Şərqdə ədəbi və fəlsəfi əsərlərdə aba (atalar) de-dikdə yeddi səyyarə: Günəş, Ay, Merkuri, Mars, Venera, Saturn və Jupiter nəzərdə tutulur. Bu səyyarələrə ərəbcə gah "aba-saba" (yeddi ata), gah da "abai-ülvi" (yüksekda, göylərdə

— Seyid imadəddin Nəsimi ırsinin tədqiqi məsələləri
olan ata) dedikləri kimi, "ümmühat" (analar) ifadəsindən də dörd ünsürü — od, su, külək, torpağı nəzərə alırdılar. Bunlara "ümmühatü-arbaa" (dörd ana), bəzən də "ümmühati-süfli" (alçaqda, Yer kürəsində olan analar) adı vermişlər.

Nəsimi də yuxarıda göstərilən ərəb ifadələrindən həmin planetləri və dörd ünsürü nəzərə alaraq insanı onların nəticəsi və məhsulu hesab edərək deyir:

"Ey insan, şübhə yoxdur ki, yeddi planetin və dörd ünsürün nəticəsi sənsən. Kainatın əmələ galməsindən sənin əmələ gəlməyin nəzərdə tutulurdu".⁶⁰ Şair insanın xilqətini, dünyanın yaranmasını məhz ləblərdən tələffüz olunan hərflərlə, sözlərlə bağlayır. İnsanın əzoliyyəti də (fitrə günü) və əbədiyyəti də (ta əbəd) məhz 32 (28) hərfə bağlı olduğunu təsbit edir: Cün yəzildi vəchin üzrə "bavü lam",

*Adami-xaki durar kövneynə cam.
Sivü dü nitqi-ilahidir kəlam,
Kim ki, bildi nitq, haqq oldu tamam.*

⁶⁰ İmadəddin Nəsimi Seçilmiş əsərləri, Bakı: Azərnşə, 1973

və yaxud

Vəchinə yazdı otuz iki hüruf,

Hilmət ilə münsiyyi-ərkanımız.

Bənzədirlər dodağın xəttini reyhana, vəli

Şəl zümürrüd gūharin qiyqmətini əfa nə bilir.

Nəsimi bu beytdə belə bir fikir ifadə edir ki, sənənin dodağının xəttini reyhana bənzədirlər. Lakin bu sırrı, gizli mənənəti, belə bir zümrüd gövhərin qədrinini hər zəhərli ilan bilə bilməz. Arit ilan zümrüdə baxanda gözləri kor olan kimli, naşı adamlar da dodağının xəttini kor ol-duqlarından dərk edə bilmirlər (oxuya bilmirlər). Belələri sufiliyin mahiyyətini dərk etmək-dən çox uzaqdırlar.

"Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü
şəş mənəm" misrasında Nəsimi özünü "zərrə"
adlandırır. Lügəvi mənası hissəcikdir. Zərrə
Quranda çox işlənmiş sözlərdəndir. Orada deyi-
lir ki, zərrədən kiçik və böyük nə varsa hamısı
səbt olunubdur (kitab sözündə Quran "lövhi-
məhfuz" nəzərdə tutulur).

"Zərrə mənəm" ifadəsini şair şərh edərək
göstərir ki, əzəliyyətdə olan yanlar (kiçik və bö-
yük məsələləri əhatə edən nə varsa) və sonra-

dan Quranda əksini tapmış, digər yarlıarda ən
mühüm məsələlər mənim (Allahın - S.N.) si-
mamda özünün təcəssümünü tapmışdır.

Çar (çahar) mənəm, yəni təbiət hadisələrinin
əsasını edən və tərkib hissələrinə ayrılmayan
torpaq, su, od və hava (dörd ünsür). Mən dörd
"müqaddəs" kitabın — Tövrat, İncil, Zəbur və
Quranın da təzahürüyəm. Çünkü məndə 28 (32)
hərfin təcəssümü var.

*Lövhi-məhfuzəm münəqqəs gəlmışəm,
Çarü pəncü həft ilə şəş gəlmışəm.*

Nəsimi insanın üzündə 4 asiman, göylərə
edilən, göylərdən yera endirildiyi zənn edilən 4
kitabın (Tövrat, İncil, Zəbur, Quran) təcəssümü-
nü "Fatihə" surəsi ilə də vəhdətdə götürürdü:

*Ayəti-səbülməsanidir üzün,
Dörd kitabı-asimanidir üzün.*

Şair "pənc mənəm" deyəndə bu "beş" sö-
zündə bir neçə mənənəti birlikdə götürür:

a) 5 dəfə qılınan, müsəlmanlar üçün vacib
olan, dinin rükni, möminin meracı adlandırılan

namaz (səlat). Bu namazın 5 dəfəsi vacib sayılır: sübh; günorta zamanı, günortadan sonra (əsr); gün batlığı vaxt (məğrib namazı); axşamı keçmiş (şam namazı).

b) "5" rəqəmində həmçinin İsləm dininin 5 şərti bütün mömənlər üçün vacibdir.

Alman alimi Annamari Şimmel ayrı-ayrı mütəsəvviflərin hərflər və rəqəmlər üzərində qurama işlər gördüğünü də qeyd edir. Göstərir ki, məsələn, X əsrin ortalarında Əbü'l-həsən Deyləmi əlif hərfinin adını göstərən "əlif", "lam" və "fe" hərfərinin əbcəd hesabı ilə 111 demək olduğunu yazırı. Əbcəd hesabınca əlif hərfi özü 1-ə bərabərdir. Deməli əlif bir hərf kimi "bir", bu hərfin adını əmələ götirən üç hərfin cəmi olan 111 isə (1+1+1) "üç"dür. Bu baxımdan sufilik xristianlıqlıdakı təslis fikirlərinə daha yaxındır. Ümumiyyətlə sözcük oyunlarına istər təsəvvüf çevrələrində, istərsə də təsəvvüfi olmayan çevrələrdə, İran, türk və urdu ədəbiyyatlarında tez-tez rast gəlmək olur.

Sufilərin çox xoşuna gələn bir söz oyunu da əlif və mim hərfərinin bir-biri ilə bağlanmasıdır. Şah Əbdüllətif adlı bir şairin

Seyid imadəddin Nəsimi ırsının tədqiqi məsələləri

Bir mim qoy ruhuna,
Önüna da bir əlif

— beytində mim Məhəmmədin adına, əlif isə, təbii ki, Allaha işarədir. Bir hədisdə belə deyilir: "Əhməd bila mim" "Mimsiz Əhmədəm mən", yəni Əhədəm (birəm)". Bu o deməkdir ki, mim hərfi tək olan Allahla, Əhməd, yəni Məhəmməd Peyğəmbər arasında yeganə bir əngəldir. Bu məsələ Əttarın zamanından mütəsəvviflərin xoşuna gəlmışdır. "Əhməd bila mim" ifadəsi bəktaşı təsəvvüf xalq şeirində, digər mütəsəvvif saz ozanları arasında da çox işlənmişdir.

İbn Ərəbi məktəbinin nümayəndələri "lalə" və "hilal" sözlərinin sırrını "Allah"la eyniləşdirildilər: hər iki sözdə "Allah" adında olduğu ki mi, bir əlif, iki lam və bir he vardır.⁶¹

Düzdür, İmadəddin Nəsimi öz ideyalarını peşəkar filosoflar kimi bitkin bir sistemdə, müəyyən ardıcılıqla verməmişdir. Buna baxmayaraq, mütəfakkir şair irəli sürdüyü müdədəaların mündəricəsinə, panenteist yönümüə gərə sözün əsl mənasında filosofdur. Eynəlkü-

⁶¹ Schimmel Annemarie. Tasavvufun boyutları. İstanbul: Kırkambar Kitaplığı, 2000, s. 469-484

zat Miyanacının, İbn Ərəbinin geniş əhatəli sufifəlsəfi əsərlərindən sonra bu məzmunda traktatlar yazmağa, bəlkə, o qədər də ehtiyac duyulmurdu. Mövcud panenteist fikirlərin bədii şəkildə qələmə alınıb tərənnüm edilməsi tabliğat üçün daha təsirli, beyinlərə hakim kəsilməsi üçün daha kəsərlə idi... Vəzifə həmin parlaq fikirləri yaradıcı və kütləvi şəkildə xalqa çatdırmaq, zehinləri işqandırmaq idi.

İmadəddin Nəsiminin dünyagörüşü Qədim Şərq, Antik Yunan, habelə orta əsrlərin müxtəlif ideya cərəyanları zəminində yaranıb formalaşmışdır. Onun əsərlərində Pifaqor, Platon, Aristotel, Bistami, Hallaç, İbn Sina, Eynəlqızat Miyanacı, Şihabəddin Sührəvərdi və başqalarının təsiri duyulur.

Mütəfəkkirin ara-sıra işlətdiyi bəzi səciyyəvi fəlsəfi terminlər və mülahizələr onun Şərq peripatetizmi ilə yaxından tanış olduğuna dəlalət edir. Lakin panenteist filosof peripatetiklərlə başlıca məsələdə həmrəy olmadıqından onlara laqeyd münasibət bəsləmiş, bəzən də tənqidə yanaşmışdır. Şair rübailərindən birində Aristotelin və İbn Sinanın Allahı intuitiv yolla dərk edə bilmədiklərini xatırladır, bu keyfiyyətə görə

— Seyid imadəddin Nəsimi ırsının tədqiqi məsələləri vəhşi və ilham sahiblərini (intuitivistləri) onlardan üstün tuturdu.

Şərq peripatetikləri bütün varlıqları səbəb və nəticə asılılığında görür, onları qarşılıqlı surətdə bir-biri ilə əlaqədar tədqiq edirdilər. Nəsimi isə səbəb və nəticəni deyil, səbəblərin başlangıcı saydığı cövhəri bilməyə diqqəti yönəldirdi.

Fəlsəfə əqli yolla gerçəyə çatmağa çalışır, təsəvvüf isə əqlin gerçəyə çata bilməyəcəyinə, gerçəyə ancaq eşq və məhəbbət yolu ilə çatmağın mümkün olacağına inanır. Fəlsəfə biliyə əsaslanır, təsəvvüf isə biliyi ancaq bir vasitə olaraq qəbul edir. Sufilərə görə fəlsəfənin dirlə əlaqəsi yoxdur; əsl dini, dinin iç üzünü özlərinin bildiklərinə inanırlar. Əxlaqi təmizləmək, varlığından keçmək, bir mürşidə uymaq, zikr, xəlvət və s. təsəvvüf əsas olaraq qəbul edir. Bu-na görə də sufilər fəlsəfəni və filosofları qınayır, təsəvvüfün batın elm olduğunu söyləyirlər.⁶²

Mövlana filosoflara yalnız əqlə qiymət verdikləri üçün etiraz edir. Göstərir ki, insan hər zaman görmədiyi, eşitmədiyi bir şeyə aşiqdir,

⁶² Gölpinarlı A. 100 soruda tasavvuf. İstanbul: Gerçek Yayınevi, 1985, s.78

gəcə-gündüz onu axtarar, istəyər. Görüb anladığını şeydən isə sıxlırla qaçır.⁶³

Sufilərin hallar və məqamlarla bağlı psixoloji görüşləri içərisində onların qnoseologiyası da öz ifadəsini tapmışdır. Nəsimi idrakda yəqinliyin elmi (elm-əl-yəqin), yəqinliyin eyni (eyn əl-yəqin) və yəqinliyin həqiqəti (haqq əl-yəqin) mərhələlərini nəzərdən keçirmiştir. Burada birincisi bilik, ikincisi görəmə və üçüncüsü Haqq-a çatmaqdır. Haqqəl-yəqin vasitəsilə haqqqa qovuşmaq əslində, insanın Haqqı özündə tapmasıdır. Varlıq təliminin əsasında kreatsionizm nəzəriyyəsi durur. Bu suflik ədəbiyyatında Qura-ni-Kərimdən götürülmüş "Kun! Fəkan" ("Ol! Oldu") ilə göstərilmişdir. Sonralar bu ehkamın əsaslandırılması üçün bir hədisdən istifadə edilmişdir: "Mən gizli bir xəzinə idim, istədim ki, tanınam. Ruhları ve insanları yaratdım ki, tanınam". Nəsimi "Ol! Oldu" ifadəsinə "kaf" (k) ilə "nun" (n), həmin hədisə isə "Küntü kənzən" ("Bir xəzinə idim") deyə dəfələrlə işara etmiş, lakin həmin ifadələri panenteist məzmunda işlətmışdır.

⁶³ Mevlana. Fih mafih. (Tərcümə: Meliha Ülker Anbarcioğlu). İstanbul: Milli Egitim Basımevi, 1969, XXIII

Nəsiminin əsərlərində "Haqq" ("Allah") ilə "cümlə aləm" arasındaki eyniyyət üçün "İnsan" ("Mən") anlayışı vasitə olur. Belə ki, "İnsan" ən geniş höcmə "Allah" haqqında, an zəngin məzmunda isə "cümlə aləm", yaxud onun təzahürleri haqqındadır. "Mən ki, dərvişəm, fəqi-rəm, padişahi-aləməm" misrası ilə başlanan qəzəl bu fikrin izahı üçün səciyyəvidir. Burada göstərilir ki, "Mən" ("İnsan") ruh halında rəngsizdir, yeni konkret məzmundan xalidir, ən geniş höcmə malikdir. O, yalnız rəngə girəndə adəmdir, məzmunca zəngindir. Şeirdə deyilir: "Məni altı cəhətdən faş eyləyən dörd ünsürdür, yoxsa mən vəhdət xəzinəsində ən gözəl işğam. Qeyb aləminin sıfətləri (atributları) məndən aşikar oldu. Ey bəsirətsiz, məni gör ki, mən ən əzəmətli substansiyayam (mahiyətəm). Mənim dilimdə hər dəm söyləyən həqqdir, yoxsa mən dörd ünsürdən təşəkkül tapmış dilsiz lalam...".

Eynalqızat Miyanəci kimi, Nəsimi də Allahın atributlarının məcmusunu onun substansiyası ilə eyniləşdirir.

Nəsiminin fəlsəfəsində ən geniş höcmli anlayış "Haqq" ("Allah") ilə eyniləşdirilən "Mən" anlayışına yalnız bütün mövcudatın mütləq məc-

musu bərabərdir. Əks təqdirdə, "Mən" hər şeyə şamildir, ona şamil olan isə yoxdur. "Sığmazam" rədifi məşhur qəzəl məhz bu münasibatla deyilmişdir. Burada İslədilən "iki cahan" (Yer və göy aləmi), "gövhəri-laməkan" ("məkansız substansiya"), "kövnü məkan" ("varlıq və məkan"), "ərslə fərş" ("göy qübbəsi ilə yer üzü"), "şərhi-bəyan" ("bəyanın şərhi"), "cism ilə can", "əncümilə fələk" ("ulduzlar ilə göy"), "vəhü ilə malək" və i.a. anlayışlar "Mən" ("Haqq", "Allah") anlayışından həcmə kiçikdir. "Mən" anlayışı göy, Günəş, Ay, Yer, dörd ünsür (torpaq, su, hava, od), altı cəhət: can, ruh, substansiya, aksidensiya, materiya, forma, 28, yaxud 32 hərf və i.a. bütün maddi və mənəvi olanları özündə birləşdirir, "Allah" ilə eyniyiyət təşkil edir.

Hər şeydə Haqqı görən mütəfəkkir "Aləmül-qeybin vücudu kainatın eynidir" deyir, Allahı təbiətdən ayrı hesab etməyi korluq adlandırır.

Nəsimi "Həq-təala adam oğlu özüdür", "cümlə aləm bil ki, Allah özüdür" hökmərini verməklə "Həq-təala" ("Allah"), "cümlə aləm" və "adəm oğlu" ("insan") anlayışlarını eyniləşdirmiş, onların varlığını vəhdətdə götürmüştür.

Nəsimi yaradıcılığı üzərində aparılmış XX əsrin istər filoloji, istərsə də fəlsəfə istiqamətin-də tədqiqatlarda şairin etik-fəlsəfi və bədii düşüncəsində ümumbəşəri ideyaların üstünlük təşkil etdiyinə xüsusi diqqət yetirilmişdir. Öz yaradıcılığında və əməli fəaliyyətində şair bütün xalqları bir-birinə yaxınlaşdırıran, mehriban bir məqsədə doğru gedir. O, nəinki islamiyyət içərisindəki məzhəb ixtilaflarının, hətta büt-pərəstlik, islamiyyət və xristianlıq arasındaki ixtilafların əleyhina çıxır. Kəbə ilə deyr (monastır), məscid ilə bütxana arasındaki fərqi mənasız görür, çünki bunlar insanları bir-biri ilə düşmən etmişdir.

*Ey haqi hər yerdə hazırkı, deyən ayri nəzər,
Bəs nə manidan seçirsən Kəbədən bütxanəni?*

(Madam ki, haqq (Allah) hər yerdə hazırkı, o halda nə üçün Kəbə bütxanadan üstün sayılmalıdır?) Lakin o, insanları dinsizliyə deyil, onların arasından düşməncilik və ziddiyyətləri qaldıran vahid, ümumi bir dina, etiqada çağırır. Buna görə də doktor Hüseyin Ayanın aşağıdakı sözləri tamamilə haqlıdır: "Seyid Nəsimi yə bir

Haqq aşiqi deyənlər də, zindiq (kafir) deyənlər da divanundan örnəklər göstərə bilərlər. Geniş bir təsəvvüf anlayışı ilə bu şeirlərdə misramisra, beyt-beyt vəhdəti-vücud vardır".⁶⁴

Məhəbbət və gözəllik insan ömrünün ziyanatıdır. Mövhüm vədlərlə xalqı aldadan zahidlərə, sufilərə etiraz edərək:

*Firdövsə məni dəvət edən zahidə söylə,
Əl dikənə göz dikmə ki, gülzərimi buldum.
Verməz səni min cənnətü min hura Nəsimi,
Sən aşiqə həm cənnətü həm huri-cinansan.*

-deyən şair canlı insanı—gözəli istedadının bütün qüdrəti, nəcib qəlbinin coşqun hərarəti ilə tərənnüm edir, "Biz insanı ən gözəl surətdə yaratdıq" ayasının ezoterik mənasını açıqlayır. "İnsan" anlayışının şərhi Nəsiminin ontoloji baxışlarından əlavə, hümanist, etik-əxlaqi fikirlərini də ifadə edir. İnsan maddi şeylərlə eyniyiyat təşkil etməklə yanaşı, kamillik baxımından yüksəkdə durur, "kainatda kəndxuda", "yer va gö-

⁶⁴ Ayan H. Önsöz. Seyyid Nesimi'nin hayatı. Nesimi divanı, Ankara: Akçağ Yayınları, 1990, s. 33

— Seyid imadəddin Nəsimi ırsının tədqiqi məsələləri yün sahibi" adlandırılır. Eyni zamanda aləmin cismi sədəf, kamil insan onun dürdanəsi sayılır.

Təsəvvüf folsafəsinin başlıca problemlərindən biri "insan-i kamil" məsələsidir. Kamil insan anlayışı Qur'ani-Kərimdə keçmədiyi kimi, ilk sufilərdə də rast golmır. Ancaq sufiliyin inkişafı ilə sufilər arasında belə bir fikir təşəkkül tapmışdır ki, Allahın xəlifəsi olan kamil insan Allahın zat, sıfat və fellərinin ən mükəmməl şəkli ilə təcəlli etdiyi varlıqdır. O, Allahla ələm arasında, zahirlə batın arasında bərzəkdir. O, bütün ilahi kamal mənalarını özündə gerçikləşdirən insandır. Təsəvvüfun etik və fəlsəfi problemlərini bitkin nəzəri şəkildə sistemləşdirən Əziz əd-din bin Məhəmməd ən Nəsifi "İnsan-i kamil" əsərini sufinin təkmillaşma yolu olan şəriyat, təriqət və həqiqət haqqında açıqlamaları ilə başlayır: "Şəriyat peygəmbərlərin sözü, təriqət peygəmbərlərin etdikləri, həqiqət isə peygəmbərlərin gördüyüdür. "Şəriyat sözlərim, təriqət etdiklərim və həqiqət əhvalimdlər". Saleh olanın avvəlcə şəriyat elmindən ən ağır, çətin olanı öyrənməsi gərəkdir. Təriqətdə ağır və çətin olanı yerinə yetirəsə, həqiqət nurları onun səy

və düzümlülüyü (cəfasi) qarşısında özünü təzahür etdirir.

Ey dərviş! Peyğəmbərin söylədiyini qəbul edən hər kəs şəriət əhlindən, peyğəmbərin etdiklərini əməl edən hər kəs təriqət əhlindən, peyğəmbərin gördüğünü görən hər kəs də həqiqət əhlindəndir. Hər kəs bunlardan hansınasa sahibdir, demək o qədər nəsibini almışdır. Ey dərviş! Hər üçünə birdən sahib olan kamil insan olub yaradılmışların içərisində seçiləndir... Bil ki, kamil insan şəriət, təriqət və həqiqətdə tam olan insandır.”⁶⁵

Sufiliyin mövqeyini izah edən traktatlar əsərən o dövrün elm və mədəniyyət dili sayılan ərəb və fars dillərində yazılırdı. Mütəsəvviflərin nəşrlə yazılmış əsərlərində fikrin izahı daha asan olsa da, etik-fəlsəfi fikirləri yayan poetik dilin imkanları izahat üçün nisbatən əlverişsiz olmuş və buna görə də sufi poeziyasında fikirlər rəmzləşdirilmiş, bir növ kodla verilmişdir. Seyid Nəsimi də sufiliyin daha geniş xalq kütlələri arasında təbliğatçısı funksiyasını öz üzərinə götürdüyü üçün ədəbi-bədii dilin im-

⁶⁵ Nəsefi Azizüddin. Tasavvufta insan meselesi. İnsan-i Kamil. İstanbul: Dergah Yayınları, 1990, s. 13-14.

kanlarından, simvollardan, metaforalardan istifadə etmişdir. Yəqin elə buna görədir ki, yüzil-lər ərzində Nəsimi şeirinin gizli məqamlarını çox vaxt başa düşməmiş, bu səbəbdən də onun ümumiyyətlə dinə qarşı çıxdığını, hətta bəzən Allah-Taalanı inkar etdiyini göstərmişlər. Nəsimi misralarının mənasını başa düşmək üçün onların ayrıca təfsir edilməsinə ehtiyac vardır.

Məsələn, poeziyada istifadə edilən ayna rəmzi xarakter daşıyır. Aləm bir ayna kimidir, kamil insan bu aynanın cılıasıdır. Kamil insan ilahi təcəlli səbəbələ bütün həqiqətlərin sahibidir. Panenteizmdə Allahın töbətdə, əşyada, sözdə, xüsusən insanda təcəssümü fikri əsasdır. Buna görə sufilər Allahın ümumiyyətlə insanda, xüsusi halda isə kamil insanda təcəssüm etdiyinə inanırlar. Bu tolıma əsasən insan öz varlığında olan ilahi ünsürü əxlaqi-mənəvi təkamül yolu ilə inkişaf etdirir və Allah dərəcəsinə yüksəlir, Allah olur, onunla eyniyyət təşkil edir. Bu nəzəriyyənin dərin icimai kökü var: sufilərə görə, hökmдарlar və din-şəriət xadimləri ədalətsiz, qaniçən və riyakardırlar. Onlar öz şəxsi mənafeləri, şöhrətləri üçün xalqları qırğına verir, qətl-qarətlə varlanır və özbaşınlıq törə-

dirlər. İnsanları ədalata qovuşdurmaq üçün yeni tipli hökmədar, kamil insan lazımdır. Sufizm-dəki panenteizm sərf fəlsəfi, seyrçi, passiv məhiyyət daşısa da o, cənəzə zaman fəaldır, praktik siyasi-ictimai məqsədlər güdür.

Nəsimi şeirlərində işlənən mey, şərab ifadələri də simvolik xarakter daşıyır. "Vəhdət meyindən", "cami-əlast"ın məcazi şərabından da bəhs edən qəzəllərdə şərab hayatı sevinci, şənlik, səadat rəmzi kimi işlədilmişdir. Şair özü ilahi varlığı duymaq, dərk etməklə məst olduğunu, bu mastlıyin şərabi-cüzdən deyil, "vəhdət meyi"ndən irəli göldiyini iqrar edir. Nəsimi bütün varlığın, kainatın "eşqi-sübhanı meyindən", yəni Allahın məhəbbət şərabından məst olduğunu söyləyir.

Nəsimi insanı na qədər ümumiləşdirib, mücərrədlaşdırıb kosmoloji (fövqəltəbii) həddə çatdırısa da, onun hayatı real, etik-əxlaqi vəziyyətini, cəmiyyətdə yerini unutmamışdır. O, bir şerində insan xasiyyəti üçün bir neçə müsbət və mənfi keyfiyyət triadasını qeyd etmişdir.

Ürək açan üç adət: 1) Birincisi, lətif təbiət, yaxşı xasiyyət, ikincisi, haqq buyruğunu tutub ibadət etmək. 2) Birincisi, həya, ikincisi, ədəb,

— Seyid imadəddin Nəsimi ırsinin tədqiqi masələləri üçüncüüsü, qiyamət xofu. 3) Birincisi, Quran, ikincisi axar su, üçüncüü gözəl üz.

Ürək sıxan üç şey: 1) Birincisi, yaman qonşu, ikincisi, pis xasiyyətlə yoldaş, üçüncüüsü, pis övrət, 2) Birincisi, yalançılıq, ikincisi qeybət, ələ salma, üçüncüüsü, kobud zarafat.

Nəsiminin əsərlərində hayatı, nəsihətəmiz sözər olduqca çoxdur: "Nadan ilə söhbət etmə, nadanın tərbiyatından yenə nadan bitər", "nəfsi-xəbisə uymaq nadanlığın işidir", "hirsü həsəd sifatın tərk eylə, ayrıl ondan". Mütəfəkkir göstərir ki, insanlar arasında yaxşılıq da, pislik da qarşılıqlıdır: "Çün hər nə kim əkərsən, anı (onu) biçərsən axır". Yaxşılıq həm də insanlardan ovaz gözləmədən edilən fazılətdir.

Nəsimi yaradıcılığının ideoloji əsasını təşkil edən humanizm Azərbaycan ictimai-bədii fikrinin tarixi inkişafı ilə üzvi surətdə bağlı idi. İnsanpərvərlik Nəsimi yaradıcılığının ana xəttini, onun canını, qanını təşkil edir. "Hüseyni" təxəllüsü ilə yazılmış şeirlərində "İlahi məhəbbət"in, sufi-mistik görüşlərin açıq-aşkar ifadəsi ilə bərabər, bu zaman Nəsimi ictimai ədalətsizliyin, zülmün, bərabərsizliyin tənqidinə, canlı, real insan hissələrinin, dünyəvi məhəbbətin də tərə-

nümunə genis yer vermişdir. Tarixən həmişə "təsəvvüf və irfan eyni zamanda ictimai ədalətin pozulmasına qarşı bir etiraz səsi kimi çıxış etmişdir".⁶⁶ Şair öz humanist görüşlərini dini-mistik pərdələrə bürüyərək ifadə edir, zəmanəsindəki insanları gələcəkdə behiştə qazanmaq üçün xeyirxah işlərlə məşğul olmağa, öz varlığınu dərk etməyə, tanumağa çağırır.

Nəsimi öz yaradıcılığında Qurandan gətirdiyi ayələrə öz hümanist ideyalarına müvafiq yəni məzmun verir. O, əbədi cənnəti insanın üzündə, onun gözəlliyində, əməllərində axtarır. Nəsimi gətirdiyi ayələrə öz məqsədinə uyğun metaforik mənalar verib, insana müraciətlə deyir: ey gözal, üzün doğru yolu işıqlandıran günaşdır, saçın isə "həblül-mətin" - yəni möhkəm əlaqə, səmimi dostluq rəmziidir. Biz sənin üzündən başqa qibla tanımırıq, sənə ibadət edirik və sənin camalından kömək istəyirik. Nəsimiyyə görə heç bir mövhumi vəd ardınca qəçməq lazımlı deyil, əsl pərəstişə layiq insan özüdür, onun kamalı və gözəlliyidir. Səcdə et-

⁶⁶ Göyüşov Nasib.Cami və Füzuli senetində irfan /Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri. IX. Respublika elmi-konfransının materialları. Bakı:Nurlan , 2004, s.217

maya bundan da gözəl varlıq ola bilməz. Nəsimi deyir ki, cənnətdəki gözəl qadının surəti Allahın hüsnüna ayinə olduğu üçün, yəni Allah onun hüsnündə təcəssüm etdiyi üçün xalq Allah əmrilə gözəl qadını sevmək haqqına malik oldu.

Nəsiminin sufi-panenteist ideyalarını eks etdirən şeirləri onun insan haqqında kredosudur. İnsanın zəkəsi, kamalı, gözəlliyi haqqında Nəsimi dərin mənali fəlsəfi şərlər yaratmışdır. Nəsiminin elə şeiri yoxdur ki, orada bu va ya digər dərəcədə insanın qüdrəti, ülviliyi coşqun bədii ehtirasla tərənnüm edilməsin. Nəsiminin lirikasında tərənnüm olunan insan məhəbbəti, onun bu mövzuda yaratdığı şeirlərdə görülməz coşqun, cazibəli lirik qəhrəman sürəti XIV əsrə, demək olar ki, bir sira keyfiyyətləri ilə forqlənir. Bu lirik qəhrəman məhəbbət və ayrılığın həsrət və iztirablarından şikayət etsə də, vüqarlı, qüvvətli, mətanətlidir. Büyük azm və iradə sahibi olan bu qəhrəman zəifliyi, itaətə yaddır, mübariz və üsyankardır, şəriət ehkamlarına qarşı mübarizədə ayılmaz, qorxmaz və cəsarətlidir. Büyük şairi istər Azərbaycanda, istərsə də onun hüdudlarından çox uzaqlarda - Türkiyə-

də, İraqda, Suriyada, Orta Asiyada, hətta xristian ölkələrində xalqlara sevdiran də məhz budur. Bu lirik qəhrəman onun özüdür, itaət-karlıq, dini ibadət əleyhinə üşyan edən, məhdudiyyətləri rədd edən haqq-həqiqət carçısı, rahatlıq bilməyən fəal bir insandır.

Mütəsəvviflər hər zaman cəmiyyətdə baş verən haqsızlığa, neqativ düşüncələrə və sosial ədalətin pozulmasına qarşı bir etiraz səsi olaraq çıxış etmişlər və lazımlı gəldikdə mübarizədən belə çəkinməmişdilər. Nəsimi bütün ömrünü əzablı çatın məfkura döyüşlərində keçirmiş bir şairdir. Onun yüksəliş və inkişaf yolu heç bir zaman sakit və hamar olmamışdır. Şair insan-pərvərlik, xeyirxahlıq və xoş əməllərin çıxaklınlığını arzu edirdi. Lakin o, qüvvətli düşmənlərinin amansız müqavimətinə rast gəldiyi zaman hayatın faniliyini, ömrün vəfəsizliğini, dünyanın etibarsızlığını görüb dərin bir pessimizmə uğrayırdı. Nəsimi yaradıcılığında bəzən rast gəldiyimiz mistikanın, tərkidünyalıq ahvali-ruhiyyəsinin mənbəyi budur. Nə qədər ki, insanların içində şər və xəyanət hakim kəsilib, dünya hər zaman yırtıcı güclərin əlində əsir olacaqdır. Bu zaman, ingilis filosofu Tomas

Hobssun söylədiyi kimi "insan insanın canavarına çevriləcəkdir". Bu baxımdan sufi fəlsəfəsində insanın nəfsi, nəfsin saflaşması, vicdan ve ədalət məsələləri diqqətçəkicidir.

XX əsrə də təsəvvüf, sufilik birmənalı qarşılınmamışdır. Fəlsəfi ədəbiyyatda humanist prinsiplərinə görə təsəvvüfi fikirlər nə qədər ideallaşdırılsa da, cəmiyyətdə, siyasi hayatı təriqətlər böyük nüfuz dairəsinə, iğtişaş və ixtilaflara görə çox hallarda təhlükə mənbəyi sayılmışdır, təqib olunan sufilər həbs və edam cəzalarına məhkum edilmişlər.

NASIMI LEGACY IN PHILOLOGICAL AND HISTORICAL SOURCES

Today the vast majority of the public has no ideas about Sufism, or they are satisfied with superficial considerations. These kinds of opinions often lead to a contradiction and subjective ideas about Sufism. All these dates would be classified like that:

-Sufism is a just, living ascetic life and being away from good and evil

- Tasawwuf is just wearing "woolen clothes (şüf) or rough garb" and traveling around the world.

-Tasawwuf is the one of the mystic order of Islam that called people to pessimism and insulated them from real life.

-Sufism is a system of ideas that connected with philosophical problems in terms of " wahdat al-wujūd" ("Unity of Existence" or "Unity of Being") and " wahdat ash-shuhūd" ("Apparentism" or "Monotheism of Witness"). All these various opinions are true and each of them expresses small and specific features of Sufism.

The role of Sufism in the purification of Islam and the protection of religion is

undeniable. Since its inception, Sufism spread in the regions dominated by Islam and caused the creation of new orders that mostly based on the local people's mindset and pre-Islamic religions. The Turkish scholar Mustafa Kara, who investigated the various orders of Sufism, described the twenty-two names given to the Sufis: Zahid, wise man, wali, dervish, poor people, lover, sage, miserable, traveler, stranger, mystic and so on.

Sufism has very deep roots in Azerbaijan. As one of the influential trend, it covered the cultural and spiritual life of Azerbaijan throughout the Middle Ages and also confirmed itself in the field of literature. So, Sufism had a strong influence not only on the creation of special Sufi literature, but also this mystical trend enriched the literature with Sufi motives.

Seyid İmadəddin Nasimi (1369-1417) is one of the prominent figures in the Middle Age Azerbaijan Literature and was known for his philosophical Ghazals and Sufi poetries in Azerbaijan language. A highly influential Turkish Turcologist, Mehmet Fuat Köprülü (1890 -1966) wrote in the "First Mystics in

Turkish Literature" that Sufi orders like Bektashi, Kizilbash, and Hurufism widely spread among the people. He considered that the cause of his popularization was maybe the poetries of thinkers like Nasimi who expressed nation problems, desires, and thoughts in the mother tongue.

Imadeddin Nasimi has a special place in the development of the native Azerbaijani poetry and the dissemination of humanist ideas. His poetry attracted the attention of scholars and researchers since his time, due to his artistic power and rich philosophy. The poet's proclamation as an irreligious, unbelievable person was an obstacle for the proliferation of prior sources, but progressive persons could preserve the great philosopher and writer's works. Nasimi poetries were copied by various calligraphers and transmitted from generation to generation in spite of his opposite and revolutionary ideas. Modern period, Nasimi legacy was an investigation topic for researchers of Azerbaijan, Turkey, Russia and European like F. Köprülü, Mustafa Kara, İ. Hikmet, A. Golpinarlı, H. Ayan, S. Mümtaz, H.

Arıslı, M. Guluzade, A. Seidzade, M.İbrahimov, Z. Mammadov, Z.Guluzade, Y.E.Bertels, I.Braginski, V.Smirnov. The investigation of these researchers emphasized the importance of philosophical as well as a philological-historical knowledge for understanding the deeper meanings of Nasimi's poetries.

The events dedicated to the 600th anniversary of Nasimi's birth by UNESCO in 1973 played an important role in promoting of the Azerbaijani poet in the world. The interesting fact is here, the nationality of great poet continues to be questioned in the works of some local researchers, in spite of he has been accepted as an Azerbaijani poet and thinker in worldwide. Turkish researcher Huseyin Ayan emphasized the impossibility of checking the accuracy of some information like "where he was born", "where he had been" and "when he exactly was killed". Later, Turkmen scientist Nazar Gullayev looked over the investigation of Turkish and Azerbaijan researches about Nasimi and called him Turkmen poet. However, the chairman of the Writer's Union of Turkmenistan Rahim Asanov called Nasimi as

"Great Azerbaijan poet" in the article that published in Baku in 1973.

On May 18, 2017, Ministry of Culture and Tourism of the Republic of Azerbaijan and Permanent Mission of Azerbaijan to UNESCO co-organized an event to celebrate the 25th anniversary of our country's membership in UNESCO and here also mentioned the 600th anniversary of Nasimi at UNESCO headquarter in Paris. At the opening ceremony, Elchin Afandiyyev, the Deputy Prime Minister of the Republic of Azerbaijan, assessing Nasimi's role in world literature and philosophical thinking, he noted that Nassimi's name was forever perpetuated in his homeland. The monument of the great poet had been raised in the center of Baku during the USSR period with the effort of the national leader of Azerbaijan Heydar Aliyev and much work had been done to perpetuate his name. Furthermore, another indication of the high value toward Nasimi is the order of President Ilham Aliyev about celebrating the 600th anniversary of Imadeddin Nasimi's death. All these events show that the great Azerbaijani

poet -Seyid Imadeddin Nasimi is a prominent figure of all humanity.

Imadaddin Nasimi (1369-1417) was one of the greatest mystical poets of Azerbaijan philosophical poetry and we can find various and contradiction information about his activity. According to these dates, his humanistic and progressive activity was the basis for the new period in Azerbaijan public opinion. Also, after Kadi Ahmad Burhan al-Din (; died 1398) and Izzeddin Hasanoğlu (13th-14th centuries) Imadaddin Nasimi accepted as the great maestro of Azerbaijani poetry.

Nasimi, the author of humanistic poetries, was born in Shamakhi in 1369. His father Seyid Muhammad was one of the famous people of that time. Nasimi took his first education in Shamakhi and showed particularly interested in philosophy and religion. He read the poetries of Nizami, Khagani, Falaki Shirvani, Arif Ardabili, Mahmouđ Shabestari, Maragali Ahvadi, Jalāl ad-Dīn Muhammad Rūmī and began to write poetries since early ages with "Seyid" and "Huseyni" pen names. Nasimi wrote his first poems in "Huseyn" takhallus (Pen-Name). It is

assumed that he took this laqab to show his respect and belonging to the famous Sufi poet of the X century-Mansur al-Hallaj (858 – 922) and his sect. As is known, Mansur's real name was Husayn and He is best known for his saying: "I am the Truth" (*Ana'l-Haqq*), which many saw as a claim to divinity. However, later the meeting with Fazlullah Naimi in 1394 deeply affected famous thinker's outlook and after this, he accepted Naimi as Murshid and Hurufism as ideology. So, to show the ideological connection with his Murshid he took "Nasimi" as the pen name.

We come across medieval sources of initial information about Nasimi's personality, life and activity. The first comprehensive information was given about the poet by his contemporary Ibn Hajar al-Asqalani. Ibn Hajar al-Asqalani (f. 1421/22), in his historical work "*Enbaul-ğumr fi ebnail-umr*" gives some information about Naimi, as well as attempts to characterize the basic provisions of the teaching of hurufism and regard it as blasphemy and bid'at.

We can find out detailed information about Nasimi's personality, life, and activity in the

middle ages sources. The first detailed information was given by Kastamonulu Latifi Çelebi's in *Senses of Poets* (*Meşairü's-Şuara*) (1546) which Nasimi described as a fearless warrior of love. In spite of some defiance, researchers accepted this as a valuable source about the famous poet. We can say that after Kastamonulu Latifi Çelebi (1491–1582) almost all Turkish researchers repeated his information. Later Amir Kamalladin Hussein gave more comprehensive information in "*Macalisul-ushshaq*" and after his work, we couldn't find new information about Nasimi.

Maybe the cause of today's so many opposite information about Nasimi is that day's various writings. Scribes, especially Ottoman scribes make slight changes in the writer's works and tried to give him as "Diyarbakırılı" while others gave various and mixed information.

The 48th part of "*Macalisul-ushshaq*" dedicated to Seyid Nasimi and there he described as the person who fell in love in youth and became smart unexpectedly. Latifi said, "Nasimi was brave, fearless and self-sacrifice of love". Also, he wrote that Nasimi

was from the Nasim one of the region of Bagdad and he was familiar with natural sciences. We learn from Latif's work that Nasimi was Sheikh Shibli's dervish but later he joined Fazlullah Naimi's caliphates. According to another new information, Nasimi belonged to Ne'matollahi in spite of he had knowledge about Hurufism. Aşık Çelebi (Pir Mehmed 1520-1572) wrote in Senses of Poets (Meşairü's-Şuara): "Nasimi was the leader of Sayyid. He was from Turkmen descent and Diyarbakır region. Aşık Çelebi said that when he was near Naimi he chose Taşawwuf way, but he made mistakes in upbringing desires. That is why a fear of blasphemy emerged in his works.

Approximately after forty years of above-mentioned information Hasan Çelebi's gave broad information about Nasimi and his Tazkirah. According to, Hasan Çelebi his name was Imammeddin and he took Nasimi as pen-name because he was from The Nasim (region of Bagdad). He was famous Sayyid. He fell in love when he was a youth, but later lost his mind and become murid of Fazlullah. According to Hasan Chalabi, the cause of Nasimi death was not his refuse about the following religious orders, the main reason was his tongue so that he showed and said the word that hadn't to say.

The interesting fact is Nasimi was introduced as Shiraz poet in Iranian sources and there is not any information about his divan.⁶⁷

In spite of some researchers hid some real facts about Nasimi's death and wrote down only legends, Arabian historian Muvaqqaddin Ahmed Ibn Ibrahim al-Halabi (XV century) obviously showed his ideas against Islam as his death cause in "Kunuz-zahab historic Aleppo".⁶⁸

We can't find exact information about Nasimi's burial, but as a famous Turkish explorer Evliya Çelebi, the most of middle ages and modern researchers showed Aleppo (Halab) as his burial place. We have to mention the fact that, in spite of Evliya Çelebi was a devout Muslim, he mentioned Nasimi's name with great honor.⁶⁹

⁶⁷ Ayan H. Önsöz. Seyyid Nesimi'nin hayatı. Nesimi divanı, Ankara: Akçagöz Yayımları, 1990, s. 11-17

⁶⁸ İmadəddin Nasimi Seçilmiş əsərləri, Bakı: Azərnəşr, 1973, s.6-

⁷

⁶⁹ Olgun İbrahim. Seyyid Nesimi üzerine notlar // Ankara: Ankara Uiversitəsi Basımevi, 1971, s.5

His killing like an atheist and irreligious ideas were the prohibition for spreading the great poet's vulnerable poetries. However, progressive scientists who believed his deep philosophical ideas evaluated his writings and saved them. So, after his painful death, Nasimi accepted as a symbol of humanity and his marvelous poetries copied and saved.

In XIX-XX centuries were a strict progress in researching of Nasimi's legacy and his Diwan was published in "Tasvir-i Efkâr" (1849) and in "Əxtər" (1881) in Istanbul. Of course, as the first publication of the Divan, all these were very important. However, we have to mention that these publications were full of distortions and poet's language-expression features not only Ottomanized and also changed.

In Azerbaijan, Nasimi's Diwan was published by Salman Mumtaz in 1926 and this publication also repeated the same mistakes of Turkish publication. The 600th anniversary of Nesîmî's birthday was celebrated worldwide in 1973 by the decision of UNESCO and this was a great contribution to the recognition of his legacy. Mehmet Fuat Köprülü (1890-1966), the

highly influential Turcologist and the investigator of Nasimi's life, called Nasimi "the greatest person of Azerbaijan literature". He also talked about his undeniable role in Hurufism and described the socio-historical essence and progressive ideas of his poetries in "First Mystics in Turkish Literature" (Turk Edebiyatında İlk Mutasavviflar) and "Investigations of Azeri Literature".

Nasimi was introduced European readers by Austrian Orientals Hammer-Purgstall (1774 – 1856) with his book published in 1836. As most of the European researchers, he also based on Turkey biographers that were copies of Latifi's tazkirah.

However, Scottish orientalist Elias John Wilkinson Gibb (1857-1901) critically approached all these written dates and could give more appropriate information about Nasimi. According to Gibb Nasimi used the patriotic elements of Hurufism and refused its mystical sides. He also strongly demanded worship for human and he called the demon who refused this reverence. So, in Nasimi activity we can see the elements: Hurufism and

Sufism. All these explanations about Nasimi's ideas prove that he correctly understood his main ideas. Also, he wrote that Nasimi killed for "I am the Truth" (Ana 'l-Haqq) ideology of Sufism not for spreading Hurufi ideas. However, S.Mammedova think that this thought can be accepted absolutely because Nasimi killed as Hurufi and the basic ideologies of these tarigtas are approximately the same.[105,184-187]

Franz Babinger (1891–1967), a well-known German orientalist and the author of Islamic encyclopedia and Italian orientalist A.Bombaci also wrote about Nasimi's Sufi-pantheist ideas.

⁷⁰

Famous Russian orientalist Vasily Dmitriyevich Smirnov (1846-1922) mentioned Nasimi name in his writings about Turkey literature which based on Latif's writings. He took the example from his famous Mathnawi (Masnavi) and explained his pantheist ideas. Of course, this fact shoves that Russian orientalist was not only familiar with Nasimi's ideas but

⁷⁰ Мамедова Сейяра. Европейские ориенталисты о Насими. Сборник статей, Баку: Элм, 1973, с. 189-191

also could correctly understand great poet's opinions.

Salman Mumtaz (1884 –1941), Hamid Arasly (1902-1983), XX century famous Azerbaijani literary critic and scholar had a great role in passing all information about Nasimi to future generations.

Researchers couldn't follow the writer's activity because the dates of his works were unknown. A.A.Seyidzada divided Nasimi activity history into three stages:⁷¹

1. Baku stage (1386-1394),
2. Travel and popularising period of Hurufism (1394-1412),
3. Bagdad- Aleppo (Halab) period (1412-1417).

The author wrote that Fazlallah Astrabadi Naimi established his doctrine in 1386 but after he nominated Nasimi as his caliphate (1394) he left. So, in this period Nasim traveled to Iraq with the leadership of Naimi (1388-1389). Here great poet got in contact with Batiniyya

⁷¹ Сейд-заде А.А. Материализм - основа философии Несими. Труды Института философии. Т.Н. Баку: АН Аз. ССР, 1946, с.28-38

members and could invite them to Hurufism. According to some sources famous Persian poet and Sufi, Hāfez-e Shīrāzī (1315-1390) was between them.

In the second period of his activity, Nasimi joined various tarigats like The Mawlawīyya (Mevlevi Order), The Bektashi Order, Qadariyah (or Qadariya), The Rifa'i order (Rifa'iyya) and all these tarigats' main ideas can be seen his Pantheist thoughts.

In the third period, Nasimi reached to Baghdad where Mansur Al-Hallaj (858-922), the author of Ana'l-Haqq ideology was killed and declared himself Mansur. Nasimi came here as Batini but he reached to death that he so desired in Aleppo (Halab)- the land of Zahiris.⁷²

Zümrüt Gulu-Zade considered Nasimi's activity and ideology very controversial. She considered that the main obstacle in the investigation of Nasimi's legacy is the uncertainty of his writings'dates. However, according to the language, ideas and writing

style of poetries she guessed two periods: before and after Hurufism (1386).

During the first period, Nasimi inspired by progressive ideas of Sufism and read the Jalāl ad-Dīn Muhammad Rūmī's (1207 -1273) and Mahmoud Shabestari's (1288-1340) works. Also, we can observe slight criticism of public injustice in these works.

Some subjective middle ages, researchers even go ahead and described Nasimi as the irreligious poet who struggled against Sufism. Of course, all these claims don't have any scientific basis. We have to consider the fact that Sufism is not a unit mystical system; there are some opposite tarigats inside it. Additionally, if applying the philological researches that based on the language and writing style of the poet we can see that critical attitude of Sufism toward Islam and human inner evolution power were more important for Nasimi.

We cannot deny the important researches have been done by various scientists. For example, Kamal Edib Kurcuoglu began the preface of his book called "The selections from Seyid Nasimi's Divan" like that (1973): "Who is

⁷² Сейд-заде А.А. Опыт периодизации творчества Несими. Доклады АН Аз. ССР, т. II, Баку, 1946, №5, с.221-223

Seyid Nasimi?" – "Seyid Nasimi is our great poet who lived at the end of XIV century".⁷³

Mehmet Fuat Koprulu (1890-1966), highly influential Turcologist said: "Yes, the language of this poetry proves that he was Azeri poet but he had a great effect on Ottoman literature too".

⁷⁴

In this condition, we have to investigate Nasimi more active, more seriously than ever before for proving that he was one of great Azerbaijan poets in the Middle Ages.

There are lots of investigations about Nasimi's life and activity, but the researchers of his philosophical ideas began approximately in XX centuries. A.A.Seidzade wrote in his article (1946): "When I began to research Nasimi's poetries I made sure that without correctly researching of his philosophical ideas we could not understand the real meaning of his poetries. So, from the second half of the XX century,

⁷³ Nesefi Azizüddin. Tasavvufa insan meselesi. İnsan-i Kamil. İstanbul: Dergah Yayınları, 1990; Schimmel Annemarie. Tasavvufun boyutları. İstanbul: Kirkambar Kitaplığı, 2000, s.1

⁷⁴ Körpülüzadə M.F. Azəri ədəbiyyatına aid tədqiqlər, Bakı: Sabah, 1996, s.17

Azerbaijan researchers found out that great Medieval Eastern poets had a great contribution to both literature and philosophical thinking. That is why analyzing their work from one side create misunderstanding in explanation of their ideas.⁷⁵

There are lots of researches were published by Turkish scholars about Nasimi. However, according to M. Guluzade, the analyzer of Turkish sources, Turkish researchers as Abdülbaki Gölpinarlı (Mustafa İzzet Baki) (1900-1982) Turkish literary historian, Mehmet Fuat Koprulu (1890-1966) and V.M. Kocaturk talked about Nasimi with great honor but they couldn't correctly estimate his deep social-political ideas and critical attitude toward Islam.⁷⁶

Generally, the philological researches that were conducted in foreign countries, mostly based on the middle ages Tazkiras and they

⁷⁵ Сеид-заде А.А. Материализм - основа философии Несими. Труды Института философии. Т.Н. Баку: АН Аз. ССР, 1946, с.28

⁷⁶ Кули-заде З. К вопросу об изучении философских ересь Востока (XIII-XIV вв.) и проблема философии суфизма. Сборник статей, Баку: Элим, 1973, с.60

especially discussed Nasimi's personality, national origin, and his birthplace. Even though World-renowned orientalists as Yevgeny Eduardovich Bertels (1890-1957), Ahatanhel Yukhymovych Krymsky (1871 –1942), Iosif Braginsky (1905–1989) evaluated Nasimi's activity very highly but they didn't investigate the philosophical problems in his opinions. All these problems were mostly investigated by Azerbaijani scholars.⁷⁷

The writings of Azerbaijani literary critics provided philosophers with sources, but at the same time created confused ideas. For example, Mirza Ibrahimov (1911–1993) Azerbaijani writer, playwright, state and public figure, wrote that regardless of you are Muslim or Christian, ascetic ideas among the population was an ordinary case in the Middle Ages.

All these show that, if you want to understand and realize Nasimi's thoughts, philosophy and miscellaneous you have to be well informed about philosophy especially about Hurufism and the philological issues.

⁷⁷ Quluzadə M. Büyük ideallar şairi, Bakı: Gənclik, 1973, s. 104-106

That is why for learning Nasimi's philosophy firstly philological and philosophical researches must be led simultaneously.

In modern Azerbaijan philosophy, Nasimi's poets were investigated by few philosophers and some of them just referred to some points in his activity. Today we have to approach all writings, thoughts, and activity various ways and have to run over all researches and find defects of these researches. Especially we have to pay attention to XX century writings because these writings were very subjective and most of the time they introduced him as godless.

A.Hasanoglu showed the suppression of Islam in the Soviet Union period as one of the main reasons for presenting great poet as godless. That is why for a long period his activity wrongly investigated and introduced to the community as the pantheist or irreligious.⁷⁸

Even though these words are true all his action must be researched in an objective way and all writings must be looked at again. We

⁷⁸ Hasanoğlu Ə. Nasimi Ənələhəqinini kökləri. Bakı: Nurlan. 2004, s.11-12

have to pay attention to XX century which all researches led investigations according to Communist Party demands. Azerbaijan scientists didn't have another way, sometimes they "compromised" to the ideology for reserving and keeping some middle ages Azerbaijan poets' place in Azerbaijan science and literary history. Famous Azerbaijan philosopher Heydar Huseynov wrote that Hurufism was one of the struggling form against Feudalism and official Islamic ideology that existed in The East. We have to pay attention to that fact: scholar used "struggling form against Feudalism and official Islam's ideology that existed in The East" with this word he tried to show Hurufizm was against Islam and provided the existence of Hurufism in Azerbaijan history. Later the author wrote that Nasimi called all Muslims do not worship Islam with refusing Kuran. This opinion didn't express reality it had been just demand of that period.

We can face like these facts in other sources. Neither Hurufism nor Nasimi refused main

— Seyid imadəddin Nəsimi ırsının tədqiqi məsələləri symbols of Islam. Hurufism as an ideology based on Kuran and Arab letters.

Some researches wrote subjective opinions about the attitude of Nasimi toward the Prophet, but they did not consider the fact that the humanist person like Nasimi could not look the prophet and the founder of Islam like this.⁷⁹

Salman Mumtaz (1884-1941)-renowned Azerbaijani literary scholar and poet tried to prove this with the examples of his poetries about Prophet.⁸⁰

At last, third group researches wrote about Nasimi's attitude to God and said that he refused the existence of God. So, for proving the falseness of these ideas we can show the examples from Naimi's Vasiyyetname.[19]

"Only Only...For God's sake...do not allow frustration in defense of my children" [p195]

"Give your heart to God because he is the protector and hope of the homeless and

⁷⁹ Salman Mümtaz. Azərbaycan ədəbiyyatının qeynaqları. Bakı: Yayıçı, 1986, s.144

⁸⁰ Salman Mümtaz. Azərbaycan ədəbiyyatının qeynaqları. Bakı: Yayıçı, 1986, s.283

helpless. They don't have to let separation about religion" [p195]

"My sun's only defender is God..." [p197]

"Of course, of course, of course, don't let any fault in the protection of my childer. They can protect God's honor" "Hope for only God , he is the only protector and hope of the homeless and helpless" [p198]

As seen from the facts Naimi sees the God Above everything else and with this word "They can protect God's honor". Unlike others, he saw God in the heart of the human. In our opinion, Vasiyyatname has great importance for correctly understanding and commenting on Hurufism and Nasimi.

So, all these facts prove that Nasimi and other Hurufis believed in God, prophet, and Kuran. They were just against the Islamic Fiqh that tried to learn people the way to go paradise after death. If we pay attention we can observe that there are more ideological opinions more than philosophical opinions. For example, Salman Mumtaz (1884-1941) also accepted the ideas that came from the Middle Ages

"sometimes Nasimi said words against the people believes" [50,283]

Hasanoghly wrote: "All the false opinions about Nasimi created a suitable opportunity for describing him as Pantheist that appeared in XVIII century as a new term. I can tell you for sure, Nasimi wasn't pantheist" [25,11] These words are full of subjective ideas that have a connection with the charm of the era. Here appears a question-why author so afraid of the "Pantheist" term? As known, according to pantheism "God is not beyond the boundaries of nature, God is the impersonal beginner. Pantheism refuse the beginner higher than nature and melting God in nature"⁸¹. As known, with the thesis that nominated by Ibn Arabi (1165-1240) at the end of XX century at the beginning of XIII founded the basis of Pantheism. According to Z.C.Mammadov the pantheist ideas of Sufism expressed in Ayn al-Quzat Hamadani's (1098-1131) philosophy before Ibn Arabi. [45, 66-67]

⁸¹ Гасанлы С.Г. Проблема веры и знания в средневековой религиозно-философской мысли Азербайджана (XIII-XVI вв.). Баку: Иршад, 1992, с. 49-50

On the contrary modern writers, S.H.Hasanlı showed philosophical ideas as the cause of contradiction and did not see any approved disagreement between the official Islam and Tarigats.[93, 49-50]

A.A.Saidzade considered Nasimi materialist philosopher whose ideas especially based on famous Greek philosopher Empedocles's opinions. He also said that in the poetries of Nasimi we can fell the Anaxagoras effects by means of Naimi. However, Nasimi was familiar with Greek philosopher Empedocles writings with the help of Arab and Persian translations and "Cavidname". The author compared Nasimi poets with Empedocles's (c.490-430 BC) poems like "Purifications" and "On Nature". [114, 29-38]

According to the famous Azerbaijan scientist Zakir Mammadov with the help of Hurufism's humanistic ideas, Nasimi tried to glorify human who was humiliated during the occupation period. So, all these humanistic ideas in Hurufism attracted Nasimi.

It is correct that Nasimi couldn't express his ideas systematic way as professional philosop-

hers just according to the pantheist sides we can call him the real philosopher. Maybe after wide Sufi writings of Ayn-al Qudat Hamadhani (1098-1131) and Ibn Arabi's (1165-1240), there wasn't any need for these writings. The main task was to organize and reach all existed pantheist ideas to population and illuminate their brains.

Immadeddin Nasimi's worldwide based on Ancient Easter, Greek and Middle Ages ideological trends like Peripatetic school, Sufism, Illuminationism especially Hurifism. In his writings, we can fell the effects of Plato, Aristotle, Bayazid Bastami, Mansur Al-Hallaj, Ibn Sina, Ayn-al Qudat Hamadhani, Shahab al-Din Abu Hafs Umar Suhrawardi and especially Fażlu l-Lāh Astar-Ābādī.

Nasimi used Peripatetic terms but this was not mean he approved and accepted their main ideas. One of his rubais he mentioned that Aristotle and Avicenna could not comprehend intuitively God and Eastern peripatetics saw all being in the cause and result dependence but Nasimi paid attention to the beginner of the causes.

We can distinctly feel the effect of moderate and extreme Sufism in his poets. Here Nasimi especially paid attention to the realization of Sufi exercises and self-understanding for reuniting God. Nasimi looked at three stages: knowledge, vision and reach to the divine. So, a human can find himself in divine with the help of the third stage.

On the basis of Sufis's monotheistic doctrine stayed the theory of Creationism and this was shown with "Kun fayakūn" that was a symbol or sign of God's mystical creative power. Later for grounding this dogma, they use hadith: "I was a Hidden Treasure and loved to be known. Therefore I created the Creation that I might be known". In contrast to monotheistic Sufis, Nasimi used all these terms in pantheistic context.

Nasimi used "Human" ("I") for the equality of "Haqq" (Divine") and "the whole world". His ghazal beginning with the "I am darvis, poor and sultan" is the best example for explaining this opinion. Here, he explained that in soul circumstance "I" is colorless and does not have any concrete content but when he got color he

got content. As said in poet "I am a beautiful light in unity treasury. All Attributes of the unseen world was visible from me. I am a majestic substance". As Ayn-al Qudat Hamadhani Nisimi equalized the divine attributes with his substance.

One of Nesimî's most famous poems is the gazel beginning with the following lines:

Both worlds can fit within me, but in this world, I cannot fit

I am the placeless essence, but into existence, I cannot fit

According to Nasimi's ideas "I" is the similar with divine and combines himself Sun, Moon, World, four elements (soil, weather, fire, and water), six features (body, soul, substance, accident, matter, form, 28 or 32 letters) and all material and non-material things.

The explanation of "Human" definition was in Nasimi's ontological and humanistic-ethical opinions. Human is equal to material world but also he is the owner of the universe in term of perfection. In spite of he reached the human to universe level he did forget human ethical-moral state and his place in real life and society.

One of his poetries he mentioned some positive and negative human qualities. Pleasant three habits: 1. Good character, worship 2. Modesty, decency, the rear of the resurrection 3. Kuran, running water, beautiful face. Three Negative things: bad neighbor, bad character, bad partner, gossip, a rude joke. According to Nasimi goodness and malice is the indispensable virtue and have to be mutual.

Zakir Mamamgov connected Nasimi's ethical thoughts with Zoroaster's morally thoughts. Nasimi popularized "right word", "right action", "right thought" that has been tested by thousands of years. So, his pantheistic-philosophical and humanistic, ethical thoughts took its places in Azerbaijan literary-philosophical thoughts. [see 46, 257-273]

We have to investigate the essence and context of Sufism in Nasimi activity. According to researches, in Sufism the real world is divinity world but material world is just its shadow. Sufism is not just equalization of divinity and human, here we can observe rejections against dogmas and believes human's

cognition. Most of the Sufi tarigats used music, dance for meditation. Of course, with accepting al-Insan al-Kamil "the Perfect Man" theory he did not just Sufi dogma,s he also got some certain results like how human can sacred and honorable. Nasimi accepted God as the first creature but religious ideas about creation could not stop him from using evidence of science and philosophy. Maybe these ideas were in the context of idealistic opinions but it was various from religion. Nasimi accepted main pantheistic opinions and evened up the universe and dive with the human. He searched the embodiment of God in the real world. We have to mention that the "kafu nun" ideology wasn't just in Sufism it was used by all Eastern writers. So, according to all Sufi and non-Sufi writers before the universe, God firstly created "aqli-kull". However, Nasimi understood and accepted four elements as materials not like the source of creation.

Nasimi who was brought up with the progressive traditions of Azerbaijan and Eastern countries' poetries was closely connected with open-minded, and hard-working

people. That is why we can see progressive social-philosophical ideas in the first period of his writings. So the limiting his various context-activity with just love topics would be the great mistake. Nasimi was the controversial poet and he talked about wine in his poets but he used this word as the symbol of life and happiness.

Like a humanistic poet, he tried to unite nations around the religion that didn't create contradiction and hostile between people. He refused all dogmas that humiliated human and limited their freedom. He tried to destroy tyranny and create paradise in the world but couldn't found enough force for realizing this and complained unfaithfulness of life. His frustration became stronger with Naimi and other Sufis tragedy death.

Nasimi's life was never calm or stable, all his life passed in battles. He dreamed the prosperity of the wonderful deeds but when he faced violent resistance he began to complain about distrusts of life and go down in pessimism. So maybe this is the source of his mysticism.

The humanism that was the basis of Hurufism and Nasimi's activity was connected with Azerbaijan social-historical development. Humanism was the main line of his activity. Nasimi raised his voice against oppression, injustice, equality and estimated human real feeling and universal love.

Nasimi gave certain content to his humanistic ideas with the Kuran verses. He said that eternal paradise is in the human's face and in his beauty. He gave metaphorical meaning to its purpose and applied to the person: "Oh...peautiful person, your face is the sun that lights the right way, your hair is the symbol of strong connection and sincere friendship. We don't know any other Kiblah expect your face, we obey you and we want help from your beauty. According to Nasimi human does not have to search any other thing for worship, only human beauty and mind are worth to worship.

He said that the people got the order to love God because God expressed in face of beautiful women. As seen Nasimi gave all attention to real life and human, not the promises about paradise and hell. For Nasimi there isn't any

judgment day, he found his judgment day in human love. He popularized human's sanctity and called the human to recognize himself with great effort.

Nasimi's poets that expressed his pantheist-Sufi opinions were his beliefs about human. He glorified human force and wrote deep philosophical meaning poets about human beauty and mind. Of course, Nasimi's beautiful, attractive and smart hero was different in XIV century. Maybe this hero complained about regret and agony, but this strong and vigorous hero struggled against religious dogmas. All these sides loved Nasimi not only in Turkey, Iran, Iraq, and Middle Asia but also in Christian counties too. This hero was Nasimi himself, who struggled against religious worship, broke the frames of various sects, tried to set equality between peoples.

If we look at his poet about Naimi we can see Nasimi described Naimi as the embodiment of God. Later, some researchers used these ideas and accused Hurufi followers considering their murshids divine. [37]. However, in reality, Nasimi considered all humans as the

embodiment of God not only Naimi. So, the main purpose of Hurufism about the embodiment of God in human was humanism, he just covered his ideas with the mystical curtain.

When we talk about Nasimi's humanism we have to specially mention one thing; the Sufi pantheists that popularized the Anal-Haq (I am the Truth, I am the Truth) ideology also glorified humanistic actions. Nasimi used pantheist opinions for reaching people to morality. According to Nasimi only with a pure heart and a noble spirit, you can comprehend the divinity. That is why they declined divinity to the human level.

In Nasimi activity divine love joins together with maternal love. Here, pantheism is not opposed to real love, on the contrary, it was the source of real love. So in his poetries, the glorifying of real beauty begins with pantheism ends with the real love or vice versa.

Nasimi's activity widely investigated by Azerbaijan scholar Zumrud Guluzade. She gave wide information about Hurufism, its followers,

and their activity.⁸² She analyzed Naimi's worldview and his pantheistic thoughts which based on Mysticism. Naimi considered human can perceive the world and called human for this. He mentioned about permanent changes in the world and described this permanent movement and changes as the inner force of the things. His ethic thoughts also came from pantheism.⁸³ Of course, all other Hurufi followers and Nasimi supported Naimi's ideas about the infinity of the world and accepted Sheyx Shibli's thoughts as their murshid.

According to Z.Gulizade some individuals tried to soften Mansur Al-Hallaj's the Anal-Haq (I am the Truth, I am the Truth) ideology and replace it with "I am right" phrase after his brutal death. However, Nasimi did not accept this change and gave the answer the persons that tried to purify Mansur Al-Hallaj's name with that method. Anyway, we have to approach these ghazals very carefully because

⁸² Кули-заде З. Хуруфизм и его представители в Азербайджане, Баку: Элм, 1970, с. 149-197

⁸³ Кули-заде З. Хуруфизм и его представители в Азербайджане, Баку: Элм, 1970, с. 148-149

there is not any direct declaration of "I am God". So here also we can see "right" "Haq" term also coded. Arabian specialists and theologians show that the names of God—"asmayi-husna" (the best names) used only with articles because only this condition they mean God without the article it means just "justice". That is why we don't have to understand 'Fazl haqq' sentence like "Fazl is God". So, according to Nasimi Fazl is right, he is our truth.

Nasimi personality formed under the influence of Eastern's two huge ideological trend—Sufism And Hurufism. He explained and showed his attitudes toward various process from pantheist view.

Z.Guluzade showed that Nasimi come to Hurufism from Sufism and gave new content by using its main provisions and categories. Unlike other researchers, the author considered God the main concept in the God-Human and Nasimi relationship. The human could get closer to divinity with altruism and moral perfection. The biggest happiness of human is reunification to God and we could reach this endless happiness with love.

Nasimi popularised the main provisions, main moral values, aesthetic views, attitude toward Islam and religions and especially Sufi pantheistic views. He also explained "Vahdat-Al Vucut" theory about the unity of the world.

Even though Nasimi chose Naimi as his moral leader and accepted Hurufism he popularized Sufi ideas for a long time. However, later we can observe the Hurufism gradually compressed Sufism which showed itself in replacing of pantheist opinions to letters and mind. Nasimi didn't just accept Naimi's ideas he respectively approached only some main points of Hurufism. We can see this in interpretations of Hurufi pantheism.

As seen Naimi built his pantheism in four directions: Everything is God, everything is the letter, everything is human, everything is four material elements. As Naimi, he also connected everything with four elements and considered the world as the expression of God. "Anal-Haq" ideology came from each of these elements. He compared God and the real world and see everything in this world.

One of the positive sides of Nasimi's activity is his explanation about "thereafter" (ahiret). He equalized real world with the "thereafter" (ahiret) and refused existence that world.

According to Hurufism Nasimi connected everything with letters and speech. He thought everything has speech, everything exists with its speech. Love is the second event after the speech.

The great poet used "everything is human" thesis is in pantheist context not in the androcentric context. Human is not only center or last point of the universe he is the expression of the universe. According to anthropocentrism the world created by God for a human. However, Nasimi's described human as the creator of the universe, as God. Most of his poetries we can observe his opinions about the similarities between the letters, the universe, four elements, and a human.

However, the connection of human with letters in a mystical way is not appropriate for Nasimi. The poet mostly paid attention to the similarities between human, the world, and four elements. He also compared a human with

matter and showed human as the destination for all beings.

The explanation of identity between God and human took the main place in Nasimi's activity. He showed that personality is God, the searching of God apart from the human is meaningless and comes from people ignorance. This idea can be considered the keynote of Nasimi's thoughts.

Seyid Isak and other Hurufi followers gave more attention to the description of cognition for understanding God but Nasimi tried to put human's brain "human is God" opinion in thousands various ways. In Nasimi's activity, the human is the expression of micro and macro world and have all elements of God.

Nasimi used Kuran's verses in spreading his Hurufi ideas and his poetries.

As known, according to Qur'an, when God creates something He says, "Be, and then it becomes." This order of "Be" (Kun) is composed of letters. It shows that the letters are the reason for all existence and can be found in everything. So, Nasimi, Naimi and other Hurufi followers

Seyid imadəddin Nəsimi irsinin tədqiqi məsələləri
idealized human and emphasized that this code come from the human.

Z.Guluzade considers "human is the creator of the wold" provision in Nasimi's activity is more comprehensive and substantial than other Hurufi followers.⁸⁴ This idea was used in various contexts and expressed the belief of human force and ability. Nasimi always mentioned human's active position in nature. So, he thought that God is in everywhere and the attributes of God are inseparable from Personality. Hurufis establish that the identity between God and His attributes. Since the word is a divine attribute, the letters which compose the word are considered inseparable and even identical to God.

Nasimi approved mystical sides of Hurufism and accepted human and his face as the source of the world. According to Hurufism, various sides of the human face is the basis of everything, also religious and sacred books. As one of Hurufi followers, Nasimi didn't raise

⁸⁴ Кули-заде З. Хуруфизм и его представители в Азербайджане, Баку: Элм, 1970, с. 180

human to heaven he reunites God with the human that consist of particles and four elements. Also, he did not forget about real human characters like cunning and craftiness.

Nasimi said that human has all divine features and that is why human desire great respect and worship as God. As other Hurufis Nasimi considered satan action not bowing to human. God appears with the help of human and with this you know which idol you worship. So, Nasimi was loyal to Pantheism theory of Hurufism and gave all his attention to the development of ideas about the identity between God and humanity.

His thoughts about the connection between soul and body were very interesting. Everybody has the soul and this body is the home of the soul. This active soul wears and takes out it as clothes. He enters the various body and lives in various material forms. The development of soul was expressed very original way his writings. Here, the soul that walks the world, at last, enters the human body and becomes his soul for certain time. The soul that got its beginning from material firstly traverse

minerals, animals, and plants and at last, reunites with human and turns over his soil. The evolution of soil in matter ideas wasn't only in Nasimi's activity we can see this idea in other Hurufi followers too. However, the originality of Nasimi's thoughts that he obeyed to Pantheism. Some works he talked about the separateness of soul and body but later he mentioned that soul changes its material position turns to the human soul. According to Nasimi soul has cognition functions but we can not see the identification between soul and unconscious mind.

Z.Guluzade later showed that Nasimi very highly estimated human mind and speech and called the human to understand the nature. Unlike other Hurufi followers, Nasimi tried to realize this with the help of poetries, not especial methods. The cognition of the world and himself took a special place in Nasimi's activity. He great passionately called the human to understand the nature and he did this according to the rules of Hurufism.

Nasimi described the human as the teacher of angels and at the same time, he accepted

them as the cognition object of the human. The main role of human's mind is the cognition of the world, the god, and the human being. Also, Nasimi said that human had to develop his mind and here he especially mentioned the role of murshid because they know the right way for the human. Human has to left his "ego" and have to believe murshid's mind or will. He mentioned one of his poetries" if you don't forget your "ego" and don't follow your master you can't reach your destiny".

Maybe he repeated the main ideas of Hurufism and Sufism and there is not any new ideology in his gnosiology but his introduction of these ideas in mystical form may be accepted as the great contribution to the cognition of God.

In spite of critical thoughts, we have to agree with Z. Guluzade's idea that Nasimi's poets had a great effect on Orthodoksal Islam. Firstly, these poetries spread in Muslim counties and secondly, he substantiated his ideas with the help of sacred placed of Islam. His comparison of Holy Kabaa with idols is could be the adequate example.

Some researchers criticized Z. Guluzade's thoughts on Nasimi because she introduced Nasim as the unbeliever. These critics said that Nasimi did not refuse God he just equalized human and God. However, as known, according to the Islam God is invisible, God does not have any form and there is not any companion to God. So, Nasimi was known for his poetries that describes God. Here the refusing God is not important just describing God and make God and human equal considered blasphemy. Nasimi's thoughts have a great impact on the development of human cognition and have a great contribution to finding new ways for the development of human mind.

On the other hand, we can see the laudation of sacred persons and Muhammed. Even these ideas can't introduce him as a strong believer. For example, one of his poetries he equalized Hazrati Ali with God and this kind of silicates is not accepted in any kind of monotheistic religion as Islam.

*"Your words that come from God are miracles,
Ey Nasimi"*

So, we cannot totally consider him an unbeliever because with these verses he wanted to prove the source of his words is God. [104,177]

It is clear that the main enemies of Nasimi were the crafty and illiterate religious figures. He criticized them as hypocritical persons who distorted Hurufism and Nasimi's philosophy. Z.Guluzade and other researchers emphasize that main criticized figure in Nasimi's activity was ascetics. He called them satan and that is why some called Nasimi the enemy of Islam. However, we have to pay attention that ascetic is not symbolizing Islam. Of course, they are Muslims but not symbols of Islam and its meaning in dictionary proves this fact: "Ascetic-the person who has to be away from luxury, believes to "therefore", leaves his passion, and accepts the world as cursory"[21,84]. The interesting point is here, in Islam human has to use all gifts of life and play an active role in social life. Of course, Islam does not prohibit

this kind of things but does not applaud. Wise persons torture the ascetic life and as a wise person, Nasimi also like this. However, that does not prove that Nasimi was against Islam. In some poetries, he confessed about his sins and hoped for forgiveness from Muhammad.

The criticizing of society with endless defects is the main part of Nasimi's activity. He didn't propose a new model of ideal society but talked about the unbearable relationships in this kind of societies. Some researchers connect his death with his political ideas. However, the poet didn't show new ways to change this society he just satisfied with critics. In our minds, if his activity didn't call any reactions to changes we can't connect his ideas with politics. He contended just observing all these horrors.

According to Z. Guluzade there is two tendency in Nasimi's activity: first- the world is crafty, oppressor and mortal-refuse it, second-demand justice from shah and courage from people for struggling against the cruelty.⁸⁵

⁸⁵ Кули-заде З. Хуруфизм и его представители в Азербайджане, Баку: Элм, 1970, с. 184-185

Nasimi considered the human's intention to wealth as the cause of all violence in society. He wrote that this is a disgusting thing because it based on cruelty and force. Human's real happiness is in science and knowledge is not in wealth. However, the scientists' situation is very miserable in this kind of societies. From one side, Nasimi protested against inequality and people's silently acceptance this, from another side he showed his sadnesses to the impossibility of changing this situation. Here Nasimi's active attitude toward persecution and evil have to be mentioned: He demanded justice from authority.

Z. Guluzade talked about Nasimi's specific ascetic opinions after proving his detestation attitude toward asceticism."His asceticism was soul protest against cunning. Trying to get luxury was not considered honesty. That is why he accepted ascetic life as one of the conditions of honesty and purity."

Nasimi's asceticism has not be confused with religious asceticism. Both of them have various purposes. He was against to asceticism that nominated by Muslim dogmatists. Yes, he was

— Seyid imadəddin Nəsimi ırsinin tədqiqi məsalələri against to cruelty and at the same time, he did not refuse the beauty of the world.

As seen scholar wanted to prove that Nasimi's asceticism was different. His asceticism refused greed or gluttony which sometimes considered the causes of asceticism. However, each ascetic that refused social inequality cannot be considered ascetic. As known Nasimi's asceticism called people to give up evil an cruelty. So, this cannot be considered asceticism. In his poetries, Nasimi just complained about authorities' cruelty and perishable of the world. This is complaining about society, not asceticism.

Z.Guluzade who correctly estimated Nasimi's activity showed that as the ideologist of Hurufism Nasimi is very weak but he had a great role in spreading of Hurufi ideas. Today his writings that full of humanistic opinions considered as the great source for Hurufi researches.

Generally, the researches showed that Nasimi's works are not unanimous or consecutive, here we can see the unification of Hurufism and Tasavvuf. His contradictory

philosophy did not only affected the thinking style of later periods but also developed intuitively.

Literary scholar M.Y.Guluzade who explored Nasimi's activity and her investigations took its palace in Azerbaijan literary. He also explored Z. Guluzade's monography about Nasimi and said critical thoughts about it. He glorified freedom of thought, freedom of the heart and love of life in his poetries and all these had a great role in the development of atheistic thoughts. However, there is not any strict reason for calling him, the unbeliever. One of these successors is Z. Guluzade's book about "Hurufulik and its followers in Azerbaijan" was distinguished with from the research that led to the Soviet Union, Europe, and Tukey. The author applied to the primary sources in her research about Hurufism and its propagandists. She illuminated the social-economical basis and ideological sources of Hurufism and the great role of Naimi, and Nasimi. Here, she also gave the information about the effects of Hurufism on Eastern ideological trends like The Nuqtavi,

Bektashi Order. One of this book's perfect chapter is about Nasimi's pantheistic thoughts which were the result of original researchers.

Nasimi had a great role in the social and ethic-philosophical history of Azerbaijan and Near East. The names of philosophers who used his force for the happiness and freedom of nation was carved in the cultural and scientific history of the world. So, Nasimi is one of these philosophers.

ƏDƏBİYYAT

1. Arası H. Fodakar şair: İmadəddin Nəsimi. Bakı: SSRİ EA Azərb. Filialının nəşri 1942
2. Arası H. İmadəddin Nəsimi(həyat və yaradıcılığı), Bakı: Azərnəşr, 1972
3. Azərbaycan ədəbiyyatı. Seyyid İmadəddin Nəsimi / Nəşri: Salman Mümtaz. Bakı: Kommunist, 1926
4. Azərbaycan ədəbiyyatı tarixi. Üç cilddə. I cild, Bakı: Azərb EA nəşri, 1960
5. Azərbaycan klassik ədəbiyyatı kitabxanası. 20 cilddə. Beşinci cild. İmadəddin Nəsimi. Bakı: Elm, 1985
6. Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə. Bakı, 1976-1987.
7. Azərbaycan tarixi. Yeddi cilddə. Üçüncü cild. Bakı: Elm, 1999
8. Beqdeli Q.Fazullah Nəiminin vəsiyyətnaması.Azərbaycan, 1970, №5
9. Bəkir Ən-Nasir. İmadəddin Nəsimi. Azərbaycan, 1987
10. Bəndəroğlu Əbdüllatif. İmadəddin Nəsimi əl Bağdadi. Araşdırma və seçilmiş şeirləri, Bağdad, 1973, 221 s. (ərəb olıfbəsində)
11. Bünyadov Ziya. Dinlər, tariqətlər, məzhəblər. Bakı: Azərbaycan, 1997

Seyid imadəddin Nəsimi ırsının tədqiqi məsələləri

12. Əliyev H. Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibəti ilə Azərbaycan xalqına müraciət. "Azərbaycan" qəzeti , 30 dekabr 2000
13. Fəlsəfa ensiklopedik lügəti (İ.Rüstamovun redaksiyası ilə). Bakı: Azərb. Ensiklopediyası NPB, 1997
14. Fazlullah Nəimi. Vəsiyyətnama// Azərbaycan jurnalı 5,1970
15. Göyüşov Nəsib.Cəmi və Füzuli senetində irfan /Orta əsr alyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri. IX Respublika elmi-konfransının materialları. Bakı:Nurlan , 2004
16. Göyüşov Nəsib. Təsəvvüf anıtları və dərvishlik rəmzləri. Bakı: Tural-Ə, 2001
17. Göyüşov Nəsib. Quran və irfan işğalında. Bakı: İqtisad Universiteti nəşri, 2004
18. Göyüşov Nəsib. Təsəvvüf rəmzlərinin asas qaynaqları və təsnifatı / Orta əsr alyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri. VII Respublika elmi-konfransının materialları. Bakı, 2000
19. Həsənoğlu Ə. Nəsimi Ənələhəqinин kökləri. Bakı: Nurlan. 2004
20. İmədəddin Nəsimi. Əsərləri. Üç cilddə / Elmi-tənqidli mətn tərtibi : C.Qəhrəmanov, Bakı, Elm 1973
21. İmadəddin Nəsimi. İraq divanı. Bakı: Yayıçı, 1987
22. İmadəddin Nəsimi. Məndə siğar iki cahan, Bakı: Gənclik, 1973

23. İmadəddin Nəsimi Seçilmiş əsərləri, Bakı: Azərnşə, 1973
24. İsmail Hikmət. Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1926 (əski əlibəda)
25. Körpülüzadə M.F. Azəri ədəbiyyatına aid tədqiqlər, Bakı: Sabah, 1996
26. Qasimzadə Fuad. Müasir Türkiye alimləri Nəsimi və hürufilik haqqında// "Azərbaycan" jurnalı, № 7, 1969
27. Qəhrəmanov C.Nasimi əsərlərinin nəşri tarixindən // "Azərbaycan" jurnalı, 1970, №5
28. Quluzadə M. Büyük ideallar şairi, Bakı: Gənclik, 1973
29. Quluzadə M.Y.İmadəddin Nəsimi/Azərbaycan klassik ədəbiyyatı kitabxanası. 20 cildə. Beşinci cild. İmadəddin Nəsimi, Bakı: Elm, 1985, (əski əlibəda)
30. Quluzadə M.Y. Nəsiminin yaradıcılığı: filo.e.n.diss. Bakı, 1948
31. Qurani-Korim. Ərəb dilindən tərcümə edənlər: Bünyadov Z.M., Məmmədəliyev V.M., Bakı, Azərnşə, 1991
32. Mehdioglu Azər. Dərvişin pirini, dedilər sormaq adət deyil..."Dərvişin pirini, dedilər sormaq adət deyil...". "Ekspress" qəzeti, 18-22 mart 2006.
33. Mehdioglu Azər. İbn Xəldun və onun fəlsəfəsi. Bakı: Nurlan, 2006
34. Məmmədov Z.C. Azərbaycan fəlsəfəsi tarixi. Bakı: Bilik "Irşad mərkəzi", 1994

35. Məmmədov Z.C. Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri. Bakı: Elm, 1986
36. Nemətzadə Səbira. Seyid İmadəddin Nəsiminin dünyagörüşü fəlsəfa tarixini tədqiqat obyekti kimi, Bakı, Nurlan, 2008
37. Nemətzadə Səbira. Nəmatullahiyə və Nəsiminin sufi-ırfani görüşləri, AMEA, Falsafa və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu. Ekoloqiya, Falsafa, Mədəniyyat. 36-ci buraxılış, 2004
38. Nemətzadə Səbira. Nəmatullahiyə təriqəti və onun azərbaycanlı ardıcılları. "Azərbaycan Şərqsünəsləş elminin inkişafı yolları" mövzusunda elmi konfransın materialları, AMEA, Ziya Bünyadov adına Şərqsünəsləş İnstitutu, Bakı, 2013
39. Rıhtım Mehmet. Seyid Yəhyaın sufi və tasavvuf anlayışı. Orta əsr olyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri. IX Respublika elmi konfransın materialları. Bakı: Nurlan, 2004
40. Salman Mümtaz. Azərbaycan ədəbiyyatının qaynaqları. Bakı: Yayıçı, 1986
41. Səidzadə Ə.Ə. Nəsimi Şirvani. Kommunist, 15 avqust, 1945.
42. Şeyx Mahmud Şəbüstəri. Gülsənə-rəz (Sirlər bağçası), Bakı: Nurlan, 2005
43. Şirxiyeva S. Azərbaycan şeirinin iki ənənəyyət zirvəsi-Xaçanı və Nəsimi.AMEA-nun Xəbərləri. Humanitar elmlər seriyası, 2005, №4

44. Affifi A.A. Tasavvuf felsefesi. İstanbul: Kırkambar Kitablığı, 1989
45. Atalay Besim. Baktaşilik. İstanbul, 1963
46. Ayan H. Önsöz. Seyyid Nesimi'nin hayatı. Nesimi divanı, Ankara: Akçağ Yayınları, 1990
47. Balcioğlu T.H. Türk tarihinde mezhep cereyanları, Ankara: Kanaat Kitabevi, 1940
48. Bayram Mikail. İbn Teymiye. Hüseyin b. Mansur el-Hallac. Konya: Damla Ofset (naşr ili gösterilmemiştir)
49. Evliya Çelebi. Seyahetname. I.c., İstanbul, 1938
50. Gölpinarlı A. Alevi – Boktaşı nefesleri. İstanbul: Remzi Kitabevi, 1963
51. Gölpinarlı A. Baktaşilik – hurufilik ve Fadıl Allah'ın öldürülmesine düşürülen üç tarih. Şarkiyat mecması, İstanbul: Edebiyat Fakültesi Basımevi, 1964
52. Gölpinarlı A. Nesimi, Usuli, Ruhî. İstanbul: Varlık Yayınevi
53. Gölpinarlı A. Tarih boyunca islam mezhepleri ve şiiilik. İstanbul: Der Yayınevi, 1979
54. Gölpinarlı A. Türkiye'de Mezhebler ve Tarikatlar. İstanbul: İnkılâb Kitabevi, 1969
55. Gölpinarlı A. 100 soruda tasavvuf. İstanbul: Gerçek Yayınevi, 1985
56. İslam Ansiklopedisi. Nesimi maddesi, cild 33, Türkiye Diyanet vakfı. İstanbul, 2007
57. İslam Ansiklopedisi. Nimetullah Veli maddesi. cild 33, Türkiye Diyanet vakfı. İstanbul, 2007

58. Kara Mustafa. Tasavvuf ve Tarikatlar Tarihi. İstanbul: Dergah Yayınları, 1995
59. Karahan Abdülcadir. Fuzuli (Muhiti, hayatı ve şahsiyeti). I baskı, İstanbul, Milli Eğitim Basımevi, 1996
60. Köprülü Fuad. Türk edebiyatında ilk mutasavviflar, Ankara: Dianet İşleri Başkanlığı, 1991
61. Kurkçuoğlu K.E. Seyyid Nesimi divanı'dan seçmeler, İstanbul: Milli Eğitim Basımevi, 1973
62. Mevlana. Fihi mafih. (Tercüma: Meliha Ülker Anbarcioğlu). İstanbul: Milli Eğitim Basımevi, 1969.
63. Necib Fazıl. Batı Tefekkürü ve İslam Tasavvufu, İstanbul, 1997
64. Neseфи Azizüddin. Tasavvufuta insan meselesi. İnsan-i Kamil. İstanbul: Dergah Yayınları, 1990
65. Nesimi Divanı. Ankara: Akçağ Yayınları, 1990
66. Ocak Ahmet Yaşar. Osmanlı imparatorluğu'nda marjinial sufilik: kalenderiler (XIV-XVII. Yüzyıllar). Ankara: Türk Tarık Kurumu Basımevi
67. Olgun İbrahim. Seyyid Nesimi üzerine notlar // Ankara: Ankara Üniversitesi Basımevi, 1971
68. Özelli Cahit. Kul Nesimi (XVII. asır tekke şairi). Ankara: Töyko matbaası, 1969
69. Öztürk Y.N. Tasavvufun ruhu ve tarikatlar. İstanbul, Yeni boyut yayınları, 1997
70. Schimmel Annemarie. Tasavvufun boyutları. İstanbul: Kırkambar Kitaplığı, 2000

71. Seyyid Nesimi Divanı'ndan seçmeler. İstanbul: Milli Egitim Basimevi, 1973
72. Sunar Cavit. Ana hatlarıyle islam tasavvufu tarihi. Ankara: Ankara Univer-sitesi Basimevi
73. Sunar Cavit. Tasavvuf tarihi. Ankara: Ankara Universitesi Basimevi, 1975
74. Seyit İmadeddin Nesimi. Şıqırlar, Aşqabat: Türkmenistan, 1972
75. Sapolyo Enver Behnan. Mezhebler ve Tarikatlar Tarixi. İstanbul: Elif kitabı yayınları, 2006
76. Məhəmmədzadə Həmid. Divani-farisiyi-Nasimi. Seyyid İmadəddin Nasimi. Divan, Bakı: Naşriyyatı Dövlətiyi Azərbaycan, 1972, (fars dilində)
77. Qal'aq Əbdülfəttah... "Əl-Üsbüül-ədəbi" qəzeti (Suriya), 27 aprel, 1989 (№164).

Rus və Avropa dillərində

78. Антология мировой философии. Том 1. М.: Мысль, 1968
79. Бертельс Е.Э. Суфизм и суфийская литература. Избранные труды. М., 1965
80. Гасанли С.Г. Проблема веры и знания в средневековой религиозно-философской мысли Азербайджана (XIII-XVI вв.). Баку: Иршад, 1992
81. Гулизаде М. Проблема туманизма в творчестве Насими. Сборник статей, Баку: Элм, 1973

82. Гусейнов Г.Н. Статьи по истории общественной и философской мысли в Азербайджане. Баку, 1948.
83. Гусейнов Гейдар. Из истории общественной и философской мысли в Азербайджане XIX века. Баку: Азернешр, 1958
84. Ибрагимов Мирза. Насими и его время. Имадеддин Насими (сборник статей). Баку: Элм, 1973
85. Имадеддин Насими. Избранная лирика. В двух томах. 1 том, Баку: Азернешр, 1973
86. Имадеддин Насими. Сборник статей, Баку: Элм, 1973
87. Кули-заде З. К вопросу об изучении философских ересей Востока (XIII-XIV вв.) и проблема философии суфизма. Сборник статей, Баку: Элм, 1973
88. Кули-заде З. Хуруфизм и его представители в Азербайджане, Баку: Элм, 1970
89. Мамедова Сейяра. Европейские ориенталисты о Насими. Сборник статей, Баку: Элм, 1973
90. Насими. Лирика, М.: Худ. лит-ра, 1973, (М.Ибрагимов)
91. Нурбахш Дж. Беседы о суфийском пути, М.: Присцельс, 1998
92. Нурбахш Дж. Духовная нишета в суфизме. Великий демон Иблис, М.: Оптимус Лайт, 2000
93. Сейд-заде А.А. Несими и Хафиз Ширази. Доклады АН Аз. ССР, т. II, 1946, №10

94. Сеид-заде А.А. Несими как поэт-мыслитель.
Доклады АН Аз. ССР, т.11, Баку, 1946, №7
95. Сеид-заде А.А. Опыт периодизации творчества
Несими. Доклады АН Аз. ССР, т. II, Баку, 1946, №5
96. Сеид-заде А.А. Материализм - основа
философии Несими. Труды Института философии.
Т.Н. Баку: АН Аз. ССР, 1946
97. Тр имингэм Дж. С. Суфийские ордены в
исламе. М.: Наука, 1989
98. J. Hammer-Purgstall, Geschichte der Osmanischen
Dichtkunst bis auf unsere Zeit, c. I (1300-1521), s. 327; Peşte:
Conrad Adolph Hartleben's Verlag, 1836
99. Gibb E. J. W., A history of Ottoman poetry, v. 1, L.,
1900, ch. 7

Qeyd üçün

Mündəricat

Ön söz.....	3
Seyid Nəsiminin irsi elmi tədqiqatlarda.	10
Seyid İmadəddin Nəsiminin sufi-panenteist falsafəsi	67
Nasimi legacy in philological and historical sources	114
Ədəbiyyat	164

«Elm və təhsil» nəşriyyatının direktoru:
professor Nadir MƏMMƏDLİ

Dizayn: *Kamran İbrahimov*
Texniki redaktor: *Rövşən Nizamiqızı*

Çapa imzalanmış 22.12.2017
Şorti çap vəroqə 11. Sifariş № 576
Kağız formatı 84x108 1/16. Tiraj 300

*Kitab "Elzə və təhsil" nəşriyyat-poliqrafiya müəssisəsində
hazır elektron variantdan çap olunmuşdur.*

E-mail: elm.ve.tehsil@mail.ru

Tel: 497-16-32; 050-311-41-89

Ünvan: Bakı, İçarışhər, 3-cü Məqomayev döngəsi 8/4.

f2m

